

2017_Az_Q2017_Yekun imtahan testinin sualları

Fənn : 2017 İqtisadi təhlil və audit

1 Məhsul növləri üzrə xərclərin rentabelliği hesablanır:

- ☒ məhsul vahidinin qiyməti ilə onun maya dəyəri arasındakı fərqi məhsul vahidinin maya dəyərinə nisbəti kimi ;
- ☐ məhsul vahidi üzrə mənfəətin idarəetmə xərclərinə nisbəti kimi;
- ☐ məhsul vahidi üzrə mənfəətin kommersiya xərclərinə nisbəti kimi;
- ☐ xalis mənfəətin idarəetmə və kommersiya xərclərinin cəminə nisbəti kimi.
- ☐ məhsulun miqdarının məhsul vahidinin qiymətinə hasilinin məhsulun maya dəyərinə nisbəti kimi;

2 Xərclərin rentabelliğinə birbaşa təsir edən amillərə aid edilir:

- ☐ inzibati xərclərin, kommersiya xərclərinin, kredit və borcların dəyişməsi;
- ☐ Düz cavab yoxdur
- ☐ məhsulun qiyməti və keyfiyyətinin dəyişməsi
- ☒ satılmış məhsulun həcmi və quruluşunun dəyişməsi;
- ☐ məhsul vahidinin qiyməti və əmək məhsuldarlığının dəyişməsi;

3 Xərclərin rentabelliği hesablanır:

- ☐ satışdan mənfəətin idarəetmə xərclərinə nisbəti kimi;
- ☐ satışdan mənfəətin kommersiya xərclərinə nisbəti kimi;
- ☐ xalis mənfəətin xalis aktivlərə nisbəti kimi;
- ☐ xalis mənfəətin məcmu aktivlərə nisbəti kimi.
- ☒ satışdan mənfəətin satılmış məhsulların tam maya dəyərinə nisbəti kimi;

4 Borc kapitalının rentabelliği əmsalı hesablanır:

- ☐ borc kapitalının orta balans dəyərinin satışdan pul gəlirinə nisbəti.
- ☒ satışdan mənfəətin borc kapitalının orta balans dəyərinə nisbəti kimi;
- ☐ borc kapitalının orta balans dəyərinin satışdan mənfəətə nisbəti;
- ☐ gəlirlərin ümumi həcmnin borc kapitalının orta balans dəyərinə nisbəti;
- ☐ satışdan pul gəlirlərinin borc kapitalının orta balans dəyərinə nisbəti;

5 İnvestisiyanın rentabelliği hesablanır:

- ☐ vergiyə cəlb olunan mənfəətin aktivlərə nisbəti kimi
- ☐ xalis mənfəətin məcmu aktivlərə nisbəti kimi ;
- ☐ balans mənfəətinin xalis aktivlərə nisbəti kimi ;
- ☒ xalis mənfəətin xüsusi kapital ilə uzunmüddətli öhdəliklərin cəminə nisbəti kimi
- ☐ xalis mənfəətin xüsusi kapitalın orta illik məbləğinə nisbəti kimi;

6 Xüsusi kapitalın rentabelliği hesablanır.

- ☒ xalis mənfəətin xüsusi kapitalın orta illik məbləğinə nisbəti kimi;
- ☐ xalis mənfəətin satışdan pul gəlirinə nisbəti kimi;
- ☐ xalis mənfəətin qeyri-dövriyyə aktivlərinə nisbəti kimi;
- ☐ xalis mənfəətin aktivlərin ortaillik dəyərinə nisbəti kimi.
- ☐ xüsusi kapitalın orta illik məbləğinin xalis mənfəətə nisbəti kimi;

7 Dəyər ifadəsində satışın zərərsiz səviyyəsi hesablanır:

- ☒ sabit xərclərin pul gəlirində marjinal gəlirin payına nisbəti kimi ;
- ☐ sabit xərclərin marjinal gəlirə nisbəti kimi ;
- ☐ dəyişən xərclərin mənfəətə nisbəti kimi.
- ☐ sabit xərclərin mənfəətə nisbəti kimi ;
- ☐ sabit xərclərin marjinal gəlirə hasili kimi;

8 Natural ifadədə satışın zərərsiz səviyyəsi hesablanır:

- ☐ dəyişən xərclərin mənfəətə nisbəti kimi;
- ☒ sabit xərclərin marjinal gəlirə nisbəti kimi;
- ☐ sabit xərclərin marjinal gəlirə hasili kimi;
- ☐ dəyişən xərclərin marjinal gəlirə nisbəti kimi.
- ☐ sabit xərclərin mənfəətə nisbəti kimi;

9 Satışın zərərsizlik səviyyəsində:

- ☐ mənfəətin artım tempi xərclərin artım tempindən aşağıdır.
- ☒ satışdan pul gəliri məhsul istehsalı və satışı üzrə məcmu xərclərə bərabərdir;
- ☐ satışdan pul gəliri məhsul istehsalı və satışı üzrə məcmu xərclərdən çoxdur;
- ☐ satışdan pul gəliri məhsul istehsalı və satışı üzrə məcmu xərclərdən azdır;
- ☐ mənfəətin artım tempi xərclərin artım tempindən yüksəkdir;

10 Marjinal gəlir hesablanır:

- ☐ satışdan pul gəlirləri və istehsal xərcləri arasında fərq kimi.
- ☐ satışdan mənfəət və sabit xərclərin fərqi kimi;
- ☒ satışdan pul gəlirləri və dəyişən xərclər arasında fərq kimi;
- ☐ satışdan pul gəlirləri və müstəqim material məsrəfləri arasında fərq kimi;
- ☐ satışdan pul gəliri və dolay xərclər arasında fərq kimi;

11 Direkt-kostinq sistemində mənfəətə birbaşa təsir edən amillərə aid elilir:

- ☐ satışın həcmnin və məhsulun əmək tutumunun dəyişməsi
- ☒ satış qiymətinin dəyişməsi, sabit və dəyişən xərclərin dəyişməsi;
- ☐ məhsulun çeşidinin və keyfiyyətinin dəyişməsi;
- ☐ əmək məhsuldarlığının dəyişməsi;
- ☐ satış qiymətinin və məhsulun keyfiyyətinin dəyişməsi

12 Direkt-kostinq sistemində maliyyə nəticələrinin təhlili metodikası nə-zərdə tutur:

- ☐ təşkilatın gəlirlilik səviyyəsinin öyrənilməsi
- ☒ satışın həcmi, maya dəyəri və mənfəət arasında qarşılıqlı əlaqə-asılılığın öyrənilməsi;
- ☐ xərclərin tərkib elementlərinin öyrənilməsi;
- ☐ mənfəətin tərkib elementlərinin öyrənilməsi;
- ☐ təşkilatın ödəmə qabiliyyətinin qiymətləndirilməsi;

13 Faizlərin və mənfəətdən verginin ödənilməsinə qədər mənfəət istifadə olunur:

- ☒ yuxarıda qeyd olunan bütün variantlar üçün.
- ☐ maliyyə amillərinin (borc vəsaitlərin payı və faiz dərəcəsi) xalis mənfəətə və xüsusi kapitalın rentabelliyyə təsirinə qiymətləndirilməsi üçün;
- ☐ investisiya tədbirlərinin həyata keçirilməsi zamanı aktivlərin gəlirliyinin qiymətləndirilməsi üçün;
- ☐ büdcə və kreditrlərə olan borcları örtən və satışdan mənfəətin formalaşması üçün kifayət edən gəlirin həcmnin qiymətləndirilməsi üçün;
- ☐ borclara xidmət üzrə xərclərin örtülməsi əmsalının əhəmiyyətinin qiymətləndirilməsi üçün;

14 Aktivlərin (məcmu kapitalın) rentabelliği hesablanır:

- ☒ vergitutulana qədər mənfəətin kapitalın orta məbləğinə nisbəti kimi.
- ☐ xalis mənfəətin borc kapitalının orta məbləğinə nisbəti kimi;
- ☐ xüsusi kapitalın orta məbləğinin xalis mənfəətə nisbəti kimi;
- ☐ kapitalın orta məbləğinin xalis mənfəətə nisbəti kimi;
- ☐ xalis mənfəətin qısamüddətli öhdəliklərin həcminə nisbəti kimi

15 Xalis mənfəətin satışdan pul gəlirinə nisbəti səciyyələndirir:

- ☒ satışın rentabelliğini;
- ☐ istehsal fondlarının rentabelliğini;
- ☐ xüsusi kapitalın rentabelliğini;
- ☐ aktivlərin rentabelliğini;
- ☐ borc kapitalının rentabelliğini.

16 Marjinal gəlirin hesablanması zamanı xərclərin aşağıdakı bölgüsü nəzərə alınır:

- ☐ əsas və köməkçi.
- ☐ aşkar və gizli;
- ☐ istehsal və qeyri istehsal;
- ☒ dəyişən və şərti sabit;
- ☐ birbaşa və dolay;

17 İnflyasiya aşağıdakı prosesi səciyyələndirir:

- ☐ əmtəə kütləsinin artım tempinin pul kütləsinin artım tempindən yüksək olmasını.
- ☒ pul kütləsinin artım tempinin əmtəə kütləsinin artım tempindən yüksək olmasını;
- ☐ pul vəsaitinin çatışmazlığını;
- ☐ təşkilatın xüsusi kapitalının azalmasını;
- ☐ pul kütləsinin qiymətinin artması və aşağı düşməsinə;

18 Aşağıdakı bərabərsizlik fəaliyyətin səmərəliliyinin artmasını səciyyələndirir:

- ☐ pul gəlirinin artım tempi adi fəaliyyət üzrə xərclərin artım tempinə bərabərdir.
- ☐ pul gəlirinin artım tempi mənfəətin artım tempinə bərabərdir;
- ☒ pul gəlirinin artım tempi mənfəətin artım tempindən aşağıdır;
- ☐ pul gəlirinin artım tempi mənfəətin artım tempindən yüksəkdir;
- ☐ pul gəlirinin artım tempi adi fəaliyyət üzrə xərclərin artım tempindən aşağıdır;

19 Xalis mənfəət əsasında satışın rentabelliği hesablanır:

- ☐ xalis mənfəətin xüsusi kapitalla nisbəti kimi.
- ☐ aktivlərin orta məbləğinin xalis mənfəətə nisbəti kimi;
- ☐ xalis mənfəətin aktivlərinin orta məbləğinə nisbəti kimi ;
- ☒ xalis mənfəətin satışdan pul gəlirinə nisbəti kimi;
- ☐ satışdan pul gəlirinin xalis mənfəətə nisbəti kimi;

20 Xalis mənfəət məbləğinə təsir göstərən amillərə aid edilir:

- ☐ əməkhaqqı xərcləri, vergi məbləği
- ☐ vergi güzəştldəri, kommersiya xərcləri
- ☒ balans mənfəəti, mütləq maliyyə ödəmələri;
- ☐ ƏDV və aksizlər;
- ☐ satışın maya dəyəri;

21 Vergitutulan mənfəət məbləğinə təsir göstərən amillər:

- ☐ birbaşa vergilər;
- ☒ balans mənfəəti, mütləq maliyyə ödəmələri, vergi güzəşti;
- ☐ aksizlər;
- ☐ əlavə dəyər vergisi;
- ☐ birbaşa və dolaylı vergilər;

22 Xalis mənfəət və amortizasiya məbləği:

- ☒ bütün cavablar doğrudur
- ☐ aktivlərin uçot dəyəri ilə müqayisədə özünümaliyyələşdirmənin mü-m-künlüyünü xarakterizə edən əmsal kimi hesablanır;
- ☐ xalis mənfəəti pul vəsaitinin dəyişməsi ilə əlaqələndirir;
- ☐ pul vəsaitinin hərəkətinin dolaylı metodla təhlili zamanı istifadə olunur;
- ☐ sadə və geniş təkrar istehsal, mülkiyyətçilərə gəlirin ödənilməsi məqsədi ilə təşkilatın sərəncamında qalan gəlirin həcmi xarakterizə edir;

23 Təşkilatın gəlir və xərclərinin təhlil zamanı aşağıdakı göstəricilər qiymətləndirilir:

- ☐ maliyyə gəlirləri, ezamiyyə xərcləri
- ☒ əməliyyat gəlirləri və xərcləri, inzibati və kommersiya xərcləri;
- ☐ satışdan pul gəlirləri, ezamiyyə xərcləri;
- ☐ amortizasiya və əməliyyat gəlirləri
- ☐ amaortizasiya, maliyyə xərcləri

24 Təhlükəsizlik zonası nədir?

- ☐ satışdan mənfəətlə qısamüddətli öhdəliklər arasındakı fərq.
- ☒ satışın faktiki və zərərsiz həcmi arasındakı fərq;
- ☐ pul gəliri ilə maya dəyəri arasındakı fərq;
- ☐ müəssisənin məhsuluna təminatlı tələbin olduğunu ifadə edən bazar seqmenti;
- ☐ dövriyyə aktivləri və qısamüddətli passivlərin həcmi arasındakı fərq;

25 İstehsalın rentabelliği hesablanır:

- ☐ satışdan mənfəətin satışdan pul gəlirinə nisbəti kimi.
- ☐ xalis mənfəətin xüsusi kapitala nisbəti kimi;
- ☐ balans mənfəətinin əsas fondların orta dəyərinə nisbəti kimi;
- ☒ xalis mənfəətin əsas istehsal fondları və material dövriyyə vəsaitlərinin məbləğinə nisbəti kimi;
- ☐ balans mənfəətinin xüsusi və borc kapitalına nisbəti kimi;

26 Dövriyyə kapitalının rentabelliği hesablanır:

- ☐ xalis mənfəətin satışdan pul gəlirinə nisbəti kimi.
- ☒ satışdan mənfəətin dövriyyə kapitalının orta məbləğinə nisbəti kimi;
- ☐ xalis mənfəətin kapitalın orta məbləğinə nisbəti kimi;
- ☐ satışdan mənfəətin aktivlərin orta məbləğinə nisbəti kimi;
- ☐ satışdan mənfəətin debitor borclarının orta məbləğinə nisbəti kimi;

27 İnflyasiya şəraitində aşağıdakı metoddan istifadə etməklə maliyyə hesabatı göstəricilərinə düzəliş edilir:

- ☐ balans.
- ☐ mütləq fərq;
- ☐ mütləq fərq;

- ☐ zəncirvari yerdəyişmə;
- ☒ pulun daimi alıcılıq qabiliyyəti;

28 Mühasibat balansının pul maddəsinə aid edilir:

- ☐ təxirə salınmış vergi öhdəlikləri;
- ☐ hazır məhsul;
- ☐ ehtiyatlar.
- ☒ alıcılar və sifarişçilərin debitor borcları;
- ☐ təxirə salınmış vergi aktivləri;

29 Mühasibat (maliyyə) hesabatının trend təhlili səciyyələndirir:

- ☐ hesabatın hər bir maddəsinin ötən dövrün eyni maddəsi ilə müqayisə-
- ☐ maliyyə göstəricilərinin strukturunun (balansın yekununda hər bir
- ☒ hesabat göstəricilərinin dinamikasının əsas meylinin müəyyən olun-
- ☐ təşkilatın əsas göstəricilərinin rəqib təşkilata uyğun göstəriciləri ilə
- ☐ nəticə göstəricilərinə ayrı-ayrı amillərin təsirinin hesablanması.

30 Mühasibat balansının qeyri-pul maddəsinə aid edilir:

- ☐ bank krediti üzrə borclar.
- ☒ təxirə salınmış vergi öhdəlikləri;
- ☐ alıcıların və sifarişçilərin debitor borcları;
- ☐ malsatan və podratçılara qısamüddətli kreditör borcları;
- ☐ qısamüddətli maliyyə qoyuluşları;

31 Xüsusi dövriyyə vəsaitlərin manevretmə əmsalı necə hesablanır?

- ☐ xüsusi kapital / borc kapitalı.
- ☒ dövriyyə aktivləri / xüsusi kapital;
- ☐ borc kapital / aktivlər;
- ☐ xüsusi kapital / aktivlər;
- ☐ xüsusi kapital / balansın valyutası;

32 Dövriyyə göstəriciləri səciyyələndirir

- ☐ gəlirliyi.
- ☐ ödəməqabiliyyətini;
- ☒ işgüzar aktivliyi;
- ☐ bazar sabitliyini;
- ☐ kreditqaytarma qabiliyyətini;

33 Mühasibat (maliyyə) hesabatına olan ümumi tələblər:

- ☐ mötəbərlik, operativlik
- ☐ müqayisəli olması, operativlik
- ☒ mötəbərlik, tamlıq, əhəmiyyətlilik;
- ☐ operativlik, dinamiklik;
- ☐ dinamiklik, müqaisəlilik

34 Mühasibat(maliyyə) hesabatının amilli təhlili səciyyələndirir:

- ☐ müqayisəsi və göstəricilərin dinamikasının əsas meylinin müəyyən olunmasını;
- ☐ hesabatın hər bir maddəsinin ötən dövrün eyni maddəsi ilə müqayisəsidir;
- ☒ nəticə göstəricilərinə ayrı-ayrı amillərin təsirinin hesablanması.

- ☐ hesabatın hər bir mövqeyinin ötən dövrün səciyyəsi ilə müqayisəsəni ;
- ☐ təşkilatın əsas göstəricilərinin rəqib təşkilata uyğun göstəriciləri ilə müqayisəsəni;

35 Mühasibat (maliyyə) hesabatının şaquli təhlili səciyyələndirir:

- ☐ nəticə göstəricilərinə ayrı-ayrı amillərin təsirinin hesablanması.
- ☒ hesabatın hər bir maddəsinin ötən dövrün eyni maddəsi ilə müqayisəli;
- ☐ maliyyə göstəricilərinin strukturunun müəyyən edilməsini;
- ☐ hesabatın hər bir maddəsinin ötən dövrlərin eyni maddəsi ilə müqayisəli;
- ☐ təşkilatın əsas göstəricilərinin rəqib təşkilata uyğun göstəriciləri ilə

36 Xüsusi kapitalın manevrlik əmsalı səciyyələndirir

- ☐ likvidlik səviyyəsini.
- ☐ kapitalın dövr sürətini;
- ☐ xüsusi kapitalın uzunmüddətli aktivlərin maliyyələşdirilməsində
- ☐ maliyyə aktivliyinin səviyyəsini;
- ☒ xüsusi kapitalın qısamüddətli aktivlərin maliyyələşdirilməsində

37 Balans hesablarında ehtiyat və məsrəflərin nəzərə çarpacaq artımı səciyyələndirir:

- ☐ inflyasiya səviyyəsinin yüksək olması.
- ☐ təşkilatın fəaliyyətinin genişləndirilməsi;
- ☐ əmtəə – material qiymətlilərinin göndərilməsi qrafikinə pozulmasını;
- ☒ dövrü vəsaitlərinin dövr sürətinin ləngiməsini;
- ☐ müəssisənin sabitliyinin azalması;

38 Xalis dövrü aktivləri hesablanır:

- ☐ xüsusi və borc kapitalı arasında fərq kimi;
- ☐ qeyri-dövrü və dövrü aktivləri arasında fərq kimi;
- ☐ dövrü və qeyri-dövrü aktivləri arasında fərq kimi;
- ☒ cari aktivlər və cari passivlər arasında fərq kimi;
- ☐ qeyri dövrü aktivləri və qısamüddətli öhdəliklər arasında fərq kimi.

39 Maliyyə sabitliyinin aşağıdakı növləri vardır:

- ☐ nisbi, mütləq, orta, cari;
- ☒ mütləq, normal, qeyri-sabit, böhranlı;
- ☐ mütləq, normal, nisbi, perspektiv;
- ☐ perspektiv, cari, orta, normal;
- ☐ nisbi, mütləq, cari, normal.

40 Xüsusi kapitalın artırılması mənbəyinə bilavasitə aiddir:

- ☐ maliyyə qoyuluşları;
- ☐ istiqrazların buraxılışı;
- ☐ kreditlərin cəlb edilməsi;
- ☐ məhsul satışı məhsul satışından pul gəliri.
- ☒ səhmlərin emissiyası;

41 Xüsusi kapitalın tərkibinə daxil edilmir:

- ☐ məqsədli maliyyələşdirmə və daxilolmalar.
- ☐ ötən illərin bölüşdürülməmiş mənfəəti;
- ☐ əlavə kapital;

- ☒ gələcək dövrlərin gəlirləri və gələcək xərclər üzrə ehtiyatlar;
- ☐ ehtiyat kapitalı;

42 Cari likvidlik əmsalı səciyyələndirir:

- ☐ təşkilatın maliyyə vəziyyətinin borc mənbələrdən asılı olmasını;
- ☐ təşkilatın maliyyə vəziyyətinin borc mənbələrdən asılı olmamasını
- ☐ uzunmüddətli öhdəliklərin hansı hissəsinin ödənilməsinin mümkünlü-yünü.
- ☐ qısamüddətli öhdəliklərin hansı hissəsinin ödənilməsinin mümkün-lüyünü;
- ☒ dövryyə aktivlərin likvidliyinin ümumi qiymətini;

43 Təşkilatın ödəmə qabiliyyətini qiymətləndirmək üçün istifadə olunan göstərici;

- ☒ cari likvidlik əmsalı;
- ☐ kreditör borclarının dövrə əmsalı;
- ☐ debitor borclarının dövrə əmsalı;
- ☐ aktivlərin rentabelliği ;
- ☐ xüsusi kapitalın rentabelliği.

44 Mütləq likvidlik əmsalı səciyyələndirir:

- ☐ təşkilatın cari aktivləri cari passivlərinin hansı hissəsini örtür.
- ☒ təşkilat özünün pul vəsaiti və qiymətli kağızları hesabına qısamüddətli öhdəliklərin hansı hissəsini ödəyə bilər;
- ☐ təşkilat özünün pul vəsaiti və qiymətli kağızları hesabına bütün öhdəliklərin hansı hissəsini ödəyə bilər;
- ☐ təşkilat yaxın dövrə uzunmüddətli borcların hansı hissəsini ödəyə bilər;
- ☐ təşkilat pul vəsaiti hesabına cari öhdəliklərin hansı hissəsini ödəyə bilər;

45 Təşkilatın fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsində maraqlıdır:

- ☐ kreditörlər;
- ☒ mülkiyyətçilər;
- ☐ mühasiblər.
- ☐ maliyyə analitikləri;
- ☐ səhmdarlar;

46 Təşkilatın likvidliyinin qiymətləndirilməsində maraqlıdır:

- ☒ kreditörlər;
- ☐ mülkiyyətçilər;
- ☐ menecerlər.
- ☐ səhmdarlar;
- ☐ dövlət;

47 Xalis cari aktiv necə hesablanır?

- ☐ dövryyə aktivlərinin real vəziyyətinə görə korrekt edilmiş xüsusi kapital;
- ☐ likvid aktivlərlə qısa müddətli debitor borclarının fərqi kimi;
- ☐ xüsusi vəsait mənbəyi ilə borc kapitalının fərqi kimi.
- ☒ dövryyə aktivləri ilə qısamüddətli borc arasında fərq kimi;
- ☐ dövryyə aktivləri ilə çətin realizə edilən aktivlər arasında fərq kimi;

48 Hansı göstərici dövryyə vəsaitlərindən istifadənin səmərəliliyini əks etdirir:

- ☐ dövryyə vəsaitlərinin ortaillik dəyəri.
- ☒ dövryyə vəsaitlərinin dövrə əmsalı;

- ☐ dövriyyə vəsaitlərinin təhkim olunması əmsalı;
- ☐ mənfəət;
- ☐ ehtiyatların həcmi;

49 Dövriyyə vəsaitləri ilə təmin olunmanın təhlilinin vəzifələri hansıdır?

- ☐ dövriyyə vəsaitlərinin dövriyyəti.
- ☒ istehsal ehtiyatla plan tələbatına uyğun olmasının qiymətləndirilməsi;
- ☐ debitor borclarının keyfiyyətinin təhlili;
- ☐ debitor borclarının tərkibinin təhlili;
- ☐ dövriyyə vəsaitləri üzrə nisbi qənaitin hesablanması;

50 Dövriyyə vəsaitlərinin tərkibi və quruluşunun təhlili qarşısında hansı vəzifələr durur?

- ☐ əmtəə material dəyərlərinin təhlili.
- ☐ pul axınlarının təhlili;
- ☐ debitor borclarının keyfiyyətinin təhlili;
- ☒ dövriyyə vəsaitlərinin dövriyyəsinin təhlili;
- ☐ debitor borclarının tərkibinin təhlili;

51 Dövriyyə vəsaitlərin tərkibini təşkil edir:

- ☐ borc kapitalı.
- ☐ iş maşınları və avadanlıqlar;
- ☒ xammal, əsas material, yarımfabrikatlar;
- ☐ debitor borcları;
- ☐ xüsusi kapital;

52 Bank uçotu əməliyyatı tətbiq olunmuşdursa, onda kredit müəssisəsi ödəniş öhdəliyini onun sahibindən bu qiymətə alır:

- ☐ razılaşdırılmış qiymətlə
- ☒ müddətin sonunda ona görə ödənilməli olan məbləğdən az;
- ☐ öhdəlik məbləğində;
- ☐ müddətin sonunda ona görə ödənilməli olan məbləğdən yüksək;
- ☐ ilkin dəyərində;

53 Mürəkkəb uçot dərəcəsilə diskontlaşdırma sərfəlidir:

- ☐ satıcılar üçün.
- ☒ borclular üçün;
- ☐ banklar üçün;
- ☐ kreditörlər üçün;
- ☐ alıcılar üçün;

54 Hansı əmsal gələcək pul vahidinin bu günə qiymətini göstərir:

- ☐ mürəkkəb faizlərin hesablanması əmsalı;
- ☒ diskontlaşdırma əmsalı;
- ☐ keçid əmsalı;
- ☐ kapitalın ödənilməsi əmsalı
- ☐ variasiya əmsalı.

55 Müqavilədə faiz dərəcəsinin qəti müəyyən edilmiş (fiksiya edilmiş) kəmiyyəti necə adlanır?

- ☐ kombinəlanmış.

- ☐ sürüşkən;
- ☐ dəyişən;
- ☒ sabit;
- ☐ mürəkkəb;

56 İllik məbləğə və ya əvvəlki dövrdə artırılmalarla birlikdə məbləğə tətbiq edilən faiz dərəcəsi adlanır:

- ☐ orta faiz;
- ☐ kombinəşdirilmiş;
- ☒ mürəkkəb;
- ☐ sadə;
- ☐ qarışıq

57 Maliyyə resurslarına aiddir:

- ☐ müxtəlif səviyyəli büdcə resursları.
- ☐ büdcə və qeyri büdcə fondları, istehlak və yığım fondları;
- ☐ mənfəət, vergi, sığorta ödəmələri;
- ☒ pul vəsaitləri, qeyri maddi aktivlər, istehsal dövriyyə fondları;
- ☐ müqavilə şərtlərinə müvafiq maliyyə öhdəlikləri;

58 Maliyyə təhlilinin məqsədi:

- ☐ müəssisənin rəqabət siyasətinin qiymətləndirilməsi.
- ☐ məhsulun mayadəyərinin quruluşunun qiymətləndirilməsi;
- ☒ müəssisənin maliyyə vəziyyəti və maliyyə nəticələrinin təhlili;
- ☐ müəssisədə işlərin vəziyyətinin qiymətləndirilməsi;
- ☐ biznes-planın yerinə yetirilməsinin qiymətləndirilməsi;

59 Müqavilədə faiz dərəcəsinin qəti müəyyən edilmiş kəmiyyəti göstərilibse o necə adlanır?

- ☐ kombinəşmiş.
- ☐ sürüşkən;
- ☐ mürəkkəb;
- ☐ dəyişən;
- ☐ Müqavilədə faiz dərəcəsinin qəti müəyyən edilmiş kəmiyyəti göstərilibse o necə adlanır?
- ☒ daimi;

60 Bütün ssudalar dövrü ərzində ilk ssuda məbləğinə görə istifadə olunan faiz dərəcəsi necə adlanır?

- ☐ orta faiz.
- ☐ kombinəşmiş;
- ☐ mürəkkəb;
- ☒ sadə;
- ☐ qarışıq;

61 Müstəqillik əmsalı hesablanır:

- ☐ bütün vəsait mənbəyi / borc vəsaiti.
- ☐ borc vəsaiti + cəlb edilmiş vəsait/ bütün vəsait məbləği;
- ☐ borc vəsaiti / bütün vəsait məbləği;
- ☐ xüsusi vəsait / borc vəsaiti;
- ☒ xüsusi vəsait / bütün vəsait məbləği;

62 Təşkilatın maliyyə vəziyyəti qeyri-sabit hesab edilir:

- ☐ ehtiyatların və xərclərin ödənilməsi üçün uzunmüddətli vəsaitlər yetərli olmadıqda;
- ☐ əmlakın ümumi həcmində xüsusi vəsaitin payı azlıq təşkil etdikdə.
- ☐ xüsusi vəsait mənbələri ehtiyat və məsrəflərdən çox olduqda;
- ☒ ödəmə qabiliyyəti pozulmuşdur, lakin ehtiyatların və debitor borcları-nın dövr sürətinin yüksəldilməsi hesabına onu bərpa etmək mümkündür;
- ☐ xüsusi vəsaitlərin ehtiyatlardan və xərclərdən az olduğu halda;

63 Maliyyə menecmentinin əsas vəzifələrinə aiddir:

- ☐ məhsulun bazarda hərəkəti strategiyasının işlənilib hazırlanması.
- ☒ maliyyələşdirmə mənbələrinin müəyyən olunması və onların strukturunun optimallaşdırılması
- ☐ maksimum mənfəət əldə olunması mexanizminin yaradılması;
- ☐ məhsul satışı kanallarının təhlili və planlaşdırılması;
- ☐ istehsalın texnologiyasının və təşkilinin təkmilləşdirilməsi;

64 İlk məbləğə borcun bütün müddəti ərzində tətbiq olunan faiz dərəcəsi necə adlanır?

- ☐ orta faiz.
- ☐ kombinəlanmış;
- ☐ mürəkkəb;
- ☒ sadə;
- ☐ qarışıq;

65 Borc məbləği 150 min manat, sadə faiz dərəcəsi ilə illik 8% , borc müddəti üç il olduqda sadə faiz üzrə artım məbləği təşkil edir:

- ☐ 63 min manat.
- ☐ 58 min manat;
- ☐ 42 min manat;
- ☒ 36 min manat;
- ☐ 52 min manat;

66 Kontraktlarda göstərilən, lakin sazişin real səmərəliliyini əks etdirməyən və müqayisə üçün istifadə edilə bilməyən faiz dərəcəsi necə adlanır:

- ☐ ilin günlərinə yaxınlaşdırılmış adi faiz;
- ☐ səmərəli illik faiz dərəcəsi;
- ☐ faizlərin fasiləsiz hesablanması zamanı tətbiq olunan illik faiz dərəcəsi;
- ☐ orta aylıq faiz dərəcəsi.
- ☒ nominal faiz dərəcəsi;

67 Kommersiya uçuşunda ssudadan istifadəyə görə ödəniləsi məbləğ nə zaman hesablanır?

- ☐ ildə iki dəfə
- ☐ hər ayda;
- ☒ ssuda müddətinin sonunda;
- ☐ ssudanın ilk başlanğıcından;
- ☐ hər rübdə;

68 Təhlilin trend metodunun tətbiqi zamanı istifadə olunur:

- ☐ normativ kəmiyyətlərdən;
- ☒ öyrənilən amillərin dinamikası sıralarının məlumatlarından.
- ☐ nisbi kəmiyyətlərdən;

- ☐ mütləq kəmiyyətlərdən;
- ☐ orta kəmiyyətlərdən;

69 İnvestisiya təhlilinin bütün metodları aşağıdakı qruplara bölünür:

- ☐ diskontun normasına və diskontlaşdırma əmsalına əsaslanan.
- ☐ layihənin ödəmə normasına və ödəmənin sadə müddətinin hesablanmasına əsaslanan;
- ☐ xalis cari dəyərə və investisiyaların rentabelliyyəsinə əsaslanan;
- ☒ diskontlaşdırma və uçot dərəcələrinə əsaslanan;
- ☐ statistik və uçot dərəcələrinə əsaslanan;

70 Lizing bank kreditindən nə ilə fərqlənir?

- ☐ yüksək dəyəri ilə.
- ☐ lizing müəssisənin əmlakını müəyyən edir;
- ☐ istifadə müddətinə görə;
- ☐ lizing ödəmələri bank kreditlərinə nisbətən az məbləğ təşkil edir;
- ☒ lizing yalnız büdcə təşkilatlarına verilir;

71 Diskontlaşdırma metodunun mahiyyəti nədir?

- ☐ gələcək dövrdən cari vaxta pul axınının tətbiq edilməsi.
- ☐ müəssisənin hesabat dövründə bank hesabına köçürülməli olduğu məbləğin müəyyən edilməsi;
- ☐ pul vəsaitlərinin faizlə əks etdirilməsi;
- ☒ pul daxilolmalarının dondurulması;
- ☐ bankın təşkilata pul köçürməsindən əldə olunan mənfəətin müəyyən edilməsi;

72 Xalis pul aktivləri nədir?

- ☐ balansın pul və qeyri pul maddələrinin cəmi.
- ☐ balansın aktivinin pul və qeyri pul maddələrinin fərqi;
- ☒ pul vəsaitləri və pul öhdəlikləri məbləqlərinin fərqi;
- ☐ balansın pul vəsaitləri və onların ekvivalentləri, qısamüddətli kredit və borclar;
- ☐ balansın passivinin pul və qeyri pul maddələrinin fərqi;

73 Müəssisənin maliyyəsi səciyyələndirir:

- ☐ büdcə resursları, büdcə kreditləri.
- ☐ cari fəaliyyətin həyata keçirilməsi üçün cəlb olunan məcmu pul vəsaitləri;
- ☐ maliyyə resurslarının formalaşması və istifadəsi prosesində yaranan pul münasibətlərini;
- ☐ müəssisənin pul axınlarının idarə olunması sistemini;
- ☒ müəssisə aktivlərinin formalaşdırılması üçün toplanmış bütün pul vəsaiti mənbələri;

74 Maliyyə təhlilinin daxili subyektlərinə aiddir:

- ☐ mühasiblər.
- ☐ kreditörlər;
- ☒ menecerlər;
- ☐ səhmdarlar;
- ☐ debitorlar;

75 Veksellərin uçotu zamanı tətbiq olunur:

- ☐ idarəetmə uçotu
- ☐ statistik uçot;
- ☐ riyazi diskontlaşdırma;

- ☒ kommersiya uçotu;
- ☐ kombinə edilmiş uçot.

76 Maliyyə riski əmsalı hesablanır:

- ☐ xüsusi kapital və uzunmüddətli passivlərin cəminin balansın valyutasına nisbəti kimi .
- ☐ xüsusi kapitalın uzunmüddətli passivlərə nisbəti kimi;
- ☒ borc kapitalın xüsusi kapitalına nisbəti kimi;
- ☐ xüsusi kapitalın borc kapitalına nisbəti kimi;
- ☐ xüsusi kapitalın qısamüddətli passivlərə nisbəti kimi;

77 Maliyyələşdirmə əmsalı hesablanır:

- ☐ xüsusi kapital və uzunmüddətli passivlərin cəminin balansın valyutasına nisbəti kimi
- ☐ xüsusi kapitalın uzunmüddətli passivlərə nisbəti kimi;
- ☐ borc kapitalın xüsusi kapitalına nisbəti kimi;
- ☒ xüsusi kapitalın borc kapitalına nisbəti kimi;
- ☐ xüsusi kapitalın qısamüddətli passivlərə nisbəti kimi;

78 Maliyyə sabitliyi əmsalı hesablanır:

- ☒ xüsusi kapital və uzunmüddətli passivlərin cəminin balansın valyutasına nisbəti kimi.
- ☐ xüsusi kapitalın uzunmüddətli passivlərə nisbəti kimi;
- ☐ borc kapitalın xüsusi kapitalına nisbəti kimi;
- ☐ xüsusi kapitalın borc kapitalına nisbəti kimi;
- ☐ xüsusi kapitalın qısamüddətli passivlərə nisbəti kimi;

79 əmlakın real dəyəri əmsalı:

- ☐ dövriyyə aktivlərinin balansın valyutasına nisbəti kimi;
- ☒ əsas vəsaitin, xammal-materialların, bitməmiş istehsalın balansın valyutasına nisbəti kimi ;
- ☐ dövriyyə aktivlərinin qeyri-dövriyyə aktivlərə nisbəti kimi.
- ☐ qeyri dövriyyə aktivlərinin dövriyyə aktivlərə nisbəti kimi;
- ☐ qeyri-dövriyyə aktivlərinin balansın valyutasına nisbəti kimi ;

80 Borc vəsaitlərinin uzunmüddətə cəlb edilməsi əmsalı:

- ☐ xüsusi vəsait mənbələrinin qeyri-dövriyyə aktivlərə nisbəti kimi
- ☒ uzun müddətli öhdəliklərin xüsusi vəsait mənbələri və uzunmüddətli öhdəliklərin cəminə nisbəti kimi;
- ☐ qısa müddətli öhdəliklərin uzunmüddətli öhdəliklərə nisbəti kimi;
- ☐ uzun müddətli öhdəliklərin qısamüddətli öhdəliklərə nisbəti kimi;
- ☐ uzunmüddətli öhdəlikləri və xüsusi vəsait mənbələrinin uzunmüddətli öhdəliklərə nisbəti kimi;

81 Daimi aktivin indeksi hesablanır:

- ☒ qeyri-dövriyyə aktivlərinin xüsusi vəsait mənbələrinə nisbəti kimi.
- ☐ dövriyyə aktivlərinin məcmu aktivlərə nisbəti kimi ;
- ☐ cari passivlərin cari aktivlərə nisbəti kimi;
- ☐ cari aktivlərin cari passivlərə nisbəti kimi;
- ☐ qeyri-dövriyyə aktivlərinin məcmu aktivlərə nisbəti kimi;

82 Material ehtiyatlarının xüsusi vəsaitlərə təmin olunması əmsalı hesablanır:

- ☐ xüsusi dövriyyə kapitalın xüsusi kapitalla nisbəti kimi.
- ☐ xüsusi kapitalın material ehtiyatlarının orta dəyərinə nisbəti kimi;
- ☐ material ehtiyatların orta dəyərinin xüsusi dövriyyə kapitalına nisbəti kimi;

- ☐ material ehtiyatların orta dəyərinin xüsusi kapitalla nisbəti kimi;
- ☒ xüsusi dövriyyə kapitalının material ehtiyatlarının orta dəyərinə nisbəti kimi ;

83 Xüsusi vəsaitlərlə təmin olunma əmsalı hesablanır:

- ☒ xüsusi dövriyyə kapitalının dövriyyə aktivlərinə nisbəti kimi.
- ☐ xüsusi kapitalın xüsusi dövriyyə kapitalına nisbəti kimi;
- ☐ xüsusi dövriyyə kapitalının borc kapitalına nisbəti kimi;
- ☐ xüsusi dövriyyə kapitalının xüsusi kapitalla nisbəti kimi;
- ☐ borc kapitalının xüsusi dövriyyə kapitalına nisbəti kimi;

84 Material ehtiyatların dövretmə əmsalı hesablanır:

- ☐ satışdan pul gəlirinin uzunmüddətli aktivlərə nisbəti kimi
- ☐ satışdan pul gəlirinin dövriyyə aktivlərinə nisbəti kimi;
- ☐ material ehtiyatların balansın valyutasına nisbəti kimi;
- ☐ material ehtiyatların dövriyyə aktivlərinə nisbəti kimi;
- ☒ satışın maya dəyərinin material ehtiyatlarının orta dəyərinə nisbəti kimi;

85 Təşkilat iki il müddətinə 1200 min manat məbləğində kredit götürmək qərarına gəlmişdir. Müqavilə şərtlərinə əsasən sadə faz dərəcələri tətbiq olunur, faizlərin hesablanması qaydası aşağıdakı kimidir: birinci yarım il 10%, növbəti yarım illərdə illik dərəcə 2% artırılır. Qaytarılacaq borc məbləğini müəyyən edin.

- ☒ 1512 min manat.
- ☐ 1556 min manat;
- ☐ 1388 min manat;
- ☐ 1322 min manat;
- ☐ 1472 min manat;

86 Təşkilat maliyyə cəhətdən müstəqil hesab edilir:

- ☐ mənfəətin artım tempi maya dəyərin artım tempindən yüksək olduqda.
- ☐ ehtiyatların və xərclərin örtülməsi üçün bütün mənbələrin yetərli olması
- ☒ ehtiyatların və xərclərin örtülməsi üçün kifayət qədər uzunmüddətli maliyyə mənbələrin mövcudluğu;
- ☐ ehtiyatların və xərclərin örtülməsi üçün kifayət qədər xüsusi dövriyyə vəsaitlərinin mövcudluğu;
- ☐ cəlb edilmiş vəsait məbləği xalis mənfəətdən çox olduqda;

87 Müəssisənin likvidliyinin ümumi göstəricisi:

- ☐ aralıq (böhranlı) likvidlik əmsalı
- ☐ xalis dövriyyə vəsaitlərinin monevrlük əmsalı;
- ☐ müstəqillik əmsalı;
- ☐ dövriyyə vəsaitlərinin dövretmə sürəti;
- ☒ cari likvidlik əmsalı;

88 Xüsusi kapitalın manevrlük əmsalı hesablanır:

- ☐ borc kapitalının xüsusi dövriyyə kapitalına nisbəti kimi.
- ☐ xüsusi dövriyyə kapitalının qısamüddətli borc kapitalına nisbəti kimi;
- ☐ xüsusi dövriyyə kapitalının uzunmüddətli borc kapitalına nisbəti kimi;
- ☒ xüsusi dövriyyə kapitalının xüsusi kapitalla nisbəti kimi ;
- ☐ xüsusi kapitalın xüsusi dövriyyə kapitalına nisbəti kimi;

89 Dövriyyə aktivlərin dövretmə əmsalı hesablanır:

- ☐ satışdan pul gəlirinin qeyri - dövryyə aktivlərinin ortadəyərinə kimi.
- ☐ qeyri-dövryyə aktivlərinin balansın valyutasına nisbəti kimi;
- ☐ dövryyə aktivlərinin balansın valyutasına nisbəti kimi;
- ☐ dövryyə və qeyri-dövryyə aktivlərinin nisbəti kimi;
- ☒ satışdan pul gəlirinin dövryyə aktivlərinin orta dəyərinə nisbəti kimi;

90 Xalis dövryyə kapitalı hesablanır:

- ☐ xüsusi kapital və borc kapitalı arasında fərq kimi .
- ☐ məcmu aktivlər və dövryyə aktivlər arasında fərq kimi;
- ☒ təşkilatın cari aktivləri və cari passivləri arasında fərq kimi ;
- ☐ təşkilatın cari passivləri və cari aktivləri arasında fərq kimi;
- ☐ pul vəsaitləri çıxılmaqla dövryyə aktivləri və qısamüddətli öhdəliklər arasında fərq kimi;

91 Müstəqillik əmsalı hesablanır:

- ☐ xüsusi kapitalın borc kapitalına nisbəti kimi.
- ☐ borc kapitalının balansın valyutasına nisbəti kimi;
- ☐ borc kapitalının xüsusi kapitalla nisbəti kimi;
- ☒ xüsusi kapitalın balansın valyutasına nisbəti kimi ;
- ☐ aktivlərin öhdəliklərə nisbəti kimi;

92 Mütləq, böhranlı və cari likvidlik əmsallarının minimal həddi ardıcıl olaraq verilmişdir:

- ☐ 0,3; 0,5; 1,5;
- ☐ 2; 0,2; 0,8.
- ☐ 0,1; 2; 0,5;
- ☒ 0,2; 0,8; 2;
- ☐ 0,5; 0,3; 1;

93 Cari (ümumi) likvidlik əmsalı hesablanır:

- ☐ məcmu aktivlərin qısamüddətli öhdəliklərə nisbəti kimi.
- ☒ dövryyə aktivlərinin qısamüddətli öhdəliklərə nisbəti kimi;
- ☐ dövryyə aktivlərinin uzunmüddətli öhdəliklərə nisbəti kimi;
- ☐ dövryyə aktivlərinin kreditör borclarına nisbəti kimi;
- ☐ məcmu aktivlərin uzunmüddətli öhdəliklərə nisbəti kimi;

94 Aralıq (böhranlı) likvidlik əmsalı hesablanır:

- ☐ pul vəsaiti, qiymətli kağızlar və qısamüddətli debitor borclarının cəminin uzunmüddətli öhdəliklərə nisbəti kimi.
- ☒ pul vəsaiti, qiymətli kağızlar və qısamüddətli debitor borclarının cəminin qısamüddətli öhdəliklərə nisbəti kimi;
- ☐ pul vəsaiti, qiymətli kağızlar və qısamüddətli debitor borclarının cəminin kreditör borclarına nisbəti kimi;
- ☐ pul vəsaiti və qısamüddətli debitor borclarının cəminin kreditör borclarına nisbəti kimi;
- ☐ pul vəsaiti, qiymətli kağızlar və qısamüddətli debitor borclarının cəminin bütün öhdəliklərə nisbəti kimi;

95 Mütləq likvidlik əmsalının minimal həddi:

- ☐ 3;5.
- ☐ 2;
- ☒ 0,2 – 0,25;
- ☐ 1;
- ☐ 3;

96 Mütləq likvidlik əmsalı hesablanır:

- ☐ pul vəsaitlərinin qısamüddətli öhdəliklərə nisbəti kimi.
- ☒ pul vəsaitləri və qısamüddətli maliyyə qoyuluşlarının qısamüddətli öhdəliklərə nisbəti kimi;
- ☐ pul vəsaitlərinin və qısamüddətli maliyyə qoyuluşlarının kreditör borclarına nisbəti kimi;
- ☐ pul vəsaitlərinin kreditör borclarına nisbəti kimi;
- ☐ pul vəsaitləri və qısamüddətli maliyyə qoyuluşlarının bank kreditlərinə nisbəti kimi;

97 Təşkilatın maliyyə sabitliyi ehtiyatı (təhlükəsizlik zonası) hesablanır:

- ☐ marjinal gəlirlə dəyişən xərclərin fərqi kimi.
- ☐ pul gəliri ilə dəyişən xərclər arasında fərq kimi;
- ☐ pul gəliri ilə məcmu xərcləri arasında fərq kimi;
- ☒ satışın illik həcmi ilə satışın böhranlı həcmi arasında fərq kimi;
- ☐ pul gəliri ilə sabit xərcləri arasında fərq kimi;

98 Xüsusi dövriyyə kapitalının (aktivlərinin) manevrlik əmsalı hesablanır:

- ☐ xüsusi kapitalın balansın valyutasına nisbəti kimi.
- ☐ dövriyyə aktivlərinin qısamüddətli öhdəliklərə nisbəti kimi;
- ☒ xüsusi dövriyyə kapitalının xüsusi kapitalla nisbəti kimi ;
- ☐ dövriyyə vəsaitlərinin qısamüddətli öhdəliklərə nisbəti kimi;
- ☐ satışın həcmnin xalis cari aktivlərə nisbəti kimi;

99 Material – istehsal ehtiyatları LIFO metodu ilə qiymətləndirildikdə:

- ☐ dövriyyə vəsaitlərinin dövretmə sürəti əvvəl sürətlənir, sonra ləngiyir.
- ☒ dövriyyə vəsaitlərinin dövretmə sürəti dəyişməz qalır
- ☐ dövriyyə vəsaitlərinin dövretmə sürəti sürətlənir;
- ☐ dövriyyə vəsaitlərinin dövretmə sürəti ləngiyir;
- ☐ dövriyyə vəsaitlərinin dövretmə sürəti əvvəl ləngiyir sonra sürətlənir;

100 İşlək kapital:

- ☐ cari aktivlər və aktivlərin dəyəri arasında fərkdir
- ☒ pul vəsaitləri çıxılmaqla təşkilatın dövriyyə aktivləri və qısamüddətli öhdəlikləri arasında fərkdir ;
- ☐ təşkilatın cari aktivləri və cari öhdəlikləri arasında fərkdir;
- ☐ təşkilatın cari aktivləridir;
- ☐ məcmu aktivlər və cari aktivlər arasında fərkdir;

101 Mühasibat (maliyyə) hesabatına olan ümumi tələblər

- ☒ yuxarıda qeyd olunan bütün tələblər.
- ☐ neytrallıq;
- ☐ əhəmiyyətlilik;
- ☐ reallıq (mötəbərlik) və tamlıq;
- ☐ müqayisə edilən olması;

102 Mühasibat (maliyyə) hesabatının müqayisəli təhlili səciyyəli-dirir

- ☐ nəticə göstəricilərinə ayrı-ayrı amillərin təsirinin hesablanması.
- ☐ müqayisəsi və göstəricilərin dinamikasının əsas meylinin müəyyən olunması;
- ☐ hesabatın hər bir maddəsinin ötən dövrün eyni maddəsi ilə müqayisəsidir
- ☐ hesabatın hər bir mövqeyinin ötən dövrün səciyyəsi ilə müqayisəsini
- ☒ təşkilatın əsas göstəricilərinin rəqib təşkilatın göstəriciləri ilə müqayisəsini

103 Mühasibat (maliyyə) hesabatının amilli təhlili səciyyəlidir:

- ☒ nəticə göstəricilərinə ayrı-ayrı amillərin təsirinin hesablanması.
- ☐ müqayisəsi və göstəricilərin dinamikasının əsas meylinin müəyyən olunması;
- ☐ hesabatın hər bir maddəsinin ötən dövrün eyni maddəsi ilə müqayisəsidir;
- ☐ Hesabatın hər bir mövqeyinin ötən dövrün səciyyəsi ilə müqayisəsi ;
- ☐ təşkilatın əsas göstəricilərinin rəqib təşkilata uyğun göstəriciləri ilə müqayisəsini;

104 Mühasibat (maliyyə) hesabatının trend təhlili səciyyəlidir:

- ☐ nəticə göstəricilərinə ayrı-ayrı amillərin təsirinin hesablanması.
- ☒ müqayisəsi və göstəricilərin dinamikasının əsas meylinin müəyyən olunması;
- ☐ hesabatın hər bir maddəsinin ötən dövrün eyni maddəsi ilə müqayisəsidir;
- ☐ maliyyə göstəricilərinin strukturunun (balansın yekununda hər bir maddənin xüsusi çəkisi) müəyyən edilməsini ;
- ☐ təşkilatın əsas göstəricilərinin rəqib təşkilata uyğun göstəriciləri ilə müqayisəsini;

105 Mühasibat (maliyyə) hesabatının şaquli təhlili səciyyəlidir:

- ☐ hesabatın hər bir maddəsinin ötən dövrün eyni maddəsi ilə müqayisəsi
- ☐ hesabatın hər bir maddəsinin ötən dövrün eyni maddəsi ilə müqayisəsi
- ☐ təşkilatın əsas göstəricilərinin rəqib təşkilata uyğun göstəriciləri ilə müqayisəsini;
- ☐ hesabatın hər bir maddəsinin ötən dövrlərin eyni maddəsi ilə müqayisəsi və göstəricilərin dinamikasının əsas meylinin müəyyən olunması;
- ☒ maliyyə göstəricilərinin strukturunun müəyyən edilməsini
- ☐ nəticə göstəricilərinə ayrı-ayrı amillərin təsirinin hesablanması.

106 Mühasibat (maliyyə) hesabatının üfiqi təhlili səciyyəlidir:

- ☐ nəticə göstəricilərinə ayrı-ayrı amillərin təsirinin hesablanması.
- ☐ hesabatın hər bir maddəsinin ötən dövrlərin eyni maddəsi ilə dinamika əsas meylinin müəyyən edilməsi;
- ☐ maliyyə göstəricilərinin strukturunun müəyyən edilməsini;
- ☒ hesabatın hər bir maddəsinin ötən dövrün eyni maddəsi ilə müqayisəsini;
- ☐ təşkilatın əsas göstəricilərinin rəqib təşkilata uyğun göstəriciləri ilə müqayisəsini;

107 Balansın müqayisəli təhlili

- ☐ ayrı-ayrı amillərin nəticə göstəricisinə təsirinin təhlilidir.
- ☐ ötən dövrlərlə müqayisədə hesabatın hər bir maddəsinin dinamika dəyişmə meylinin müəyyən edilməsidir;
- ☐ hesabatın yekununda hər bir maddənin xüsusi çəkisinin qiymətləndirilməsidir
- ☐ hesabatın hər maddəsinin ötən dövr ilə müqayisəsidir;
- ☒ müəssisənin əsas göstəricilərinin rəqib müəssisənin göstəriciləri ilə müqayisəsidir;

108 Balansın trend təhlili:

- ☐ ayrı-ayrı amillərin nəticə göstəricisinə təsirinin təhlilidir.
- ☒ ötən dövrlərlə müqayisədə hesabatın hər bir maddəsinin dinamika dəyişmə meylinin müəyyən edilməsidir;
- ☐ hesabatın yekununda hər bir maddənin xüsusi çəkisinin qiymətləndirilməsidir;
- ☐ hesabatın hər maddəsinin ötən dövr ilə müqayisəsidir;
- ☐ müəssisənin əsas göstəricilərinin rəqib müəssisənin göstəriciləri ilə müqayisəsidir.

109 Müəssisənin xüsusi kapitalına aiddir

- ☐ hazır məhsul.

- ☐ debitor borcları;
- ☐ kassada, hesablaşma və valyuta hesablarında olan pul qalıqları;
- ☒ əlavə və ehtiyat kapitalı;
- ☐ kreditor borcları;

110 İnvestisiya layihəsinin səmərəliliyinin qiymətləndirilməsi üçün istifadə olunan əsas informasiya mənbəyi hansıdır?

- ☒ biznes-planın məlumatları.
- ☐ operativ uçotun məlumatları;
- ☐ statistik uçotun məlumatları;
- ☐ analitik uçotun məlumatları
- ☐ maliyyə uçotun məlumatları;

111 Dövriyyə aktivlərinə aid edilir:

- ☐ hesabat ilinin mənfəəti, hazır məhsul.
- ☐ qeyri-maddi aktivlər, hesablaşmalarda olan vəsaitlər;
- ☐ uzunmüddətli, təxirə salınmış vergi aktivləri;
- ☐ əsas vəsaitlər, qurulmamış avadanlıqlar;
- ☒ ehtiyatlar, pul vəsaitləri, qısamüddətli debitor borcları;

112 Mühasibat (maliyyə) hesabatlarının təhlilində istifadə olunan informasiyalar aşağıdakı tələblərə cavab verməlidir:

- ☐ proqnozlaşdırma.
- ☐ mütləq;
- ☒ obyektivlik;
- ☐ retrospektivlik;
- ☐ operativlik;

113 Mühasibat (maliyyə) hesabatının elementinə aid edilir:

- ☐ müəssisənin təşkilati səviyyəsi
- ☐ əmlak vergisi;
- ☒ kapital;
- ☐ işçilərin orta siyahı sayı;
- ☐ müəssisənin texniki səviyyəsi;

114 Mühasibat (maliyyə) hesabatının təhlilində istifadə olunan informasiyalar aşağıdakı tələblərə cavab verməlidir:

- ☐ elmi yanaşma.
- ☐ konfidensiallıq;
- ☐ operativlik;
- ☒ müqayisəlik;
- ☐ səmərəlilik;

115 Maliyyə hesabatı göstəricilərinin dinamikasının proqnozlaşdırılması həyata keçirilir:

- ☐ üfqi təhlil vasitəsi ilə.
- ☐ koorelyasiya təhlili vasitəsi ilə;
- ☐ şaquli təhlil vasitəsi ilə;
- ☒ trend təhlili vasitəsi ilə;
- ☐ amilli təhlil vasitəsi ilə;

116 Mühasibat (maliyyə) hesabatları hansı məlumatlar əsasında formalaşdırılır:

- ☐ normativ məlumatlar.
- ☐ proqnoz məlumatları;
- ☐ operativ uçot məlumatları;
- ☐ biznes-plan məlumatları;
- ☒ mühasibat uçotu məlumatları;

117 Fəaliyyətin maliyyələşdirilməsi üçün təşkilata illik 22% olmaqla 150 gün müddətinə 900 min manat tələb olunur. Ödəniləcək kreditin məbləği təşkil edəcək:

- ☒ 982,5 min manat.
- ☐ 723,8 min manat;
- ☐ 672,5 min manat;
- ☐ 585,9 min manat;
- ☐ 865,7 min manat;

118 Müəssisənin hesabatı nəticələrinə görə məhsul satışından pul gəliri 3500 min manat, xalis mənfəəti 400 min manatdır. Dividentlərin ödənilməsi 15% nəzərdə tutulmuşdur. Bu halda satışdan pul gəlirində bölüşdürülməmiş mənfəətin payını müəyyən edin?

- ☐ 6,05 %.
- ☒ 9,71 %;
- ☐ 4,84 %;
- ☐ 5,22 %;
- ☐ 5,92 %;

119 Səhmlərin bazar qiymətinin bir səhmə düşən mənfəətə nisbəti oxşar firmalarda 1,8-dir, firmada buraxılan səhmlərin sayı 3500 ədəddir. Bir səhmə düşən gözlənilən mənfəət 37 manatdır. Bu məlumatlardan istifadə etməklə firmanın bazar dəyərini təyin edin?

- ☐ 326420 manat.
- ☐ 296720 manat;
- ☐ 312650 manat;
- ☐ 301200 manat;
- ☒ 233100 manat;

120 Maliyyə hesabatı üzrə hesabat ilində satışdan pul gəliri 3502 min manat, xüsusi kapitalın həcmi 1701 min manatdır. Bu halda xüsusi kapitalın dövr sürəti əmsalını müəyyən edin?

- ☐ 2,0788.
- ☒ 2,0588 ;
- ☐ 2,1839;
- ☐ 1,7645;
- ☐ 2,1216;

121 Hesabat dövründə müəssisənin dövriyyə aktivləri 84000 manat, o cümlədən ehtiyatların dəyəri 18000 manat, satışdan pul gəliri 250000 manat olmuşdur. Ehtiyatların dövrəni əmsalını müəyyən edin?

- ☐ 15,154.
- ☒ 13,889;
- ☐ 12,892;
- ☐ 15,464;
- ☐ 12,928;

122 Mühasibat balansı məlumatlarına görə müəssisənin aktivləri 70000 manat, xüsusi kapitalı 44000 manat, uzunmüddətli öhdəlikləri 6000 manatdır. Onun maliyyə müstəqilliyi əmsalını müəyyən edin

- ☐ 0,58 .
- ☐ 0,59 ;
- ☐ 0,77 ;
- ☒ 0,63 ;
- ☐ 0,85 ;

123 İmtiyazlı səhmlərin nominal dəyəri 2000 manat, elan edilmiş dividend səviyyəsi 8 faiz, investor üçün tələb olunan mənfəət norması 12 %-dir. Bu halda həmin səhmlərin cari dəyərini təyin edin?

- ☐ 1264 manat.
- ☒ 1333 manat;
- ☐ 1262 manat;
- ☐ 1284 manat;
- ☐ 1318 manat;

124 Balans məlumatlarına görə müəssisənin borc kapitalı 4600 manat, xüsusi kapitalı 6000 manat, dövrüyyə kapitalı 5000 min manatdır. Müəssisənin maliyyə fəallığı əmsalını (maliyyə riski əmsalını) müəyyən edin?

- ☐ 0,95
- ☒ 0,77 ;
- ☐ 0,96 ;
- ☐ 0,88;
- ☐ 0,68 ;

125 Balans hesabatı məlumatlarına görə balansın valyutası 25900 min manat, xüsusi kapitalı 14500 min manat, dövrüyyədən kənar aktivlər 11500 min manatdır. Dövrüyyə aktivlərinin xüsusi dövrüyyə vəsaitlə örtülməsi əmsalını müəyyən edin?

- ☐ 0,18.
- ☐ 0,28;
- ☒ 0,21;
- ☐ 0,25;
- ☐ 0,27;

126 Müəssisənin maliyyə hesabatında ilin sonuna dövrüyyədən kənar aktivlər 1220,5 min manat, xüsusi vəsait məbləği isə 1728 min manatdır. Bu halda daimi aktivlər indeksi nə qədər olur?

- ☐ 0,6970 ;
- ☐ 0,6161.
- ☐ 0,5962;
- ☐ 0,7612;
- ☒ 0,7963;

127 Hesabat ilində satışdan pul gəliri 3502 min manat, kreditör borcların məbləği 216 min manatdır. Gün hesabı ilə kreditör borclarının bir dövrünün uzunluğunu müəyyən edin?

- ☐ 22,20.
- ☒ 28,72;
- ☐ 22,83;
- ☐ 25,36 ;
- ☐ 20,20;

128 Hesabat ilində satışdan pul gəliri 3502 min manat, kreditor borcların məbləği 216 min manatdır. Gün hesabı ilə kreditor borclarının bir dövrünün uzunluğunu müəyyən edin?

- ☐ 22,20.
- ☐ 28,72;
- ☐ 22,83;
- ☐ 25,36 ;
- ☒ 20,20;

129 Müəssisənin hesabatlarında aparılan hesablamalara görə hesabat ilində kreditor borcların bir dövrün uzunluğu 8,74 gün, istehsal tsiklinin bir dövrün uzunluğu 55,16 gündür. Bu halda əməliyyat tsiklinin uzunluğunu müəyyən edin?

- ☐ 50,59.
- ☐ 64,12;
- ☐ 68,68;
- ☒ 67,9 ;
- ☐ 50,58;

130 Müəssisənin hesabatı üzrə keçən ildə debitor borcları 85 min mant, satışdan pul gəliri 2604 min manat olmuşdur. Gün hesabı ilə debitor borclarının bir dövrünün uzunluğunu müəyyən edin?

- ☐ 14,14.
- ☐ 14,28;
- ☒ 11,75% ;
- ☐ 12,76;
- ☐ 12,12;

131 Hesabat ilinin mühasibat balansı üzrə müəssisədə maliyyələşdirmə mənbələrinin cəmi 2092 min manat, xüsusi vəsait məbləği 1728 min manat olmuşdur. Bu halda müstəqillik əmsali nə qədər olur?

- ☐ 0,83,85.
- ☐ 0,745 ;
- ☒ 0,826 ;
- ☐ 0,923;
- ☐ 0,81,81;

132 İstehsalın sabitliyi (möhkəmliyi) ehtiyatı səviyyəsi hesablanır:

- ☐ satışdan pul gəlirin reallaşdırılan məhsulun natural ifadədə miqdarına nisbəti kimi
- ☐ məhsul satışının faktiki həcmnin akeçən ildəki faktiki həcmə nisbəti kimi;
- ☒ məhsul buraxılışının faktiki həcmi ilə kritik həcmi arasındakı fərqin istehsalın faktiki həcminə nisbəti kimi;
- ☐ məhsul buraxılışının kritik həcmnin faktiki həcmə nisbəti kimi
- ☐ satışın faktiki həcmi ilə plan həcmi arasındakı fərqin satışın plan həcmə nisbəti kimi;

133 Aktivlərin dövrünün artması təmin edir:

- ☐ xərclərin rentabelliyyəsinin azalması.
- ☐ məhsulun rentabelliyyəsinin artımını;
- ☐ məhsulun rentabelliyyəsinin azalması;
- ☒ aktivlərin rentabelliyyəsinin artımını;
- ☐ aktivlərin rentabelliyyəsinin azalmasını;

134 Xalis dövriyyə kapitalının həcmnin artması şəraitində likvidliyin itirilməsi riski:

- ☐ risk yoxdur
- ☐ əvvəl artır, sonra azalır;
- ☐ artır;
- ☒ azalır;
- ☐ əvvəl azalır, sonra artır;

135 Aktivlərin və xüsusi kapitalın gəlirliyi göstəriciləri asılıdır:

- ☐ təşkilatın ödəmə qabiliyyətindən
- ☒ kapitalın quruluşundan;
- ☐ səhmin kurs dəyərindən;
- ☐ didend çıxımı normalarından;
- ☐ balansın likvidliyindən;

136 Balans məlumatlarına əsasən aktivlər 35000 min manat, xüsusi kapital 22000 min manat, uzunmüddətli öhdəliklər 3000 min manat təşkil edir. Maliyyə müstəqilliyi əmsalını müəyyən edin?

- ☐ 2,22
- ☐ 1,45.
- ☐ 0,71;
- ☒ 0,63;
- ☐ 2,05

137 Müəssisədə dövriyyə aktivləri 14241 manat , dövriyyədənənar aktivlər 23231 manat, xüsusi kapital 24222 manat təşkil edirsə borc kapitalını müəyyən edin?

- ☐ 14680 manat.
- ☐ 14260 manat;
- ☒ 13250 manat;
- ☐ 15242 manat;
- ☐ 12200 manat;

138 Hesabat ilinin sonuna balans məlumatlarına görə qısamüddətli borc vəsaiti məbləği 24500 min manat, hesablaşma hesabında onun pul vəsaiti məbləği 2800 min manatdır. Mütləq likvidlik əmsalını müəyyən edin?

- ☐ 0,1276 .
- ☐ 0,10254 ;
- ☐ 0,1321;
- ☒ 0,1142 ;
- ☐ 0,1414 ;

139 Müəssisənin xüsusi kapitalı 1680 min manat, aktivlərin cəmi məbləği 1937 manatdır. Maliyyə müstəqilliyi əmsalını müəyyən edin?

- ☐ 0,9281;
- ☐ 0,93212;
- ☒ 1,153 ;
- ☐ 1,056;
- ☐ 1,218.

140 Balans məlumatlarına əsasən balansın valyutası - 6600 min manat, xüsusi dövriyyə kapitalı – 1200 min manat, dövriyyə kapitalı - 3500 min manatdır. Maliyyə aktivliyi əmsalını (maliyyə rıski əmsalı) müəyyən edin?

- ☐ 2,32.
- ☒ 0,53;
- ☐ 1,89;
- ☐ 2,08;
- ☐ 1,87;

141 Balans məlumatlarına əsasən borc kapitalı - 2300 min manat, xüsusi kapital – 3000 min manat, dövriyyə kapitalı - 2500 min manatdır. Maliyyə aktivliyi əmsalını (maliyyə riski əmsalı) müəyyən edin?

- ☐ 3,21
- ☐ 2,23;
- ☐ 0,92;
- ☒ 0,77;
- ☐ 2,39.

142 Balans məlumatlarına əsasən ilin əvvəlinə pul vəsaitinin qalığı 910 min manat, bu dövr ərzində daxil olmuş pul vəsaiti 5200 min manat, xərclənmiş pul vəsaiti 6000 min manat. Ödəməqabiliyyəti əmsalını müəyyən edin?

- ☐ 5,71;
- ☐ 1,15;
- ☐ 3,21.
- ☐ 2,23;
- ☒ 1,02;

143 Balans məlumatlarına görə balansın valyutası 23900 min manat, xüsusi kapital – 12500 min manat, dövriyyədənənar aktivlər 10500 min manatdır. Dövriyyə aktivlərinin xüsusi dövriyyə vasitilə örtülməsi əmsalını müəyyən edin?

- ☐ 0,32.
- ☐ 0,93;
- ☐ 1,19;
- ☒ 0,15;
- ☐ 0,16;

144 Balans məlumatlarına görə ehtiyatlar 6000 min manat, xüsusi kapital - 12500 min manat, dövriyyədənənar aktivlər - 10500 min manat, dövriyyə aktivləri - 13400 min manat təşkil edir. Ehtiyatların xüsusi dövriyyə vəsaiti ilə təmin olunması əmsalını müəyyən edin?

- ☐ 0,59.
- ☐ 0,93;
- ☐ 2,08;
- ☒ 0,33
- ☐ 0,48;

145 Balans məlumatlarına görə balansın valyutası 3500 min manat, xüsusi kapital 2000 min manat, dövriyyə aktivləri – 1800 min manat təşkil edir. Xüsusi kapitalın manevrətmə əmsalını müəyyən edin?

- ☐ 0,15;
- ☐ 0,57;
- ☐ 0,85
- ☐ 0,67;
- ☒ 0,90;

146 Balans məlumatlarına görə xüsusi kapital 20800 min manat, dövriyyə kapitalı 23200 min manat, balansın valyutası – 35700 min manat təşkil edir. Daimi aktivlər indeksini müəyyən edin:

- ☐ 0,65;
- ☒ 0,60;
- ☐ 0,35
- ☐ 0,47;
- ☐ 0,58;

147 Maliyyə müstəqilliyi əmsalı hesablanır:

- ☐ xüsusi kapital / aktivlər;
- ☐ (xüsusi kapital – dövriyyədən kənar aktivlər) / cari aktivlər;
- ☐ xüsusi kapital/ borc kapitalı.
- ☐ (xüsusi kapital – dövriyyədən kənar aktivlər) / xüsusi vəsait mənbələri;
- ☒ xüsusi vəsait mənbələri / balansın valyutası;

148 Xüsusi dövriyyə kapitalının kifayətliliyi əmsalı hesablanır:

- ☐ xüsusi dövriyyə vəsaitləri / xüsusi vəsaitlər.
- ☐ (xüsusi kapital – dövriyyədən kənar aktivlər) / xüsusi vəsait mənbələri;
- ☒ (xüsusi kapital – dövriyyədən kənar aktivlər) / dövriyyə aktivləri;
- ☐ xüsusi kapital / aktivlər;
- ☐ xüsusi kapital / balansın valyutası;

149 Dövriyyə aktivlərinin dövretmə əmsalı (dövrə) hesablanır:

- ☐ dövriyyə aktivlərinin orta illik dəyəri : balansın yekunu.
- ☐ dövriyyə aktivlərin orta illik dəyəri : xalis mənfəət;
- ☒ dövr ərzində satılmış məhsulun dəyəri : dövr ərzində dövriyyə aktivlərinin orta illik dəyəri;
- ☐ dövr ərzində dövriyyə aktivlərin orta illik dəyəri : məhsulun satışından əldə edilən gəlir;
- ☐ satışdan əldə edilən mənfəət : dövriyyə aktivlərin orta illik dəyəri;

150 Aktivlərin dövr sürəti hesablanır:

- ☐ aktivlərin satışdan pul gəlirinə nisbəti kimi.
- ☐ satışdan pul gəlirinin cari aktivlərə nisbəti kimi;
- ☒ satışdan pul gəlirinin aktivlərə nisbəti kimi;
- ☐ xalis mənfəətin aktivlərə nisbəti kimi;
- ☐ cari aktivlərin satışdan pul gəlirinə nisbəti kimi;

151 İdarəetmənin səmərəlilik əmsalı hesablanır:

- ☐ əmtəəlik məhsulun is tehsal fondlarının ortaillik dəyərinə nisbəti kimi.
- ☐ idarəetmə xərclərinin əmtəəlik və ya xalis məhsulun həcminə nisbəti kimi
- ☒ xalis məhsulun həcmnin idarəetmə xərclərinin həcminə nisbəti kimi;
- ☐ istehsal heyətinin idarəetmə işçilərinin sayına nisbəti kimi;
- ☐ idarəetmə işçilərinin sayının istehsal heyətinə nisbəti kimi;

152 əmtəəlik məhsul balansına daxildir:

- ☐ ilin əvvəlinə anbarlarda hazır məhsul qalıqları, müxtəlif daxilolmalar, ilin sonuna hazır məhsul qalıqları .
- ☐ satışdan sonra hazır məhsul qalıqları, müxtəlif daxilolmalar, ilin sonuna hazır məhsul qalıqları;
- ☐ ilin əvvəlinə anbarlarda hazır məhsul qalığı, ümumi məhsul, müxtəlif daxilolmalar, satış, ilin sonuna hazır məhsul qalığı;

- ☐ ilin əvvəlinə andarlarda hazır məhsul qalığı, əmtəlik məhsul, müxtəlif daxilolmalar, satış, ilin sonuna anbarlarda hazır məhsul qalığı;
- ☒ ilin əvvəlinə anbarlarda hazır məhsul qalıqları, müxtəlif daxil-olmalar, satış, ilin sonuna anbarlarda hazır məhsul qalıqları;

153 Variasiya əmsalı xarakterizə edir:

- ☐ günlük faktiki istehsalın həcmnin plan üzrə orta günlük istehsalın həcminə nisbəti.
- ☐ faktiki istehsalın plan üzrə istehsalın həcminə nisbəti;
- ☐ plan səviyyəsində faktiki istehsalın həcmnin plan üzrə məhsul istehsalı həcminə nisbəti;
- ☒ plan üzrə günlük tapşırıqdan orta kvadrat kənarlaşmanın plan üzrə ortagünlük məhsul buraxılışına nisbəti;
- ☐ plan üzrə istehsalın həcmnin faktiki istehsal həcminə nisbəti;

154 Ritmiklik göstəricisi xarakterizə edir:

- ☐ məhsul istehsalında plandan gündəlik müsbət və mənfi kənarlaşma-ların cəmi
- ☐ plan üzrə istehsalın həcmnin faktiki istehsal həcminə nisbəti;
- ☒ plan həcmində faktiki məhsul istehsalının onun plan həcminə nisbəti;
- ☐ faktiki istehsalın plan üzrə istehsalın həcminə nisbəti;
- ☐ gün ərzində plan üzrə məhsul istehsalının onun ortagünlük həcminə nisbəti;

155 Zaydan itginin nisbi həcmi müəyyən edilir:

- ☐ zaydan itginin ümumi dəyərində zayın düzəldilməsinə bütün xərclərin payı.
- ☐ əmtəlik məhsulun dəyərində itginin xüsusi çəkisi;
- ☐ ümumi məhsulun dəyərində itginin xüsusi çəkisi;
- ☒ mütləq zay məhsulun istehsal maya dəyərinə nisbəti;
- ☐ satılmış məhsulun dəyərində itginin xüsusi çəkisi;

156 Zay məhsulun aşağıdakı növləri fərqləndirilir;

- ☐ daxili və xarici
- ☒ düzəldilə bilən, bızəldilə bilməyən;
- ☐ istehsal, qeyri-istehsal, daxili və xarici;
- ☐ satılmayan, kifayətedici, daxili və xarici;
- ☐ mümkün istifadə qiyməti üzrə düzəldilə bilən;

157 Orta sortluq əmsalı hesablanır:

- ☐ birinci və üçüncü sort məhsulların nisbəti
- ☒ bütün növlər üzrə məhsulların dəyərinin məhsulların birinci növün qiyməti ilə hesablanmış dəyərinə nisbəti;
- ☐ dəyər ifadəsində bütün növ məhsulların plan keyfiyyətinin plan üzrə məhsulun dəyərinə nisbəti;
- ☐ dəyər ifadəsində bütün növ məhsulların plan keyfiyyətinin faktiki ümumi məhsulun dəyərinə nisbəti;
- ☐ birinci və ikinci sort məhsulların nisbəti;

158 Çəşid üzrə planın yerinə yetirilməsi əmsalı hesablanır:

- ☐ ümumi məhsul buraxılışının çəşid üzrə plan həddində faktiki məhsul buraxılışına nisbəti.
- ☐ çəşid üzrə plan məhsul buraxılışının faktiki məhsul buraxılışına nisbəti;
- ☒ çəşid üzrə plan həddində faktiki məhsul buraxılışının plan üzrə ümumi məhsul buraxılışına nisbəti;
- ☐ çəşid üzrə faktiki məhsul buraxılışının ümumi məhsul məhsul buraxılışına nisbəti;
- ☐ faktiki məhsul buraxılışının çəşid üzrə plan məhsul buraxılışına nisbəti;

159 İstehlak qiyməti səciyyələndirir:

- ☐ məhsulun yerləşdirilməsi, quraşdırılması, işləmə vəziyyətinə gətirilməsi xərcləri.
- ☐ məhsulun istismarı (istehlakı) üzrə xərcləri;
- ☒ məhsulun bütün xidməti dövrü ərzində alıcının onun əldə etməsinə və istehlakına çəkdiyi tam xərcləri ;
- ☐ məhsulun əldə olunmasına çəkilən xərcləri;
- ☐ məhsula xidmət üzrə xərcləri;

160 Təşkilatın bazar payı əmsalı hesablanır:

- ☐ qiymətin artım tempinin satışdan mənfəətin artım tempinə nisbəti kimi.
- ☐ ayrı-ayrı növ məhsul üzrə satışın həcmnin məhsul satışının ümumi həcminə nisbəti kimi;
- ☐ məhsul bazasının potensial tutumunun konkret məhsul növü və ya çeşid qrupu üzrə satışın həcminə nisbəti kimi;
- ☒ konkret məhsul növü və ya çeşid qrupu üzrə satışın həcmnin həmin məhsul bazasının potensial tutumuna nisbəti kimi;
- ☐ məhsul satışının ümumi həcmnin ayrı-ayrı növ məhsul üzrə satışın həcminə nisbəti kimi;

161 Pərakəndə mal dövriyyəsinin həcminə təsir göstərən amillər qrupuna aiddir:

- ☐ sosial məsələlərlə əlaqədar amillər, əsas fondlarla əlaqədar amillər;
- ☐ əmək resursları ilə bağlı amillər, sosial məsələlərlə əlaqədar amillər;
- ☐ mal fondları ilə əlaqədar amillər, əmək resursları ilə bağlı amillər;
- ☒ mal fondları ilə əlaqədar olan amillər, ticarət işçilərinin sayı və əmək məhsuldarlığı ilə əlaqədar olan amillər, əsas fondlarla (vəsaitlərlə) əlaqədar olan amillər, sosial məsələlərlə əlaqədar olan amillər;
- ☐ mal fondları ilə əlaqədar olan amillər, əsas fondlarla əlaqədar amillər;

162 Ümumi məhsulu hesablamaq üçün istifadə olunan göstəricilər

- ☐ məhsultutumu göstəricisi, dövrün əvvəlinə və sonuna bitməmiş istehsal
- ☐ realizə olunmuş məhsul, dövrün əvvəlinə və sonuna bitməmiş istehsal
- ☒ əmtəlik məhsul, dövrün əvvəlinə və sonuna bitməmiş istehsal
- ☐ yüklənmiş məhsul, dövrün əvvəlinə və sonuna bitməmiş istehsal
- ☐ . ritimiklik əmsalı, dövrün əvvəlinə və sonuna bitməmiş istehsal

163 Realizə edilmiş məhsulu hesablamaq üçün göstəricilər:

- ☐ realizə olunmuş məhsul, dövrün əvvəlinə və sonuna bitməmiş istehsal
- ☒ əmtəlik məhsul, hazır məhsul qalığı dövrün əvvəlinə və sonuna
- ☐ ritimiklik əmsalı, dövrün əvvəlinə və sonuna bitməmiş istehsal
- ☐ yüklənmiş məhsul, dövrün əvvəlinə və sonuna bitməmiş istehsal
- ☐ məhsultutumu göstəricisi, dövrün əvvəlinə və sonuna bitməmiş istehsal

164 Plan həcmində faktiki məhsul istehsalının onun plan həcminə nisbəti göstərir;

- ☐ fondverimi göstəricisi
- ☐ materialtutumu göstəricisi
- ☐ məhsultutumu göstəricisi
- ☒ Ritmiklik göstəricisi
- ☐ fondtutumu göstəricisi

165 Ümumi məhsulun həcmində əmtəlik məhsulun payını bildirir

- ☐ ahangdarlıq əmsalı
- ☐ fondverimi əmsalı
- ☐ ritimiklik əmsalı
- ☐ məhsultutumu əmsalı
- ☒ əmtəlik əmsalı

166 Çeşid üzrə plan çərçivəsində faktiki məhsul buraxılışının plan üzrə ümumi məhsul buraxılışına nisbəti;

- ☐ müəyyən vaxt ərzində çeşidlərin dəyişilməsi
- ☐ ahəngdarlıq əmsalı hesablanır
- ☒ çeşid üzrə planın yerinə yetirilməsi əmsalı hesablanır
- ☐ məhsulların çeşidə görə sayını göstərir
- ☐ müəyyən vaxt ərzində məhsul satışını bildirir

167 Plan üzrə günlük tapşırıqdan orta kvadrat kənarlaşmanın plan üzrə ortagünlük məhsul buraxılışına nisbəti göstərir;

- ☐ fondverimi əmsalı
- ☒ variasiya əmsalı
- ☐ məhsultutumu əmsalı
- ☐ ritimiklik əmsalı
- ☐ ahangdarlıq əmsalı

168 İstehsal edilmiş zay məhsul iki formada olur

- ☐ daxili və xarici.
- ☐ sertifikatlı və sertifikatsız
- ☐ köhnə və təzə
- ☒ düzəldilə bilən və düzəldilə bilməyən
- ☐ ağır və yüngül

169 Məhsulun keyfiyyətini səciyyələndirən göstəricilər bölünür:

- ☐ beynəlxalq və milli göstəricilərə
- ☐ spesefik və coxölçülü göstəricilərə
- ☒ ümumiləşdirici və fərdi göstəricilərə
- ☐ daxili və xarici göstəricilərə
- ☐ spesefik və fərdi göstəricilərə

170 Məhsul istehsalının həcmi xarakterizə edən əsas göstəricilər hansılardır?

- ☐ İstehsalata verilən xammal, enerji, yanacaq, əmək ödənişi və amortizasiya ayırmaları
- ☐ Ümumi məhsul, bitməmiş istehsal və istehsalın zay məhsulları;
- ☒ Ümumi daxili məhsul və əmtəlik məhsulun həcmi;
- ☐ Ayrı-ayrı sexlərin istehsal etdikləri məhsulların miqdarı;
- ☐ Əmtəlik və satılan məhsulun həcmi;

171 Çeşid etibarilə məhsul istehsalı planının yerinə yetirilməsi faizi necə hesablanır?

- ☐ İstehsalın kəsrlə yerinə yetirilən çeşidlər hesablamaya daxil edilmədən faktiki göstərici plan göstəricisinə bölünür;
- ☐ Hər bir çeşid üzrə plan göstəriciləri 100-ə vurularaq faktiki göstəriciyə bölünür;
- ☐ Hər bir çeşid üzrə faktiki göstərici 100-ə vurulur və plan göstəricisinə bölünür;
- ☐ Ayrı-ayrı çeşidlər üzrə faktiki və plan göstəriciləri toplanır, faktiki yekun göstərici yüzə vurulur və plan göstəricisinə bölünür;
- ☒ Hər bir çeşid üzrə buraxılan məhsulun faktiki həcmi plan dairəsində götürülərək toplanır, nəticədə «faktiki-plan dairəsində» hesablanan göstərici 100-ə vurularaq plan göstəricisinə bölünür;

172 Məhsul buraxılışı planının yerinə yetirilməsi təhlilinin əsas məqsədi nədir?

- ☒ Ümumilikdə müəssisə üzrə istehsal planının yerinə yetirilməsini müəyyən etmək, istehsalın həcminə təsir edən amillərin təsir dərəcəsini təyin etmək;
- ☐ Məhsul istehsalını artırmaq məqsədilə xammal-material, istehsal avadanlıqları və işçi qüvvəsilə təmin olunmanı müəyyən etmək;
- ☐ Məhsul istehsalı və satışının həcmi müəyyən etmək;
- ☐ Məhsul buraxılış planının yerinə yetirilməsini ayrı-ayrı sexlər və məhsullar üzrə təyin etmək;
- ☐ İstehsalın həcmi ilə əlaqədar qərar və göstərişlərin yerinə yetirilməsi vəziyyətini öyrənmək;

173 Çəşid etibarilə məhsul istehsalına hansı amillər təsir göstərir?

- ☒ Bağlanmış müqavilələr üzrə xammal-materialların daxil olması, xammal material-ların keyfiyyəti, malalanlarla bağlanmış müqavilələrə əməl olunması
- ☐ Xammal-materialların ahəngdar daxil olmaması;
- ☐ Əsas istehsalat fəhlələrinin digər işlərə cəlb edilməsi;
- ☐ Əsas istehsal avadanlıqlarının boşdayanmaları;
- ☐ Müəssisə və sex rəhbərliyinin işdən çıxarılması;

174 Məhsulun keyfiyyətinə hansı amillər təsir göstərir?

- ☐ Zay məhsulların xüsusi çəkisinin dəyişməsi;
- ☐ Yüksək biliyə və peşə hazırlığına malik olan idarəetmə kadrlarının mövcudluğu;
- ☐ Texnoloji kadrların və ustaların, fəhlələrin iş davamiyyəti;
- ☐ Struktur dəyişikliyi haqda müəssisə rəhbərliyinin sərəncam və göstərişləri
- ☒ xammalın keyfiyyəti, texnoloji avadanlıqların texniki vəziyyəti və işçilərin peşəkarlığı;

175 Məhsul istehsalının həcminə təsir edən əsas amillər hansılardır?

- ☐ Məhsul satışı üzrə müqavilə öhdəliklərinin pozulması.
- ☐ İstehsal texnologiyalarının lazımi səviyyədə təkmilləşdirilməməsi;
- ☐ Maliyyə resurslarının çatışmamazlığı və ya artıqlığı;
- ☐ Məhsul istehsalı üzrə işin təşkilinin vəziyyəti;
- ☒ İstehsal resursları ilə təmin olunma və onlardan istifadə səviyyəsi;

176 Mal dövriyyəsi planının yerinə yetirilməsinə hansı amillər təsir

- ☒ hesabat dövrünün əvvəlinə və sonuna mal qalığının dəyişməsi, mal daxil olması, mal satışı və sair məxaric.
- ☐ mal qalığı, mal ehtiyatları, əmək ehtiyatlarından istifadə, əməyin keyfiyyəti və əmək məhsuldarlığı;
- ☐ ticarət işçilərinin sayı və əmək məhsuldarlığı;
- ☐ ticarət şəbəkəsindən malların daxil olması, kredit faizləri, mövsümi mal ehtiyatları;
- ☐ çeşidlər üzrə ayrı-ayrı məq qrupları, istehlak tələbinin öyrənilməsi;

177 Gəlir üzrə təklifin elastikliyi əmsalı vahidə bərabər olduqda:

- ☐ tələb zəif elastikdir.
- ☐ təklif mütləq elastik deyil;
- ☐ təklif elastik deyil;
- ☐ təklif elastikdir;
- ☒ tələbin artım sürəti qiymətin aşağı düşməsi sürətinə bərabərdir;

178 Materialveriminə təsir edən amillər hansılardır?

- ☐ Satışdan əldə olunan pul gəliri
- ☐ Texniki və texnoloji amillər;
- ☒ Məhsulun həcmi və sərf olunan xammal-materialın həcmi;
- ☐ Materialın keyfiyyəti və qiyməti;

- ☐ Məhsulun keyfiyyəti;

179 Satışdan pul gəlirində material məsrəflərinin payı nəyi göstərir?

- ☐ əmək resurslarından istifadə səviyyəsini.
☒ məhsulun materialtutumunu;
☐ məhsulun əməktutumunu;
☐ məhsulun məsrəftutumunu;
☐ material resurslarının verimini ;

180 İstehsalın və satışın həcmnin təhlili üçün hansı göstəricilərdən istifadə edilir?

- ☐ mötəbərlik göstəriciləri, əmtəəlik məhsul, əmək tutumu göstəricisi
☐ dəyər göstəricilərindən, hazır məhsul qalığı göstəriciləri
☐ unifikasiya göstəriciləri, mötəbərlik göstəriciləri, əmtəəlik məhsul
☒ ümumi məhsul, əmtəəlik məhsul və realizə edilmiş məhsul.
☐ şərti natural göstəricilərdən, əmək göstəricilərindən

181 Müəssisənin satış məqsədi ilə hazırladığı məhsulun həcmi səciyyələndirir.

- ☐ ambarda məhsul qalığı
☒ əmtəəlik məhsul
☐ ümumi məhsul
☐ realizə olunmuş məhsul
☐ yüklənmiş məhsul

182 İstehsalın və satışın həcmnin səciyyələndirilməsi üçün hansı göstəricilərdən istifadə edilir?

- ☐ məhsulun keyfiyyəti, maya dəyəri, material tutumu.
☐ bitməmiş istehsal, maya dəyəri, həmmal və material.
☒ əmtəəlik məhsul, ümumi məhsul, realizə olunmuş məhsul
☐ ambarda məhsul qalığı, məhsul tutumu,
☐ yüklənmiş məhsul, ambarda hazır məhsul qalığı

183 Müəssisənin müəyyən dövr ərzində sənaye istehsalının ümumi həcmi səciyyələndirir

- ☐ ambarda məhsul qalığı
☐ realizə olunmuş məhsul
☒ Ümumi məhsul
☐ Əmtəəlik məhsul
☐ Yüklənmiş məhsul

184 Mötəbər göstəricilərinə aid deyil

- ☐ müntəzəmlik,
☐ təmirə yararlılıq
☐ uzun-müddətliklik,
☐ saxlanıla bilmək,
☒ təhlükəsizlik

185 Məhsulun hər növü üzrə buraxılışının həcmi göstərməklə adlarının siyahısıdır.

- ☐ ümumi məhsul
☐ ehtiyatlar
☐ nomenklatura
☒ çeşid

☐ yarımfabrikatlar

186 Satış planının yerinə yetirilməsinin və onun dinamikasının təhlili üçün istifadə olunan üsul.

- ☐ korelasiya üsulu
- ☒ müqayisə üsulu
- ☐ balansəlagələndirmə üsulu
- ☐ qruplaşdırma üsulu
- ☐ varisiya üsulu

187 Normativ əmək haqqı məsrəflərindən, ümumi istehsal və idarəetmə xərclərindən ibarətdir.

- ☐ xalis məhsul dəyəri
- ☐ normativ əmək tutumu
- ☐ normativ xalis məhsul
- ☒ Normativ emal dəyəri
- ☐ normativ əmək haqqı

188 Normativ əmək tutumu göstəricinin mənfə xüsusiyyəti

- ☐ bu göstərici yalnız realizə edilmiş məhsul istehsalını nəzərə alır
- ☐ bu göstərici yalnız tələbələri nəzərə alır digər kateqoriyalarının əmək sərfələrini nəzərə
- ☐ bu göstərici yalnız idarəetmə heyətini nəzərə alır, digər kateqoriyalarının əmək sərfələrini nəzərə almır
- ☐ bu göstərici yalnız ümumi məhsul istehsalı nəzərə almır
- ☒ bu göstərici yalnız əsas fəhlələrin əmək sərfələrini əhatə edir, digər kateqoriyalarının əmək sərfələrini nəzərə almır

189 Məhsulun hazırlanması üçün zəruri olan canlı əməyin miqdarını səciyyələndirən göstərici

- ☐ normativ xalis məhsul
- ☐ normativ emal dəyəri normativ
- ☐ ambarda məhsul qalığı
- ☒ normativ əmək tutumu
- ☐ normativ emal dəyəri

190 əmtəəlik məhsul və ümumi məhsul arasında olan fərq

- ☒ ona bitməmiş istehsalın, öz istehsalı olan yarımfabrikatların, alətlərin qalıqlarının dəyişilmələri və təsərrüfatdaxili dövriyyə daxil edilmir.
- ☐ ona bitməmiş istehsalın, alətlərin qalıqlarının dəyişilmələri və təsərrüfatdaxili dövriyyə daxil edilir.
- ☐ ona rəalizə olunan məhsil, material xərcləri və yarımfabrikatlar daxildir
- ☐ ona hazır məhsul qalığı, yüklənmiş məhsul daxil deyil
- ☐ ona rəalizə olunan məhsil, material xərcləri və yarımfabrikatlar daxil deyil

191 Alıcılara göndərilmiş və mədaxili mühasibat uçotunda qəbul edilmiş məhsulun həcmi səciyyələndirir.

- ☐ ambarda məhsul qalığı
- ☒ Realizə olunmuş məhsul
- ☐ Ümumi məhsul
- ☐ Əmtəəlik məhsul
- ☐ Yüklənmiş məhsul

192 Məhsul istehsalının ahəngdarlığının qiymətləndirilməsində hansı əmsaldan istifadə edilir?

- ☒ ahəngdarlıq əmsalı.

- ☐ istehsal güclərindən istifadə əmsalı;
- ☐ təzələnmə əmsalı;
- ☐ növbəlik əmsalı;
- ☐ köhnəlmə əmsalı;

193 əmtəəlik əmsalı dedikdə başa düşülür:

- ☐ ümumi məhsulun həcmində yüklənmiş və ödənilmiş məhsulların payı
- ☐ ümumi məhsulun həcmində yüklənmiş və məhsul saxlanmada olan malların payı;
- ☒ ümumi məhsulun həcmində əmtəəlik məhsulun payı;
- ☐ ümumi məhsulun həcmində satılmış məhsulun payı;
- ☐ ümumi məhsulun həcmində bitməmiş istehsal istisna olmaqla istehsal olunmuş bütün məhsulların dəyəri;

194 Məhsul satışını səciyyələndirir:

- ☐ bitməmiş istehsalda daxil olmaqla istehsal olunmuş məhsulların (iş, xidmətin) dəyəri
- ☐ öz tələbatı üçün malların və yarımfabrikatların dəyəri;
- ☐ təsərrüfatdaxili dövriyyə də daxil olmaqla bütün məhsulun (iş, xidmətin) dəyəri;
- ☐ məsul saxlanmada olan malların dəyəri;
- ☒ bağlanmış müqaviləyə uyğun miqdarda, müddətdə, çeşiddə yüklənmiş və alıcı tərəfindən ödənilmiş məhsulun dəyəri;

195 əmtəəlik məhsul kimi qəbul edilir:

- ☐ yüklənmiş və ödənmə vaxtı çatmamış malların dəyəri.
- ☐ təsərrüfatdaxili dövriyyə daxil olmaqla istehsal olunmuş bütün məhsulların dəyəri;
- ☒ bitməmiş istehsal və təsərrüfatdaxili dövriyyə istisna olmaqla istehsal olunmuş bütün məhsulun (iş və xidmətin) dəyəri;
- ☐ bitməmiş istehsal istisna olmaqla istehsal olunmuş bütün məhsulun (işin, xidmətin) dəyəri;
- ☐ öz istehlakı üçün yarımfabrikatların və məsul saxlanmada olan mal qalıqlarının dəyəri;

196 Məhsul istehsalı və satışının təhlilinin əsas vəzifələri hansıdır?

- ☐ məhsulun rəqabət qabiliyyətinin təhlili.
- ☒ məhsulun keyfiyyətinin təhlili;
- ☐ zərərsizlik nöqtəsinin təhlili;
- ☐ təşkilatın rəqabət mövqeyinin təhlili;
- ☐ məhsul buraxılışının artırılması ehtiyatlarının qiymətləndirilməsi;

197 Günlük və növbəlik boşdayanmaların məhsul istehsalına təsiri necə hesablanır?

- ☐ Müdiriyyətin göstərişi ilə əlaqədar boşdayanılan saatların miqdarını bir saatlıq məhsul istehsalına vurmaqla;
- ☒ Boş dayanılan gün (saat) miqdarını bir günlük (bir saatlıq) məhsul istehsalının plan miqdarına vurmaqla;
- ☐ Təbii hadisələrlə bağlı boşdayanılan günlərin (saat) miqdarını bir saatlıq məhsul istehsalına vurmaqla;
- ☐ Materialların çatışmaması ilə bağlı boşdayanılan günlərin (saat) miqdarını bir günlük (saatlıq) məhsul istehsalına vurmaqla;
- ☐ Boş dayanılan günlərin (saat) miqdarını bir günlük (saatlıq) məhsulun miqdarına vurmaqla;

198 Məhsul istehsalı həcminə təsir edən əsas əmək göstəriciləri hansılardır?

- ☒ Müqayisəyə gələn qiymətlərlə əmtəəlik məhsulun həcmi, istehsalat fəhlələrinin orta illik sayı, bir fəhlə tərəfindən işlənmiş adam günlərin sayı, bir iş gününün uzunluğu, bir adam saat ərzində məhsul istehsalı;
- ☐ İşçilərin sayı, strukturu, ümumi məhsulun həmi, iş günlərinin sayı;
- ☐ Əsas və köməkçi istehsalat fəhlələrinin sayı, qaş qruppu, ixtisas dərəcəsi, ümumi məhsulun həcmi;
- ☐ Mühəndis texniki işçilərin sayı, onların iş günlərinin sayı, əmtəəlik məhsulun həcmi;

- ☐ İnzibati idarə heyətinin, gözətçilərin, sürücülərin sayı, onların iş günlərinin sayı və ümumi məhsulun həcmi;

199 Məhsul istehsalı həcminə təsir edən əsas amillərin təsiri hansı üsul ilə hesablanır?

- ☒ Zəncirvari (yerdəyişmə) üsulu ilə hesablanır
☐ Müqayisə üsulu ilə hesablanır;
☐ Qrafik üsulu ilə hesablanır;
☐ Balans əlaqələndirmə üsulu ilə hesablanır;
☐ Korrelyasiya üsulu ilə hesablanır;

200 Məhsul istehsalına təsir edən əsas amillərin keyfiyyət tərəfi hansılardır?

- ☐ Müəssisənin təşkilat-texniki səviyyəsində olan dəyişiklik;
☐ Xammal-materialın tərkibində olan dəyişiklik;
☒ İstehsal avadanlıqlarının məhsuldarlığının və əmək məhsuldarlığının dəyişməsi, material məsarifi normasına əməl olunması
☐ Məhsul satışı həcmində olan dəyişiklik;
☐ Maliyyə resursları ilə təmin olunma səviyyəsi;

201 Məhsul istehsalına təsir edən əsas amillərin kəmiyyət tərəfi hansılardır?

- ☐ Anbarda olan xammal-materialların normativə uyğun olmaması;
☐ İşçi heyətinin tərkibində olan dəyişiklik;
☒ Əsas istehsal fondları, əmək ehtiyatları və xammal-materialla təmin olunma;
☐ Məhsul istehsalı ilə əlaqədar biznes-plan göstəricilərinin qeyri-reallığı;
☐ Enerji təchizatının müntəzəm surətdə pozulması;

202 Məhsul istehsalının həcminə təsir edən əsas amillər hansılardır?

- ☐ Maliyyə resurslarının çatışmamazlığı və ya artıqlığı;
☐ Məhsul istehsalı üzrə işin təşkilinin vəziyyəti;
☐ Məhsul satışı üzrə müqavilə öhdəliklərinin pozulması
☒ Əsas istehsal fondları ilə təmin olunma və fondveriminin dəyişməsi, işçi qüvvəsilə təmin olunma və əmək məhsuldarlığı, xammal-materialla təmin olunma və material məsrəfi normasına əməl olunması;
☐ İstehsal texnologiyalarının lazımi səviyyədə təkmilləşdirilməməsi;

203 Məhsul buraxılışı ahəngdarlığına hansı amillər təsir edir?

- ☐ Malalan və malsatanlarla müqavilə öhdəliklərinin pozulması;
☐ Məhsul buraxılışı və satışı arasında olan nisbətin pozulması;
☒ Xammal-materialın ahəngdar daxil olmaması, iş qrafikinin pozulması və texnoloji avadanlıqların boşdayanmalarının olub-olmaması, işçilərin işə normal gəlməsi;
☐ İşçilərin və fəhlələrin əmək haqlarının vaxtında verilməməsi;
☐ Məhsul satışından pul vəsaitlərinin vaxtında daxil olmaması;

204 Məhsulun keyfiyyətinə hansı amillər təsir göstərir?

- ☐ Müəssisə rəhbərliyinin əmtəlik məhsulun strukturunda dəyişiklik edilməsi barədə sərəncam və göstərişləri
☐ Texnoloji kadrların və ustaların, fəhlələrin işə çıxıb-çıxmaması;
☐ Yüksək biliyə və peşə hazırlığına malik olan idarəetmə kadrlarının olub-olmaması
☒ Məhsul istehsalında istifadə olunan əsas və köməkçi xammalın keyfiyyəti, saz işləyən texnoloji avadanlıqlar və peşəkar işçi qüvvəsinin olması;
☐ Zay məhsulların xüsusi çəkisinin artıb-azalması;

205 Məhsulun keyfiyyətini xarakterizə edən ümumiləşdirici göstərici olan keyfiyyət əmsalı necə

hesablanır?

- ☐ II sortun qiyməti 1 (vahid) qəbul olunur və yerdə qalan sortların qiyməti II sortun qiymətinə bölünməklə keyfiyyət əmsalı hesablanır;
- ☒ I sortun qiyməti 1 (vahid) qəbul olunur, qalan sortların qiyməti I sortun qiymətinə bölünərək keyfiyyət əmsalı hesablanır;
- ☐ Planda nəzərdə tutulan topdansa satış qiymətini faktiki qiymətə bölməklə keyfiyyət əmsalı hesablanır;
- ☐ Bir çeşiddə məhsul satışından əldə olunan məbləği həmin çeşidin tam maya dəyərində bölməklə keyfiyyət əmsalı hesablanır
- ☐ Eyni çeşiddən olan məhsulların faktiki topdan satış qiymətini plan üzrə topdan satış qiymətinə bölməklə keyfiyyət əmsalı hesablanır;

206 Mal dövriyyəsi planının yerinə yetirilməsinə hansı amillər təsir edir?

- ☐ ticarət şəbəkəsindən malların daxil olması, kredit faizləri, mövsümi mal ehtiyatları;
- ☐ ticarət işçilərinin sayı və əmək məhsuldarlığı;
- ☐ mal qalığı, mal ehtiyatları, əmək ehtiyatlarından istifadə, əməyin keyfiyyəti və əmək məhsuldarlığı;
- ☐ çeşidlər üzrə ayrı-ayrı məq qrupları, istehlak tələbinin öyrənilməsi;
- ☒ hesabat dövrünün əvvəlinə və axırına mal qalığının dəyişməsi, mal daxil olması, mal satışı və sair məxaric.

207 Axınlıq əmsalı hesablanır:

- ☐ satış xərclərinin axın üsulu ilə istehsal olunan məhsullar üzrə xərclərə nisbəti kimi.
- ☐ əmtəəlik məhsul istehsalının ümumi həcmi axın üsulu ilə hazırlanan məhsulların həcmi nisbəti kimi;
- ☐ məhsulun ümumi həcmi axın üsulu ilə istehsal olunan məhsulların həcmi nisbəti kimi;
- ☐ axın üsulu ilə istehsal olunan məhsulun həcmi məhsul satışı üzrə xərclərə nisbəti kimi;
- ☒ axın üsulu ilə hazırlanan məhsulların həcmi əmtəəlik məhsul istehsalının ümumi həcmi nisbəti kimi;

208 Məhsul istehsalı planının yerinə yetirilməsi üzrə nisbi kənarlaşma necə hesablanır?

- ☐ Ayrı-ayrı məhsul növlərinin artım templəri bir-biri ilə müqayisə olunur;
- ☐ Məhsul istehsalının artım tempi ilə məhsul satışının artım tempi müqayisə edilir;
- ☐ Məhsul istehsalının artım tempi ilə xammalla təmin olunmanın artım tempi müqayisə edilir;
- ☒ Məhsul istehsalı planının yerinə yetirilmə faizi ilə 100 faiz arasındakı fərq kimi;
- ☐ Əmək məhsuldarlığının artım tempi məhsul istehsalının artım tempi ilə müqayisə edilir;

209 Xammal-materiallardan istifadənin (material məsarifi normasına əməl olunmasının) məhsul istehsalı həcminə təsiri necə hesablanır?

- ☐ Material məsarifi üzrə kənarlaşma faktiki məhsul istehsalına vurulur;
- ☒ Məhsul vahidinə və ya məhsulun hər manatına material məsarifinin plan və faktiki həcmi arasındakı fərq məhsul istehsalının faktiki həcminə vurulur. Əldə edilən qənaət və ya artıq material məsarifi material məsarifi normasına bölünür;
- ☐ Material məsarifi üzrə normadan kənarlaşma cəmi material məsarifinə vurulur;
- ☐ Cəmi istehsalda sərf olunan materialın dəyəri plan üzrə material məsarifi normasına bölünür;
- ☐ Material məsarifi üzrə normadan kənarlaşma sərf olunan cəmi materialın həcminə vurulur;

210 Xammal-materiallarla təmin olunmanın məhsul istehsalına təsiri necə hesablanır?

- ☒ Məhsul istehsalına sərf olunan materialın faktiki məbləği ilə plan məbləği arasındakı fərq plan üzrə material məsarifi normasına bölünür;
- ☐ Xammal-materialla təmin olunma faizini məhsul istehsalının yerinə yetirilmə faizi ilə müqayisə etmək;
- ☐ Xammal-materialla təmin olunma faizini hesablamaq;
- ☐ Ayrı-ayrı xammal-materiallarla təmin olunma səviyyəsini hesablamaq;
- ☐ Məhsul istehsalının artım tempi ilə xammalla təmin olunmanın artım templərini müqayisə etmək;

211 İstehsal avadanlıqlarının məhsuldarlığının məhsul istehsalı həcminə təsiri necə hesablanır?

- ☐ Avadanlıqların plan məhsuldarlığı faktiki məhsuldarlığa bölünür;
- ☐ İstehsal avadanlıqlarının faktiki məhsuldarlığı 100-ə vurularaq plan məhsuldarlığına bölünür
- ☐ Avadanlıqların plan məhsuldarlığı 100-ə vurularaq faktiki məhsuldarlığa bölünür;
- ☐ Avadanlıqların faktiki məhsuldarlığı plan məhsuldarlığına bölünür
- ☒ Avadanlıqların faktiki məhsuldarlığı ilə plan məhsuldarlığı arasındakı fərq avadanlıqların faktiki sayına vurulur;

212 İstehsal avadanlıqlarının sayının dəyişməsinin məhsul istehsalına təsiri necə hesablanır?

- ☐ İstehsal avadanlıqlarının faktiki sayı plan sayına bölünərək 100-ə vurulur;
- ☐ İstehsal avadanlıqlarının faktiki sayı 100-ə vurularaq plan sayına bölünür;
- ☐ İstehsal avadanlıqlarının plan məhsuldarlığı ilə faktiki məhsuldarlığı arasındakı fərq 100-ə vurularaq plan məhsuldarlığına bölünür.
- ☐ İstehsal avadanlıqlarının plan sayı ilə faktiki sayı arasındakı fərq bir avadanlığın faktiki məhsuldarlığına vurulur;
- ☒ İstehsal avadanlıqlarının plan sayı ilə faktiki sayı arasındakı fərq bir avadanlığın plan məhsuldarlığına vurulur;

213 əsas istehsal fondlarından istifadənin (fondveriminin) məhsul istehsalına təsiri necə hesablanır?

- ☐ Faktiki fondverimi 100-ə vurularaq plan üzrə fondveriminə bölünür;
- ☐ Fondveriminin faktiki həcmi ilə plan həcmi arasındakı fərq əsas fondların ilin əvvəlinə olan qalığı vurulur;
- ☐ Fondveriminin plan həcmi 100-ə vurularaq faktiki fondveriminə bölünür
- ☐ Fondveriminin faktiki həcmi ilə plan həcmi arasındakı fərq 100-ə vurulur;
- ☒ Fondveriminin faktiki həcmi ilə plan həcmi arasındakı fərq əsas fondların ilin sonuna olan qalığına vurulur

214 Məhsul istehsalının həcminə əsas istehsal fondları ilə təmin olunmanın təsiri necə hesablanır?

- ☐ Əsas fondların ilin əvvəlinə olan qalığı isə ilin sonuna qalıq arasından fərq 100-ə vurulur
- ☐ İlin əvvəlinə və ilin sonuna olan qalıq arasındakı fərq faktiki fondverimi həcminə vurulur;
- ☐ Əsas fondların orta illik qalığı hesablanaraq fondveriminə vurulur;
- ☒ Əsas istehsal fondlarının ilin əvvəlinə olan qalığı ilə ilin axırına olan qalığı arasındakı fərq plan üzrə fondverimi həcminə vurulur;
- ☐ Əsas fondların faktiki həcmi plan həcminə bölünərək 100-ə vurulur;

215 İstehsalın ahəngdarlığının birbaşa göstəricilərinə aiddir:

- ☐ anbarda hazır məhsul qalıqları, zaydan itki, variasiya əmsalı.
- ☒ variasiya əmsalı, ahəngdarlıq əmsalı, aritmiklik əmsalı,
- ☐ iş vaxtından artıq işlərə görə ödəmələr, müəssisədən asılı olmayan boşdayanmaların ödənilməsi, zaydan itki;
- ☐ variasiya əmsalı, növbəlik əmsalı, növlük əmsalı, məhsulların vaxtın-da göndərilməməsinə görə cərimələr;
- ☐ növbəlik əmsalı, məhsulun ümumi həcmində zay məhsulun payı;

216 Məhsul istehsalı həcmnin dəyişməsinə təsir edən amillər hansıdır:

- ☐ tələb, maya dəyəri, ilin əvvəlinə və sonuna yüklənmiş mal qalıqları
- ☐ satış dövrün əvvəlinə və sonuna anbarda mal qalıqları
- ☐ tələb, təklif, maya dəyəri, keyfiyyət, zay məhsul, struktur, qeyri ahəngdarlıq;
- ☒ çeşid, struktur, məhsulun keyfiyyəti, zay məhsul, qiymət, ahəng-darlıq, variasiya;
- ☐ çeşid, tələb, variasiya, qeyri ahəngdarlıq, keyfiyyət, variasiya;

217 Təklifin qiymət elastikliyi əmsalı hesablanır:

- ☐ məhsula tələbin faiz kəmiyyətinin əmtəəlik məhsul istehsalının dəyişməsi faizinə nisbəti kimi.

- ☒ məhsula tələbin faiz kəmiyyətinin məhsula qiymətin dəyişməsinin faiz kəmiyyətinə nisbəti kimi ;
- ☐ məhsula qiymətin dəyişməsi faizinin maya dəyərinin dəyişməsi faizinə nisbəti kimi
- ☐ məhsula tələbin faiz kəmiyyətinin istehsalın ümumi həcmnin dəyişməsi faizinə nisbəti kimi;
- ☐ məhsula qiymətin dəyişməsi faizinin əmtəəlik məhsul istehsalının dəyişməsi faizinə nisbəti kimi;

218 Satışın həcminə təsir edən I dərəcəli amillərə daxildir:

- ☐ ilin əvvəlinə və sonuna yüklənmiş mal qalıqları;
- ☐ məhsul göndərişi, ilin əvvəlinə və sonuna anbarlarda məhsul qalıqları, əmtəəlik məhsul istehsalı ilin əvvəlinə və sonuna yüklənmiş mal qalıqları;
- ☐ ilin əvvəlinə anbarda məhsul qalığı, ilin əvvəlinə və sonuna yüklənmiş mallar;
- ☐ anbarlarda hazır məhsul qalıqları, ümumi məhsul, ilin əvvəlinə və sonuna yüklənmiş mal qalıqları;
- ☒ məhsul göndərişi, ilin əvvəlinə və sonuna anbarda hazır məhsul qalıqları, müxtəlif daxilolmalar;

219 Gəlir üzrə təklifin effektivliyi əmsalı sıfıra bərabər olduqda:

- ☒ təklif mütləq elastik deyil ;
- ☐ təklif elastikdir;
- ☐ tələb zəif elastikdir.
- ☐ təklifin artım sürəti qiymətin aşağı düşməsi sürətinə bərabərdir;
- ☐ təklif elastik deyil;

220 Gəlir üzrə təklifin elastikliyi əmsalı sıfıra bərabər olduqda:

- ☐ tələb zəif elastikdir.
- ☐ təklif elastikdir;
- ☐ təklif elastik deyil;
- ☐ təklif mütləq elastik deyil;
- ☒ tələbin artım sürəti qiymətin aşağı düşməsi sürətinə bərabərdir;

221 Gəlir üzrə təklifin effektivliyi əmsalı 1-dən az olduqda:

- ☐ tələb zəif elastikdir.
- ☐ təklif elastikdir;
- ☒ təklif elastik deyil ;
- ☐ təklif mütləq elastik deyil;
- ☐ təklifin artım sürəti qiymətin aşağı düşməsi sürətinə bərabərdir;

222 Gəlir üzrə təklifin elastikliyi əmsalı 1-dən böyük olduqda:

- ☐ təklif elastik deyil;
- ☒ təklif elastikdir ;
- ☐ tələb zəif elastikdir.
- ☐ təklifin artım sürəti qiymətin aşağı düşməsi sürətinə bərabərdir;
- ☐ təklif mütləq elastik deyil;

223 Qiymət elastikliyi əmsalı 1-ə bərabər olduqda:

- ☒ təklifin artım sürəti qiymətin aşağı düşməsi sürətinə bərabərdir ;
- ☐ təklif elastik deyil;
- ☐ təklif elastikdir ;
- ☐ təklif mütləq elastik deyil;
- ☐ tələb zəif elastikdir.

224 Qiymət elastikliyi əmsalı sıfıra bərabər olduqda:

- ☐ təklif elastik deyil;
- ☐ təklif elastikdir;
- ☐ tələb zəif elastikdir.
- ☐ tələbin artım sürəti qiymətin aşağı düşməsi sürətinə bərabərdir;
- ☒ təklif mütləq elastik deyil ;

225 Qiymət elastikliyi əmsalı 1-dən aşağı olduqda:

- ☐ tələb zəif elastikdir.
- ☐ təklif elastikdir;
- ☒ təklif elastik deyil ;
- ☐ təklif mütləq elastik deyil;
- ☐ təklifin artım sürəti qiymətin aşağı düşməsi sürətinə bərabərdir;

226 Qiymət elastikliyi əmsalı 1- dən çox olduqda:

- ☐ tələb zəif elastikdir.
- ☒ təklif elastikdir;
- ☐ təklif elastik deyil;
- ☐ təklif mütləq elastik deyil;
- ☐ tələbin artım sürəti qiymətin aşağı düşməsi sürətinə bərabərdir;

227 Təşkilat üzrə işçilərin orta siyahı sayı 30-dan 33-ə yüksəlmişdir, məhsul istehsalı həcmi isə 4500-dən 5800 min manata qədər artmışdır. əmək məhsuldarlığının dəyişilməsi nəticəsində məhsul buraxılışı:

- ☐ 455 min manat artmışdır;
- ☒ 850 min manat artmışdır;
- ☐ dəyişməz qalmışdır.
- ☐ 484 min manat artmışdır;
- ☐ 585 min manat artmışdır;

228 Ayrı-ayrı məhsul növləri üzrə materialtutumuna təsir edən amillər hansılardır?

- ☐ Məhsulun qiymətinin və maya dəyərinin dəyişməsi .
- ☒ Sərf olunan materialın və istehsal olunan məhsulun həcmnin dəyişməsi;
- ☐ Satışdan pul gəlirinin və maya dəyərinin dəyişməsi;
- ☐ İstifadə olunan materialın və mənfəətin həcmnin dəyişməsi;
- ☐ İstifadə olunan materialın həcmnin və qiymətinin dəyişməsi;

229 Material resurslarından istifadəni xarakterizə edən göstəricilər hansılardır?

- ☐ Məhsul satışından əldə olunan məbləğ ilə satılan məhsulun maya dəyəri arasındakı fərq;
- ☒ Məhsulun materialtutumu, materialverimi, məhsulun maya dəyərində material məsrəflərinin xüsusi çəkisi, materiallardan istifadə əmsalı;
- ☐ Məhsul istehsalının həcmi və dinamika;
- ☐ İstehsal olunan məhsulların tərkibində materialın xüsusi çəkisinin dəyişməsi;
- ☐ Material təchizatı üzrə planın kəsrlə, yaxud artıqlaması ilə yerinə yetirilməsi;

230 Material resurslarından istifadənin səmərəliliyini xarakterizə edən fərdi göstəricilər hansılardır?

- ☐ Məhsulun əməktutumu, işçitutumu;
- ☒ Məhsulun xammaltutumu, yanacaqtutumu,metaltutumu;
- ☐ Materiallarda istifadə üzrə planın yerinə yetirilmə faizi;
- ☐ Məhsul istehsalında materiallardan istifadə əmsalı;
- ☐ Məhsulun materialtutumu, materialların rentabelliği;

231 Materialveriminə təsir edən amillər hansılardır?

- ☐ Satışdan əldə olunan pul gəliri
- ☒ Məhsulun həcmi və sərf olunan xammal-materialın həcmi;
- ☐ Materialın keyfiyyəti və qiyməti;
- ☐ Məhsulun keyfiyyəti;
- ☐ Texniki və texnoloji amillər;

232 Məhsulun materialtutumunun səviyyəsinə hansı amillər təsir göstərir?

- ☐ İstehsalda çalışanların peşəkarlıq səviyyələrinin dəyişməsi;
- ☐ İstifadə olunan xammal-materialın keyfiyyətinin dəyişməsi;
- ☐ Yeni texnologiyanın tətbiqi;
- ☐ İstehsal avadanlıqlarının işinin keyfiyyətinin dəyişməsi;
- ☒ Sərf olunan xammal-material məsərfi normasına əməl olunması və material vahidindən məhsul çıxımının dəyişməsi;

233 Məhsulun materialtutumu hansı göstəricilərlə xarakterizə olunur?

- ☐ Xammal-material daxil olması üzrə planın yerinə yetirilməsilə;
- ☐ Xammal-materiallardan istifadənin rentabelliği ilə;
- ☐ Sərf olunan xammal-materialın hər manatına düşən ümumi məhsulla;
- ☐ İstifadə olunan materialın hər manatına düşən mənfəətlə;
- ☒ İstehsal olunan məhsulun hər manatına düşən xammal-materialın dəyərilə;

234 Material resurslarından səmərəli istifadəni xarakterizə edən keyfiyyət göstəricisi hansıdır?

- ☐ materialların dəyəri;
- ☒ materialtutumu;
- ☐ məhsulun həcmi;
- ☐ işçilərin sayı.
- ☐ ləhiyyənin kütləsi;

235 Material məsrəflərinin bir manatına satışdan mənfəətə təsir edən amillər hansılardır?

- ☐ Satışdan əldə edilən mənfəətin həcmi, satışın maya dəyəri;
- ☒ Satışdan əldə edilən mənfəətin həcmi, sərf olunan xammal materialın dəyəri;
- ☐ Satışdan mənfəətin dəyişməsi, məhsulun həcmnin dəyişməsi.
- ☐ Balans mənfəətinin dəyişməsi, xammal-materialın dəyərinin dəyişməsi;
- ☐ İstehlak olunan xammal-materialın dəyəri, satışdan mənfəətin dəyişməsi;

236 Məhsulun metaltutumuna təsir edən amillər hansılardır?

- ☒ Sərf edilən metalın və ümumi məhsulun həcmi;
- ☐ İstehlak olunan metalın həcmi və məhsulun istehsal maya dəyəri;
- ☐ Məhsulun həcmi, orta satış qiyməti
- ☐ Satışın həcmi, satışın quruluşu;
- ☐ Metalın dəyəri və məhsulun tam maya dəyəri;

237 Ortagünlük məhsul buraxılışının ortagünlük istehsal gücünə nisbəti

- ☐ fondtutumu əmsalı
- ☐ inteqral əmsalı
- ☐ ekstensiv yüklənmə əmsalı
- ☒ İntensiv yüklənmə əmsalı

- ☐ fondverimi əmsalı

238 Sənaye istehsal təyinatlı əsas fondların orta illik dəyərinin ən böyük növbədəki fəhlələrin sayına nisbəti kimi;

- ☐ fəhlələrin orta siyahı sayı
☐ fondtutumu
☐ fondverimi
☒ Əməyin fondla silahlanması
☐ əsas vəsaitlərin orta illik dəyərinə

239 əsas istehsal fondlarının nisbi qənaətini hesablamaq üçün göstəricilər

- ☐ fəhlələrin orta siyahı sayı, məhsulun (iş və xidmətlərin) həcmnin indeksi
☒ təhlil edilən və baza dövrlərində əsas istehsal fondlarının dəyəridir, məhsulun (iş və xidmətlərin) həcmnin indeksi
☐ dövrün sonuna əsas istehsal fondların dəyəri, məhsulun həcmi, yenilənmə əmsalı
☐ məhsulun (iş və xidmətlərin) həcmnin indeksi, əsas istehsal fondların köhnəlməsi
☐ əsas istehsal fondlarının istismardan çıxması, məhsulun (iş və xidmətlərin) həcmnin indeksi

240 Fondveriminin artması gətirib çıxardır

- ☐ əsas istehsal fondların aktiv hissəsinin azalması
☐ əsas istehsal fondlarının istismardan çıxması
☐ əsas istehsal fondlarının köhnəlməsinə
☒ əsas istehsal fondlarının nisbi qənaətinə
☐ fondtutumunun artmasına gətirib çıxarır

241 Fondtutumu hesablanır

- ☐ əsas istehsal fondların aktiv hissəsi əmtəlik məhsula nisbəti
☐ fəhlələrin orta siyahı sayı əsas istehsal fondlarının təhlil edilən dövrdə orta dəyərinə nisbəti
☒ əsas istehsal fondlarının orta dəyərinin istehsal edilmiş məhsulun istehsalçı müəssisənin qiymətlərində dəyərinə nisbəti.
☐ əsas istehsal fondlarının təhlil edilən dövrdə orta dəyəri fəhlələrin orta siyahı sayına nisbəti
☐ əmtəlik məhsulun əsas istehsal fondlarının təhlil edilən dövrdə orta dəyərinə nisbəti

242 Fondverimi hesablanır:

- ☐ əsas istehsal fondların passiv hissəsi əmtəlik məhsula nisbəti
☐ əsas istehsal fondlarının təhlil edilən dövrdə orta dəyəri fəhlələrin orta siyahı sayına nisbəti
☐ fəhlələrin orta siyahı sayı əsas istehsal fondlarının təhlil edilən dövrdə orta dəyərinə nisbəti
☒ əmtəlik məhsulun əsas istehsal fondlarının təhlil edilən dövrdə orta dəyərinə nisbəti
☐ əsas istehsal fondların aktiv hissəsi əmtəlik məhsula nisbəti

243 əsas istehsal fondların ümumi göstəricilərinə aiddir:

- ☐ nisbi qənaət əmsalı, yararlıq əmsalı
☐ materialtutumu, materialverimi
☐ köhnəlmə əmsalı, yararlıq əmsalı
☒ fondverimi, fondtutumu;
☐ əməktutumu, əmək məhsuldarlığı

244 əsas vəsaitlərin ayrı-ayrı növlərinin, onların istehsal prosesində fəaliyyətinin tətbiqinə qiymət verən göstəricilər:

- ☐ daxili göstəriciləri
- ☐ nisbi göstəricilər
- ☒ xüsusi göstəricilər
- ☐ ümumi göstəricilər
- ☐ mütləq göstəricilər

245 Integral əmsalı hesablanır

- ☐ ekstensiv və fondtutumu əmsallarını nisbəti.
- ☐ fondverimi və fondtutumu əmsallarını nisbəti.
- ☒ ekstensiv və intensiv yükləmə əmsallarının hasili
- ☐ fondverimi və fondtutumu əmsallarını hasili
- ☐ ekstensiv və intensiv yükləmə əmsallarının nisbəti

246 əsas istehsal fondlarının bütün məcmusundan istifadə edilməsi səviyyəsini əks etdirir.

- ☐ daxili göstəriciləri
- ☐ nisbi göstəricilər
- ☐ xüsusi göstəricilər
- ☒ ümumi göstəricilər
- ☐ mütləq göstəricilər

247 əsas vəsaitlərin yararlılıq əmsalı xarakterizə edir:

- ☐ avadanlıqların yaş tərkibini.
- ☐ əsas fondlardan istifadənin səmərəliliyini ;
- ☒ əsas fondların texniki vəziyyətini;
- ☐ əsas fondların hərəkətini;
- ☐ maşın və avadanlıqların yüklənməsi dərəcəsini;

248 əsas vəsaitlərin əvəz olunma əmsalı hesablanır:

- ☐ hesabat ilində daxil olmuş və çıxmış əsas vəsaitlərin dəyərləri üzrə fərqin ilin sonuna əsas vəsaitlərin dəyrinə nisbəti kimi.
- ☐ hesabat ilində daxil olmuş və çıxmış əsas vəsaitlərin dəyərləri üzrə fərqin ilin əvvəlinə əsas vəsaitlərin dəyrinə nisbəti kimi;
- ☐ yeni daxil olmuş əsas vəsaitlərin dəyərlərinin dövrüyyədən çıxarılmış dəyərlərə nisbəti kimi;
- ☒ dövrüyyədən çıxarılmış və yeni daxil olmuş əsas vəsaitlərin dəyərlərinin nisbəti kimi;
- ☐ ilin əvvəlinə əsas vəsaitlərin dəyrinin hesabat ilində daxil olmuş və çıxmış əsas vəsaitlərin dəyərləri üzrə fərqinə nisbəti kimi;

249 Yararlılıq və köhnəlmə əmsalları məcmu halda olmalıdır:

- ☐ 2-dən çox.
- ☐ 1-dən az;
- ☐ 1-dən çox;
- ☒ 1-ə bərabər;
- ☐ 2-yə bərabər;

250 əsas istehsal fondların təhlilində informasiya mənbələri daxildi

- ☐ bütün sadalanan informasiya mənbələri daxildi
- ☒ əsas vəsaitlərin uçot və rəqələri
- ☐ «İşçilərin sayı, əmək haqqı və hərəkəti haqqında məlumatlar»
- ☐ material-texniki təchizat şöbəsinin operativ məlumatları;
- ☐ məhsul (iş və xidmət) istehsalına sərf etdiyi xərclər haqqında məlumatlar

251 İstehsalın texniki səviyyəsini xarakterizə edən göstəricilərə aiddir:

- ☐ əmək məhsuldarlığı, əmək tutumu, iş vaxtı fondundan istifadə;
- ☐ məhsulun materialtutumu, məhsulun yanacaqtutumu, məhsulun əməktutumu;
- ☒ istehsalın mexanikləşdirilməsi, istehsalın avtomatlaşdırılması, istehsalın kimyalaşdırılması;
- ☐ fondverimi, fondtutumu, fondla silahlanma, avadanlıqdan ekstensiv istifadə;
- ☐ məhsulun həcmi, strukturu, çeşidi, əməyin mexanikləşdirilməsi və fondla silahlanma

252 Ekstensiv yükləmə əmsalı hesablanır:

- ☐ məhsulun həcmnin avadanlıqların faktiki orta illik dəyərinə nisbəti kimi.
- ☐ ortagünlük məhsul buraxılışının ortagünlük istehsal gücünə nisbəti kimi;
- ☒ faktiki (plan) iş vaxtı fondunun istehsal gücü müəyyən olunarkən götürülmüş iş vaxtı fonduna nisbəti kimi;
- ☐ məhsulun həcmnin əsas vəsaitlərin orti illik dəyərinə nisbəti kimi;
- ☐ əsas vəsaitlərin orti illik dəyərinin məhsulun həcmə nisbəti kimi;

253 İntensiv yüklənmə əmsalı aşağıdakı kimi hesablanır:

- ☐ məhsulun həcmnin avadanlıqların faktiki orta illik dəyərinə nisbəti.
- ☐ məhsulun həcmnin əsas vəsaitlərin orti illik dəyərinə nisbəti;
- ☐ faktiki (plan) iş vaxtı fondunun istehsal gücü müəyyən olunarkən hesablama iş vaxtı fondu;
- ☒ ortagünlük məhsul buraxılışının ortagünlük istehsal gücünə nisbəti ;
- ☐ əsas vəsaitlərin orti illik dəyərinin məhsulun həcmə nisbəti;

254 Köhnəlmə əmsalının faizinin artması bildirir.

- ☐ əsas istehsal fondlarının köxnəlməsinin aşağı tempini və onların fiziki təzələnməsini göstərir
- ☐ Avadanlığın qiymətinin və keyfiyyətinin cox aşağı olmasını bildirir
- ☐ Avadanlığın qiymətinin baxa olmasını bildirir
- ☒ əsas istehsal fondlarının yeniləşməsinin aşağı tempini və onların fiziki köhnəlməsini bildirir.
- ☐ Avadanlığın sayını və istifadəsinin qaydasını bildiri

255 Köhnəlmə əmsalı dinamikada öyrənilməsinin mahiyyəti

- ☐ Avadanlığın qiymətinin baxa olmasını bildirir
- ☒ yeniləşməsi tempini qiymətləndirmək imkanı verir
- ☐ Avadanlığın sayını və istifadəsinin qaydasını bildiri
- ☐ Avadanlığın qiymətinin cox aşağı olmasını bildirir
- ☐ yeni avadanlığın sayını dəqiq öyrənməyə imkan verir

256 Amortizasiya məbləğinin əsas istehsal fondlarının ilkin dəyərinə nisbətinin 100%-ə vurulması ilə müəyyən edilir:

- ☐ fondferimi əmsalı
- ☒ köxnəlmə əmsalı
- ☐ yararlıq əmsalı
- ☐ yeniləşmə əmsalı
- ☐ istismardan çıxma əmsalı

257 əsas istehsal fondların passiv hissəsinə aiddir:

- ☐ yalnız kənd təsərrüfatı işlərində istifadə olunan əsas istehsal fondlar.
- ☐ hec bir istehsalda iştirak etməyən əsas istehsal fondlar.
- ☐ birbaşa istehsalda iştirak edən əsas istehsal fondlar.
- ☒ istehsal üçün şərait yaradan əsas istehsal fondlar.

- ☐ istehsalda iştirak edən və etməyən əsas istehsal fondlar.

258 əsas istehsal fondların aktiv hissəsinə aiddir:

- ☐ yalnız kənd təsərrüfatı işlərində istifadə olunan əsas istehsal fondlar.
☐ heç bir istehsalda iştirak etməyən əsas istehsal fondlar.
☒ birbaşa istehsalda iştirak edən əsas istehsal fondlar.
☐ istehsal üçün şərait yaradan əsas istehsal fondlar.
☐ istehsalda iştirak edən və etməyən əsas istehsal fondlar.

259 Köhnəlmə əmsalı hesablanır:

- ☐ hesablanmış amortizasiya məbləğinin yeni istehsal fondlarının sayı nisbətinin 100%-ə vurulması kimi müəyyən edilir.
☐ istismara verilmiş yeni əsas istehsal fondlarının dəyərinin təhlil edilən dövrün sonuna əsas istehsal fondlarının dəyərinə nisbəti kimi müəyyən edilir:
☐ hesablanmış amortizasiya məbləğinin əsas istehsal fondlarının aktiv hissəsinin nisbəti kimi müəyyən edilir
☒ hesablanmış amortizasiya məbləğinin əsas istehsal fondlarının ilkin dəyərinə nisbətinin 100%-ə vurulması kimi müəyyən edilir
☐ istismara verilmiş yeni əsas istehsal fondlarının dəyərinin köhnəlmiş əsas istehsal fondların dəyərinə nisbəti kimi müəyyən edilir:

260 Köhnəlmə əmsalı, yararlıq əmsalı.

- ☐ istismara verilmiş yeni əsas istehsal fondlarını bildirir.
☐ əsas istehsal fondlarının səmərəliliyinin bildirir.
☐ əsas istehsal fondlarının ümumi göstəricisi.
☒ əsas vəsaitlərin hərəkətini əks etdirir.
☐ əsas istehsal fondlarının istismardan çıxmağını bildirir

261 əsas istehsal fondlarının yeniləşməsi əmsalı hesablanır:

- ☐ hesablanmış amortizasiya məbləğinin yeni istehsal fondlarının sayı nisbətinin 100%-ə vurulması kimi müəyyən edilir.
☒ istismara verilmiş yeni əsas istehsal fondlarının dəyərinin təhlil edilən dövrün sonuna əsas istehsal fondlarının dəyərinə nisbəti kimi müəyyən edilir:
☐ hesablanmış amortizasiya məbləğinin əsas istehsal fondlarının aktiv hissəsinin nisbəti kimi müəyyən edilir
☐ hesablanmış amortizasiya məbləğinin əsas istehsal fondlarının ilkin dəyərinə nisbətinin 100%-ə vurulması kimi müəyyən edilir
☐ istismara verilmiş yeni əsas istehsal fondlarının dəyərinin köhnəlmiş əsas istehsal fondların dəyərinə nisbəti kimi müəyyən edilir

262 əsas istehsal fondlarının istismardan çıxması əmsalının hesablanması:

- ☐ hesablanmış amortizasiya məbləğinin yeni istehsal fondlarının sayı nisbətinin 100%-ə vurulması kimi müəyyən edilir.
☐ istismara verilmiş yeni əsas istehsal fondlarının dəyərinin təhlil edilən dövrün sonuna əsas istehsal fondlarının dəyərinə nisbəti kimi müəyyən edilir:
☐ yeni istehsal fondlarının fondlarının dəyərinin ilin sonuna təqə əsas istehsal fondların dəyərinin nisbətinə bərabərdir:
☒ aşınmış əsas istehsal fondlarının dəyərinin ilin sonuna əsas istehsal fondlarının dəyərinə nisbətinə bərabərdir:
☐ istismara verilmiş yeni əsas istehsal fondlarının dəyərinin köhnəlmiş əsas istehsal fondların dəyərinə nisbəti kimi müəyyən edilir:

263 İstismara verilmiş yeni əsas istehsal fondlarının dəyərinin təhlil edilən dövrün sonuna əsas istehsal fondlarının dəyərinə nisbəti kimi müəyyən edilir:

- ☐ fondferimi əmsalı
- ☐ köhnəlmə əmsalı
- ☐ yararlıq əmsalı
- ☐ yeniləşmə əmsalı
- ☒ istismardan çıxma əmsalı

264 əsas istehsal fondlarından istifadə edilməsinin səmərəliliyi göstəricilər sistemilə səciyyələnir.

- ☐ aktiv və passiv.
- ☐ mütləq və nisbi.
- ☒ ümumi və xüsusi.
- ☐ daxili və xarici.
- ☐ kəmiyyət və keyfiyyət.

265 illik köhnəlmə məbləğinin əsas vəsaitlərin ilkin dəyərinə nisbəti xarakterizə edir:

- ☒ əsas fondların köhnəlməsi əmsalını
- ☐ əməyin fondla silahlanmasını;
- ☐ əsas fondların fondtutumunu;
- ☐ əsas fondların fondverimini ;
- ☐ əsas fondların yararlılıq əmsalını;

266 əsas istehsal fondların spesifik əlaməti:

- ☐ avadanlıqların aktiv hissəsinin dəyərinin, xüsusi çəkisinin məhsulun üzərinə köçürülməsindədir.
- ☐ müəyyən istehsal tsikli ərzində dəyərini birdəfəlik hazır məhsulun üzərinə köçürülməsindədir
- ☐ kənd təsərrüfatı işlərində yüksək xüsusi çəkiyə malik olan amildir.
- ☒ müəyyən istehsal tsikli ərzində aşınma ölçüsünə istinadən dəyərini tədricən hazır məhsulun üzərinə köçürülməsindədir.
- ☐ Müəssisədə istifadə olunan avadanlıqların tərkibi, əmtəlik məhsula təsir edir

267 İş maşınları və avadanlıqların orta illik dəyərinin ən böyük növbədə fəhlələrin sayına nisbəti bildirir.

- ☐ ekstensiv və əntənsiv yükləmə əmsalları
- ☐ əsas istehsal fondların aktiv hissəsinin azalması
- ☐ əsas istehsal fondlarının istismardan çıxması
- ☒ Bir fəhlə üzrə əməyin texniki silahlanması hesablanır
- ☐ dövrün sonuna əsas istehsal fondların dəyəri

268 Avadanlıqlardan istifadənin intensivliyi hansı göstərici ilə xarakterizə olunur?

- ☐ hasilat;
- ☐ yüklənmə əmsalı
- ☐ fondtutumu;
- ☐ fondverimi.
- ☒ avadanlıqların işinin növbəlik əmsalı;

269 Fondvermi hansı halda artır:

- ☒ məhsul buraxılışı həcmnin dəyişməsi tempi əsas vəsaitlərin genişləndirilməsi tempindən yüksək olduqda
- ☐ məhsul buraxılışının dəyişmə tempi fondla silahlanmanın dəyişmə tempi ilə eynidir.
- ☐ məhsul buraxılışı həcmnin dəyişməsi tempi əsas vəsaitlərin genişləndirilməsi tempindən aşağı olduqda;
- ☐ hasilatın dəyişmə tempi əməyin fondla silahlanmasının artım tempindən yüksək olduqda;
- ☐ hasilatın artım tempi əməyin fondla silahlanmasının artım tempindən aşağı olduqda;

270 əsas vəsaitlərin dinamikasını qiymətləndirmək üçün təhlilin aşağıdakı növündən istifadə olunur:

- ☐ determinləşdirilmiş təhlil;
- ☐ stoxastik təhlil;
- ☒ trend təhlil;
- ☐ şaquli təhlil.
- ☐ üfüqi təhlil;

271 əsas vəsaitlərdən istifadənin səmərəliliyini əks etdirən göstəricilər hansıdır?

- ☐ əsas vəsaitlərin orta illik dəyəri.
- ☐ silinmə əmsalı;
- ☒ əsas vəsaitlərin fondverimi və fondtutumu;
- ☐ əsas vəsaitlərin yüklənməsi əmsalı;
- ☐ daxil olma əmsalı;

272 Hansı göstəricilər əsas vəsaitlərin texniki vəziyyətini xarakterizə edir?

- ☐ fondverimi.
- ☐ əvəzolma əmsalı;
- ☒ yararlıq əmsalı, köhnəlmə əmsalı;
- ☐ dövrüyyədən çıxma əmsalı;
- ☐ təzələnmə əmsalı;

273 əsas vəsaitlərin hərəkətini əks etdirən göstəricilərə aiddir:

- ☐ yararlıq əmsalı, fondverimi, fondların ortailik dəyəri;
- ☒ daxil olma, təzələnmə, silinmə, kompensasiya;
- ☐ fond verimi, kompensasiya əmsalı;
- ☐ fond tutumu, köhnəlmə əmsalı.
- ☐ köhnəlmə əmsalı, yararlılıq əmsalı;

274 əməyin fondla silahlanması hesablanır:

- ☐ əsas fondların orta illik dəyərinin əmtəəlik məhsulun dəyərinə nisbəti kimi;
- ☐ əmtəəlik məhsulun dəyərinin əsas fondların orta illik dəyərinə nisbəti kimi;
- ☐ mənfəətin əsas vəsaitlərin orta illik dəyərinə nisbəti kimi
- ☐ istehsal avadanlıqlarının dəyərinin aşağı növbədə işləyən fəhlələrin sayına nisbəti kimi;
- ☒ sənaye istehsal təyinatlı əsas fondların orta illik dəyərinin ən böyük növbədəki fəhlələrin sayına nisbəti kimi;

275 Fondverimi hesablanır:

- ☐ əsas istehsal fondlarının orta dəyərinin mənfəətə nisbəti kimi;
- ☐ mənfəətin əsas istehsal fondlarının orta dəyərinə nisbəti kimi;
- ☒ əmtəəlik məhsulun dəyərinin əsas istehsal fondlarının orta dəyərinə nisbəti kimi;
- ☐ əsas istehsal fondlarının orta dəyərinin məhsulun satışından əldə edilən gəlirə nisbəti kimi.
- ☐ əsas istehsal fondlarının orta dəyərinin əmtəəlik məhsulun dəyərinə nisbəti kimi;

276 Fondtutumu hesablanır:

- ☐ əsas istehsal fondlarının orta dəyərinin məhsulun satışından əldə edilən gəlirə nisbəti kimi.
- ☐ mənfəətin əsas istehsal fondlarının orta dəyərinə nisbəti kimi;
- ☐ əmtəəlik məhsulun dəyərinin əsas istehsal fondlarının orta dəyərinə nisbəti kimi;
- ☒ əsas istehsal fondlarının orta dəyərinin əmtəəlik məhsulun dəyərinə nisbəti kimi
- ☐ əsas istehsal fondlarının orta dəyərinin mənfəətə nisbəti kimi;

277 İstehsal prosesinin intensivləşdirilməsi təmin edir:

- ☐ işçilərin əmək haqqının artım tempinin əmək məhsuldarlığının artım tempini üstələməsini
- ☒ istehsalın effektivliyinin artması zamanı tələb olunan resursların həcmnin azalmasını;
- ☐ istehsalın effektivliyinin azaldılması zamanı tələb olunan resursların həcmnin azalmasını;
- ☐ nəticələrin dəyişilməməsi şərti ilə tələb olunan resursların həcmnin artımını;
- ☐ istehsalın səmərəliliyinin artma tempi resurslara olan tələbat tempi ilə uzlaşmalıdır;

278 İstehsalın texniki səviyyəsini xarakterizə edən göstəricilər:

- ☐ məhsulun həcmi, strukturu, çeşidi, əməyin mexanikləşdirməsi və fondla silahlanma
- ☐ materialtutumu, materialverimi, resurstutumu, xammaltutumu, yanacaqtutumu;
- ☐ fondverimi, fondtutumu, fondla silahlanma göstəriciləri, əsas istehsal fondlarının orta illik dəyəri, avadanlıqdan ekstensiv istifadəsi;
- ☒ istehsalın mexanikləşdirməsi, avtomatlaşdırması, kimyalaşdırması, kompüteləşdirməsi göstəriciləri;
- ☐ əmək məhsuldarlığı, əmək tutumu, iş vaxtı fondundan istifadə;

279 əməyin mexanikləşdirilməsi əmsalı hesablanır:

- ☐ mexanikləşdirilmiş işlər üzrə əmək məsrəflərinin innovasiya xərclərinə nisbəti kimi.
- ☐ mexanikləşdirilmiş işlər üzrə əmək məsrəflərinin rejim vaxtı fonduna nisbəti kimi;
- ☐ mexanikləşdirilmiş işlər üzrə əmək məsrəflərinin təqvim vaxtı fonduna nisbəti kimi;
- ☒ mexanikləşdirilmiş işlər üzrə əmək məsrəflərinin cəmi əmək məsrəflərinə nisbəti kimi;
- ☐ mexanikləşdirilmiş işlər üzrə əmək məsrəflərinin istehsalının həcminə nisbəti kimi;

280 Aşağıdakı göstərici ilk növbədə əsas fondların texniki səviyyəsini səciyyələndirir:

- ☐ əməyin fondla silahlanması.
- ☐ əsas fondların hərəkəti əmsalları;
- ☐ fondverimi;
- ☐ kompensasiya əmsalı;
- ☒ avadanlıqların yaş tərkibi;

281 Mütənasiblik əmsalı hesablanır:

- ☐ avadanlıqların faktiki iş vaxtının ümumi vaxt sərfinə nisbəti kimi.
- ☐ böyük növbədə olan işçilərin sayının işçilərin sayına nisbəti kimi;
- ☐ işçilərin sayının böyük növbədə olan işçilərin sayına nisbəti kimi;
- ☒ avadanlıqların növbəlik əmsalının daha çox yüklənmiş avadanlıqların növbəlik əmsalına nisbəti kimi;
- ☐ ümumi vaxt sərfinin avadanlıqların faktiki iş vaxtına nisbəti kimi;

282 əməyin avtomatlaşdırılması əmsalı hesablanır:

- ☐ avtomatlaşdırılmış işlər üzrə əmək məsrəflərinin təqvim vaxtı fonduna nisbəti kimi;
- ☐ avtomatlaşdırılmış işlər üzrə əmək məsrəflərinin istehsalının həcminə nisbəti kimi
- ☒ avtomatlaşdırılmış işlər üzrə əmək məsrəflərinin cəmi əmək məsrəflərinə nisbəti kimi;
- ☐ avtomatlaşdırılmış işlər üzrə əmək məsrəflərinin rejim vaxtı fonduna nisbəti kimi ;
- ☐ avtomatlaşdırılmış işlər üzrə əmək məsrəflərinin innovasiya xərclərinə nisbəti kimi.

283 əməyin mexanikləşdirilməsi əmsalı hesablanır:

- ☐ mexanikləşdirilmiş işlər üzrə əmək məsrəflərinin innovasiya xərclərinə nisbəti kimi.
- ☐ mexanikləşdirilmiş işlər üzrə əmək məsrəflərinin rejim vaxtı fonduna nisbəti kimi;
- ☐ mexanikləşdirilmiş işlər üzrə əmək məsrəflərinin təqvim vaxtı fonduna nisbəti kimi;
- ☒ mexanikləşdirilmiş işlər üzrə əmək məsrəflərinin cəmi əmək məsrəflərinə nisbəti kimi;
- ☐ mexanikləşdirilmiş işlər üzrə əmək məsrəflərinin istehsalının həcminə nisbəti kimi;

284 Ayrı-ayrı növ işlərin avtomatlaşdırılması əmsalı hesablanır:

- ☐ avtomatlaşdırılmış işlərin həcmnin əmək haqqı fonduna nisbəti kimi
- ☒ avtomatlaşdırılmış işlərin həcmnin işlərin ümumi həcminə nisbəti kimi;
- ☐ avtomatlaşdırılmış işlərin həcmnin əmək məsrəflərinə nisbəti kimi;
- ☐ avtomatlaşdırılmış işlərin həcmnin məhsulun maya dəyərinə nisbəti kimi
- ☐ avtomatlaşdırılmış işlərin həcmnin rejim iş vaxtı fonduna nisbəti kimi;

285 Ayrı – ayrı növ işlərin mexanikləşdirilməsi əmsalı hesablanır:

- ☐ mexaniki yerinə yetirilən işlərin həcmnin əmək haqqı fonduna nisbəti kimi.
- ☐ mexaniki yerinə yetirilən işlərin həcmnin əmək məsrəflərinə nisbəti kimi;
- ☐ mexaniki yerinə yetirilən işlərin həcmnin məhsulun maya dəyərinə nisbəti kimi;
- ☒ mexaniki yerinə yetirilən işlərin həcmnin işlərin ümumi həcminə nisbəti kimi;
- ☐ mexaniki yerinə yetirilən işlərin həcmnin rejim iş vaxtı fonduna nisbəti kimi;

286 Ayrı-ayrı növ işlərin mexanikləşdirilməsi və avtomatlaşdırılması əmsalı hesablanır:

- ☐ mexaniki və avtomatlaşdırılmış qaydada yerinə yetirilən işlərin həcmnin əmək haqqı fonduna nisbəti kimi.
- ☐ avtomatlaşdırılmış qaydada yerinə yetirilən işlərin həcmnin əmək məsrəflərinə nisbəti kimi
- ☐ mexaniki yerinə yetirilən işlərin həcmnin məhsulun maya dəyərinə nisbəti kimi;
- ☒ mexaniki və avtomatlaşdırılmış qaydada yerinə yetirilən işlərin həcmnin işlərin ümumi həcminə nisbəti kimi;
- ☐ mexaniki və avtomatlaşdırılmış qaydada yerinə yetirilən işlərin həcmnin rejim iş vaxtı fonduna nisbəti kimi;

287 Bir fəhlə üzrə əməyin texniki silahlanması hesablanır:

- ☐ əsas fondların qalıq dəyərinin ən böyük növbədə fəhlələrin sayına nisbəti.
- ☐ fondların orta illik dəyərinin ən böyük növbədə fəhlələrin sayına nisbəti;
- ☐ sənaye-istehsal təyinatlı fondların orta illik dəyərinin ən böyük növbədə fəhlələrin sayına nisbəti;
- ☒ iş maşınları və avadanlıqların orta illik dəyərinin ən böyük növbədə fəhlələrin sayına nisbəti;
- ☐ əsas fondların ilkin dəyərinin ən böyük növbədə fəhlələrin sayına nisbəti;

288 Bir fəhlə üzrə əməyin fondla silahlanması hesablanır:

- ☐ əsas fondların bərpa dəyərinin fəhlələrin orta illik sayına nisbəti
- ☒ sənaye – istehsal təyinatlı əsas fondların ən böyük növbədə fəhlələrin sayına nisbəti;
- ☐ əsas fondların ilkin dəyərinin fəhlələrin ümumi sayına nisbəti
- ☐ sənaye – istehsal təyinatlı əsas fondların ortaillik dəyərinin sənaye – istehsal təyinatlı heyətin sayına nisbəti
- ☐ əsas fondların qalıq dəyərinin fəhlələrin sayına nisbəti

289 Bir işçi hesabı ilə əməyin fondla silahlanması hesablanır:

- ☐ sənaye – istehsal təyinatlı əsas fondların ən böyük növbədə fəhlələrin sayına nisbəti.
- ☐ əsas fondların qalıq dəyərinin fəhlələrin sayına nisbəti;
- ☐ əsas fondların ilkin dəyərinin heyətin ümumi sayına nisbəti;
- ☒ sənaye – istehsal təyinatlı əsas fondların ortaillik dəyərinin sənaye – istehsal təyinatlı heyətin sayına nisbəti
- ☐ əsas fondların bərpa dəyərinin heyətin orta illik sayına nisbəti;

290 Yararlıq əmsalı aşağıdakı kimi hesablanır:

- ☐ hesabat ilində döviyyədən çıxarılmış əsas vəsaitlərin dəyərinin əsas vəsaitlərin orta illik dəyərinə nisbəti.
- ☐ hesabat dövründə daxil olmuş və döviyyədən çıxarılmış əsas vəsaitlərin dəyərinin nisbəti;

- ☒ əsas vəsaitlərin qalıq dəyərini onların ilkin dəyərinə nisbəti ;
- ☐ əsas vəsaitlərin ilkin dəyərini əsas vəsaitlərin qalıq dəyərinə nisbəti;
- ☐ dövriyyədən çıxarılmış əsas vəsaitlərin dəyərini hesabat dövründə daxil olmuş vəsaitlərin dəyərinə nisbəti ;

291 əsas vəsaitlərin köhnəlməsi əmsalı aşağıdakı kimi hesablanır:

- ☐ dövriyyədən çıxarılmış əsas vəsaitlərin onların orta illik dəyərinə nisbəti.
- ☐ əsas vəsaitlərin istismarı dövründə toplanmış amortizasiyanın onların qalıq dəyərinə nisbəti;
- ☐ əsas vəsaitlərin istismarı dövründə toplanmış amortizasiyanın onların bərpa dəyərinə nisbəti ;
- ☒ əsas vəsaitlərin istismarı dövründə toplanmış amortizasiyanın onların ilkin dəyərinə nisbəti ;
- ☐ əsas vəsaitlərin istismarı dövründə toplanmış amortizasiyanın onların orta illik dəyərinə nisbəti;

292 əsas vəsaitlərin artımı əmsalı aşağıdakı kimi hesablanır:

- ☐ ilin sonuna əsas vəsaitlərin dəyərini hesabat ilində daxil olmuş əsas vəsaitlərin orta illik dəyərinə nisbəti.
- ☐ hesabat ilində daxil olmuş və çıxmış əsas vəsaitlərin dəyərləri üzrə fərqin ilin sonuna əsas vəsaitlərin dəyərinə nisbəti;
- ☐ ilin əvvəlinə əsas vəsaitlərin dəyərini hesabat ilində daxil olmuş və çıxmış əsas vəsaitlərin dəyərləri üzrə fərqinə nisbəti;
- ☒ hesabat ilində daxil olmuş və çıxmış əsas vəsaitlərin dəyərləri üzrə fərqin ilin əvvəlinə əsas vəsaitlərin dəyərinə nisbəti;
- ☐ ilin sonuna əsas vəsaitlərin dəyərini hesabat ilində çıxmış əsas vəsaitlərin dəyərlərinə nisbəti;

293 əsas fondların dövriyyədən çıxma əmsalı aşağıdakı kimi hesablanır:

- ☐ hesabat ilində dövriyyədən çıxarılmış əsas vəsaitlərin dəyərini əsas vəsaitlərin orta illik dəyərinə nisbəti
- ☒ dövriyyədən çıxarılmış əsas vəsaitlərin dəyərini ilin əvvəlinə əsas vəsaitlərin dəyərinə nisbəti
- ☐ hesabat dövründə daxil olmuş və dövriyyədən çıxarılmış əsas vəsaitlərin dəyərini nisbəti;
- ☐ dövriyyədən çıxarılmış əsas vəsaitlərin dəyərini ilin sonuna əsas vəsaitlərin dəyərinə nisbəti;
- ☐ dövriyyədən çıxarılmış əsas vəsaitlərin dəyərini hesabat dövründə daxil olmuş əsas vəsaitlərin dəyərinə nisbəti ;

294 əsas fondların təzələnməsi əmsalı aşağıdakı kimi hesablanır:

- ☐ hesabat ilində daxil olmuş əsas vəsaitlərin dəyərini əsas vəsaitlərin orta illik dəyərinə nisbəti.
- ☐ hesabat dövründə dövriyyədən çıxarılmış əsas vəsaitlərin dəyərini daxil olmuş əsas vəsaitlərin dəyərinə nisbəti;
- ☐ hesabat dövründə daxil olmuş əsas vəsaitlərin ilin əvvəlinə əsas vəsaitlərin dəyərinə nisbəti
- ☒ hesabat dövründə daxil olmuş əsas vəsaitlərin ilin sonuna əsas vəsaitlərin dəyərinə nisbəti;
- ☐ daxil olmuş əsas vəsaitlərin dəyərini hesabat dövründə dövriyyədən çıxarılmış əsas vəsaitlərin dəyərinə nisbəti

295 əsas vəsaitlərin dövriyyədən çıxması, daxil olması, əvəz olunma, artım əmsalları xarakterizə edir:

- ☐ avadanlıqların yaş tərkibini.
- ☐ əsas fondlardan istifadənin səmərəliliyini ;
- ☐ əsas fondların texniki vəziyyətini;
- ☒ əsas fondların hərəkətini;
- ☐ maşın və avadanlıqların yüklənməsi dərəcəsini;

296 Avadanlıqlardan istifadənin səmərəliliyinin əks etdirən göstəricilər:

- ☐ əməyin fondlasılaşdırılması və əməyin texniki silahlanması
- ☐ material verimi və material tutumu;
- ☐ fondverimi və fondtutumu;

- ☒ avadanlıqların intensiv, ekstensiv və integral yüklənməsi əmsalları;
- ☐ avadanlıq vahidinin məhsuldarlığı;

297 Mövcud avadanlıqlar bölünür:

- ☐ fəaliyyətdə olan və fəaliyyətdə olmayan
- ☒ qurulmuş və qurulmamış;
- ☐ qurulacaq və artıq;
- ☐ faktiki işləyən və plan üzrə işləyən;
- ☐ işləməyən və boşdayanan;

298 Fondveriminə təsir edən əsas amillərə aiddir:

- ☐ məhsulun strukturunun, keyfiyyətinin, maya dəyərinin dəyişməsi.
- ☐ avadanlıqların iş vaxtının dəyişməsi, fəhlələrin əmək məhsuldarlığının dəyişməsi;
- ☐ məhsulun həcmnin və strukturunun dəyişməsi, işçilərin sayının dəyişməsi;
- ☒ avadanlıqların strukturunun və iş vaxtının dəyişməsi, hasilatın dəyişməsi;
- ☐ əsas istehsal fondlarının orta illik dəyərinin dəyişməsi, fəhlələrin orta illik hasilatının dəyişməsi;

299 əsas istehsal fondlarının dəyəri 8000 min man, fəhlələrin sayı 4000 nəfər təşkil edirsə əməyin fondla silahlanmasını hesablayın:

- ☐ 3,2 min man.
- ☐ 3 min man;
- ☐ 0,05 min man;
- ☒ 2 min man;
- ☐ 0,5 min man;

300 İstehsal olunmuş məhsulun həcmi 300 min man, əsas fondların orta illik dəyəri 400 min manatdır. əsas fondların fondtutumu:

- ☐ 0,95.
- ☐ 300;
- ☐ 0,75;
- ☒ 1,33 man ;
- ☐ 350;

301 İstehsal olunmuş məhsulun həcmi 150 min man, əsas fondların orta illik dəyəri 200 min man olmuşdur. əsas fondların fondverimi:

- ☐ 0,95 man.
- ☐ 300 man;
- ☒ 0,75 man;
- ☐ 1,33 man;
- ☐ 350 man;

302 əsas fondların rentabelliği hesablanır:

- ☐ sənaye – istehsal təyinatlı əsas fondların dəyərinin ən böyük növbədə fəhlələrin orta siyahı sayına nisbəti kimi;
- ☐ əmtəəlik məhsulun dəyərinin əsas vəsaitlərin ortaillik dəyərinə nisbəti kimi;
- ☒ mənfəətin əsas vəsaitlərin ortaillik dəyərinə nisbəti kimi.
- ☐ istehsal avadanlıqlarının dəyərinin ən böyük növbədə fəhlələrin orta siyahı sayına nisbəti kimi;
- ☐ əsas vəsaitlərin ortaillik dəyərinin əmtəəlik məhsulun həcminə nisbəti kimi;

303 əməyin texniki silahlanması hesablanır:

- ☐ mənfəətin əsas vəsaitlərin ortaillik dəyərində nisbəti kimi.
- ☒ əsas fondların dəyərinin ən böyük növbədə fəhlələrin orta siyahı sa-yına nisbəti kimi;
- ☐ əsas vəsaitlərin ortaillik dəyərinin əmtəəlik məhsulun həcmində nisbəti kimi;
- ☐ əmtəəlik məhsulun dəyərinin əsas vəsaitlərin ortaillik dəyərində nisbəti kimi;
- ☐ istehsal avadanlıqlarının dəyərinin ən böyük növbədə fəhlələrin orta siyahı sayına nisbəti kimi;

304 əsas fondların fondtutumu hesablanır:

- ☐ mənfəətin əsas vəsaitlərin ortaillik dəyərində nisbəti kimi.
- ☐ sənaye – istehsal təyinatlı əsas fondların dəyərinin ən böyük növbədə fəhlələrin orta siyahı sayına nisbəti kimi;
- ☒ əsas vəsaitlərin ortaillik dəyərinin əmtəəlik məhsulun həcmində nisbəti kimi;
- ☐ əmtəəlik məhsulun dəyərinin əsas vəsaitlərin ortaillik dəyərində nisbəti kimi;
- ☐ istehsal avadanlıqlarının dəyərinin ən böyük növbədə fəhlələrin orta siyahı sayına nisbəti kimi;

305 əsas fondların fondverimi hesablanır:

- ☐ mənfəətin əsas vəsaitlərin ortaillik dəyərində nisbəti kimi.
- ☐ sənaye – istehsal təyinatlı əsas fondların dəyərinin ən böyük növbədə fəhlələrin orta siyahı sayına nisbəti kimi;
- ☐ əsas vəsaitlərin ortaillik dəyərinin əmtəəlik məhsulun həcmində nisbəti kimi;
- ☒ əmtəəlik məhsulun dəyərinin əsas vəsaitlərin ortaillik dəyərində nisbəti kimi;
- ☐ istehsal avadanlıqlarının dəyərinin ən böyük növbədə fəhlələrin orta siyahı sayına nisbəti kimi;

306 əsas fondların bərpası əmsalı hesablanır:

- ☒ kapital qoyuluşunun işə salınmış əsas fondların dəyərində nisbəti kimi.
- ☐ hesabat dövründə daxil olmuş əsas vəsaitlərin daxil olmuş əsas vəsaitlərin dəyərində nisbəti kimi;
- ☐ hesabat dövründə çıxmış əsas vəsaitlərin dəyərinin dövrün əvvəlinə onların dəyərində nisbəti kimi;
- ☐ hesabat dövründə daxil olmuş əsas vəsaitlərin dəyərinin dövrün sonuna onların dəyərində nisbəti kimi;
- ☐ dövrüyyədən çıxmış əsas fondların dəyərinin daxil olmuş əsas vəsaitlərin dəyərində nisbəti kimi;

307 əsas fondların təzələnməsi əmsalı hesablanır:

- ☐ dövrüyyədən çıxmış və daxil olmuş əsas vəsaitlərin dəyərlərinin nisbəti kimi;
- ☐ əsas vəsaitlərin artım məbləğinin həmin dövrün əvvəlinə onların dəyərində nisbəti kimi;
- ☐ dövrüyyədən çıxmış əsas vəsaitlərin dövrün əvvəlinə onların dəyərində nisbəti kimi;
- ☒ hesabat dövründə daxil olmuş əsas vəsaitlərin həmin dövrün sonuna onların dəyərində nisbəti kimi;
- ☐ kapital qoyuluşlarının işə salınmış əsas fondların dəyərində nisbəti kimi

308 Avadanlıqların təqvim iş vaxt fondundan istifadə əmsalı hesablanır:

- ☐ sənaye-istehsal heyətinin orta sayının ən böyük növbədə fəhlələrin sayına nisbəti kimi.
- ☒ avadanlıqların faktiki və təqvim iş vaxtı fondlarının nisbəti;
- ☐ avadanlıqların faktiki iş vaxtı fondunun avadanlıqların ümumi miqdarına nisbəti kimi;
- ☐ avadanlıqların faktiki iş vaxtı fondunun işlənmiş ümumi adam-saatların miqdarına nisbəti kimi;
- ☐ avadanlıqların faktiki iş vaxtı fondunun idarəetmə işlərinin ümumi həcmində nisbəti kimi;

309 Avadanlıqlardan istifadənin səmərəliliyinin təhlilində aşağıdakı göstəricilərdən istifadə edilir:

- ☐ materialların qiymətinin və tariflərin dəyişməsi.
- ☐ məhsulun quruluşunun dəyişməsi;
- ☐ avadanlıqların işinin növbəlik əmsalı;
- ☒ əmtəəlik məhsulun 1 manatına xərc;
- ☐ ayrı-ayrı növ məhsula xərc səviyyəsinin dəyişməsi;

310 Fondverimi, fondtutumu, fondların rentabelliği xarakterizə edir:

- ☐ avadanlıqların yaş tərkibini.
- ☒ əsas fondlardan istifadənin səmərəliliyini ;
- ☐ əsas fondların texniki vəziyyətini;
- ☐ əsas fondların hərəkətini;
- ☐ maşın və avadanlıqların yüklənməsi dərəcəsini;

311 əsas fondların fondveriminə təsin edən I dərəcəli amillərin təsiri təhlilin aşağıdakı üsulu ilə müəyyən olunur:

- ☒ zəncirvari yerdəyişmə.
- ☐ orta kəmiyyət;
- ☐ inteqral;
- ☐ indeks;
- ☐ müqayisə;

312 Müəssisənin istehsal potensialının tərkibinə daxildir:

- ☐ sənaye-istehsal fondları, heyət, materiallar, əmtəəlik məhsul, texnologiya, informasiya, ümumi məhsul.
- ☒ sənaye istehsal fondları, sənaye-istehsal heyəti, enerji, texnologiya, materiallar, informasiya, maliyyə resursları;
- ☐ heyət, materiallar, əsas vəsaitlər, dövrüvvə vəsaitləri, informasiya, maliyyə, satılm iş məhsul xalis mənfəət;
- ☐ əsas fondlar, heyət, materiallar, maliyyə resursları, texnologiya informasiya, hazır məhsul, mənfəət;
- ☐ materiallar, əsas fondlar, heyət, istehsal olunmuş və satılmış məhsulun həcmi, məhsul satışından pul gəliri;

313 Avadanlıqların plan iş vaxtı fondundan istifadə əmsalı hesablanır:

- ☐ təqvim iş vaxtı fondunun avadanlıqların rejim iş vaxtı fonduna onların nisbəti kimi.
- ☐ rejim iş vaxtı fondunun avadanlıqların plan iş vaxtı fonduna onların nisbəti kimi;
- ☐ avadanlıqların plan iş vaxtı fondunun onların faktiki iş vaxtı fonduna nisbəti kimi;
- ☒ avadanlıqların faktiki iş vaxtı fondunun onların plan üzrə iş vaxtı fonduna nisbəti kimi;
- ☐ avadanlıqların plan iş vaxtı fondunun onların rejim iş vaxtı fonduna nisbəti kimi;

314 Rejim iş vaxtı fondundan istifadə əmsalı hesablanır:

- ☐ avadanlıqların faktiki iş vaxtı fondunun onların plan üzrə iş vaxtı fonduna nisbəti kimi.
- ☐ rejim iş vaxtı fondunun avadanlıqların faktiki iş vaxtı fonduna onların nisbəti kimi;
- ☒ avadanlıqların faktiki iş vaxtı fondunun onların rejim iş vaxtı fonduna nisbəti kimi
- ☐ təqvim iş vaxtı fondunun avadanlıqların rejim iş vaxtı fonduna onların nisbəti kimi;
- ☐ avadanlıqların rejimi iş vaxtı fondunun onların təqvim iş vaxtı fonduna nisbəti kimi;

315 Avadanlıqların təqvim vaxt fondundan istifadə əmsalı hesablanır:

- ☒ avadanlıqların faktiki iş vaxtı fondunun onların təqvim iş vaxtı fonduna nisbəti kimi;
- ☐ avadanlıqların faktiki iş vaxtı fondunun onların plan üzrə iş vaxtı iş vaxtı fonduna nisbəti kimi;
- ☐ avadanlıqların faktiki iş vaxtı fondunun onların rejim iş vaxtı fonduna nisbəti kimi;
- ☐ təqvim iş vaxtı fondunun avadanlıqların faktiki iş vaxtı fonduna onların nisbəti kimi;
- ☐ rejim iş vaxtı fondunun avadanlıqların faktiki iş vaxtı fonduna onların nisbəti kimi.

316 Qurulmuş avadanlıqlardan istifadə əmsalı hesablanır:

- ☐ mövcud avadanlıqların sayının qurulmuş avadanlıqların sayına nisbəti kimi.
- ☐ mövcud avadanlıqların sayının istifadə olunan avadanlıqların sayına nisbəti kimi
- ☐ qurulmuş avadanlıqların sayının istifadə olunan avadanlıqların sayına nisbəti kimi;

- ☐ istifadə olunan avadanlıqların sayının qurulmuş avadanlıqların sayına nisbəti kimi;
- ☒ qurulmuş avadanlıqların sayının mövcud avadanlıqların sayına nisbəti kimi

317 Avadanlıqların intensiv yüklənməsi əmsalı hesablanır:

- ☐ maşın və avadanlıqların ortaillik dəyərinin onların iş vaxtına nisbəti kimi.
- ☐ avadanlıqların faktiki iş vaxtının onların plan üzrə iş vaxtına nisbəti kimi;
- ☐ vaxt vahidi ərzində plan üzrə istehsal olunmuş məhsulun faktiki həcminə nisbəti kimi;
- ☒ vaxt vahidi ərzində faktiki istehsal olunmuş məhsulun həcmnin onun plan üzrə həcminə nisbəti kimi;
- ☐ avadanlıqların plan üzrə iş vaxtının faktiki iş vaxtına nisbəti kimi;

318 əsas vəsaitlərin orta illik dəyərinin işçilərin orta illik sayına nisbəti xarakterizə edir:

- ☐ əsas fondların köhnəlməsi əmsalını
- ☒ əməyin fondla silahlanmasını;
- ☐ əsas fondların fondtutumunu;
- ☐ əsas fondların fondverimini ;
- ☐ əsas fondların yararlılıq əmsalını;

319 əsas vəsaitlərin qalıq dəyərinin onların ilkin dəyərinə nisbəti xarakterizə edir:

- ☐ əsas fondların köhnəlməsi əmsalını
- ☐ əməyin fondla silahlanmasını;
- ☐ əsas fondların fondtutumunu;
- ☐ əsas fondların fondverimini ;
- ☒ əsas fondların yararlılıq əmsalını;

320 İstehsal olunmuş məhsulun həcmnin əsas istehsal fondlarının orta illik dəyərinə nisbəti xarakterizə edir:

- ☐ əsas fondların köhnəlməsi əmsalını
- ☐ əməyin fondla silahlanmasını;
- ☐ əsas fondların fondtutumunu;
- ☒ əsas fondların fondverimini ;
- ☐ əsas fondların yararlılıq əmsalını;

321 əsas fondların orta illik dəyərinin məhsulun həcminə nisbəti xarakterizə edir:

- ☐ əsas fondların köhnəlməsi əmsalını
- ☐ əməyin fondla silahlanmasını;
- ☒ əsas fondların fondtutumunu;
- ☐ əsas fondların fondverimini ;
- ☐ əsas fondların yararlılıq əmsalını;

322 Mövcud avadanlıq parkından istifadə əmsalı hesablanır:

- ☐ qurulmuş avadanlıqların sayının istifadə olunan avadanlıqların sayına nisbəti kimi.
- ☐ qurulmuş avadanlıqların sayının mövcud avadanlıqların sayına nisbəti kimi;
- ☐ mövcud avadanlıqların sayının istifadə olunan avadanlıqların sayına nisbəti kimi
- ☒ istifadə olunan avadanlıqların sayının mövcud avadanlıqların sayına nisbəti kimi;
- ☐ mövcud avadanlıqların sayının qurulmuş avadanlıqların sayına nisbəti kimi;

323 Fondların rentabelliği hesablanır:

- ☐ satışdan mənfəətin əsas vəsaitlərin bərpa dəyərinə nisbəti kimi.
- ☐ əsas vəsaitlərinə qalıq dəyərinin satışdan mənfəətə nisbəti kimi;

- ☒ satışdan mənfəətin əsas vəsaitlərin orta illik dəyərində nisbəti kimi;
- ☐ əsas vəsaitlərin orta illik dəyərinin satışdan mənfəətinə nisbəti kimi;
- ☐ satışdan mənfəətin əsas vəsaitlərin qalıq dəyərində nisbəti kimi;

324 Fondtutumu göstəricisi hesablanır:

- ☐ istehsal olunmuş məhsulun həcmində əsas vəsaitlərin qalıq dəyərində nisbəti kimi.
- ☒ əsas vəsaitlərin orta illik dəyərinin istehsal olunmuş məhsulun həcmində nisbəti kimi;
- ☐ əsas vəsaitlərin ilkin dəyərinin istehsal olunmuş məhsulun həcmində nisbəti kimi;
- ☐ istehsal olunmuş məhsulun həcmində əsas vəsaitlərin orta illik dəyərində nisbəti kimi;
- ☐ istehsal olunmuş məhsulun həcmində əsas vəsaitlərin ilkin dəyərində nisbəti kimi;

325 Fondverimi göstəricisi hesablanır:

- ☐ istehsal olunmuş məhsulun həcmində əsas vəsaitlərin bərpa dəyərində nisbəti kimi.
- ☐ əsas vəsaitlərin ilkin dəyərinin istehsal olunmuş məhsulun həcmində nisbəti kimi;
- ☒ istehsal olunmuş məhsulun həcmində əsas vəsaitlərin orta illik dəyərində nisbəti kimi;
- ☐ əsas vəsaitlərin orta illik dəyərinin məhsulun həcmində nisbəti kimi;
- ☐ istehsal olunmuş məhsulun həcmində əsas vəsaitlərin ilkin dəyərində nisbəti kimi;

326 Fondveriminə təsir edən ikinci dərəcəli amillər:

- ☐ avadanlıq vahidinin orta dəyəri, növbəlik əmsalı, fəaliyyətdə olan avadanlıqların fondverimi, avadanlıqların əvəz olunması, 1 məşin – saat hesabı ilə hasilat
- ☐ avadanlıq vahidinin orta dəyəri, növbə daxili boşdayanmalar. fondların aktiv hissəsində fəaliyyətdə olan avadanlıqların payı
- ☐ əsas fondların aktiv hissəsinin payı, fondların aktiv hissəsində fəaliyyətdə olan avadanlıqların payı, fəaliyyətdə olan avadanlıqların fondverimi;
- ☒ avadanlıq vahidinin orta dəyəri, günlük və növbə daxili boşdayanmalar, növbəlik əmsalı, 1 məşin-saat hesabı ilə orta hasilat;
- ☐ avadanlıqların əvəz olunması, ETT – üzrə tədbirlərin tətbiqi, fondların aktiv hissəsində fəaliyyətdə olan avadanlıqların payı

327 Fondveriminə təsir edən birinci dərəcəli amillər aşağıdakılardır:

- ☐ əsas fondların aktiv hissəsinin payı, avadanlıqların əvəz olunması, avadanlıq vahidinin orta dəyəri, fəaliyyətdə olan avadanlıqların fondverimi.
- ☐ əsas fondların aktiv hissəsinin payı, avadanlıqların əvəz olunması, texnologiyaların təkmilləşdirilməsi üzrə elmi-texniki tərəqqi tədbirlərinin tətbiqi;
- ☐ əsas fondların aktiv hissəsinin payı, avadanlıq vahidinin orta dəyəri, növbə daxili boşdayanmalar, fondların aktiv hissəsində fəaliyyətdə olan avadanlıqların payı;
- ☒ əsas fondların aktiv hissəsinin payı və onların fondverimi;
- ☐ əsas fondlarının tərkibində aktiv hissənin xüsusi çəkisi, günlük boşdayanmalar, növbəlik əmsalı, fondların aktiv hissəsində fəaliyyətdə olan avadanlıqların payı ;

328 Bir fəhlə üzrə orta illik hasilat hesablanır:

- ☐ əmtəəlik məhsulun həcmində faktiki vaxt fonduna nisbəti;
- ☐ əmtəəlik məhsulun həcmində fəhlələrin orta illik sayına nisbəti;
- ☒ əmtəəlik məhsulun həcmində ən böyük növbədə fəhlələrin sayına nisbəti;
- ☐ əmtəəlik məhsulun həcmində heyətin orta illik sayına nisbəti;
- ☐ əmtəəlik məhsulun həcmində təqvim vaxt fonduna nisbəti;

329 Məhsulun əməktutumu hesablanır:

- ☐ Məhsul vahidində düşən əmək haqqı məbləği kimi
- ☐ İstehsal olunmuş məhsulun hər manatına düşən əmək haqqı kimi;

- ☐ İstehsal olunmuş məhsulun hər manatına düşən adam gün kimi;
- ☒ Müəyyən çeşiddə məhsulun hazırlanmasına iş vaxtı fondunun həmin dövrdə məhsulun natural ifadədə miqdarına nisbəti kimi;
- ☐ Hər min manatlıq məhsula düşən işçilərin sayı kimi;

330 əmək məhsuldarlığı səciyyələndirir:

- ☐ Ümumi işçilərin hər nəfərinə düşən məhsul satışının həcmi.
- ☐ İstehsalın faktiki və plan həcmi nisbətini;
- ☐ Mühəndis-texniki işçilərin hər nəfərinə düşən məhsul istehsalını;
- ☒ Orta hesabla bir işçiə düşən məhsul istehsalını;
- ☐ Köməkçi istehsal heyətinin hər nəfərinə düşən ümumi məhsulun həcmi;

331 İş vaxtı fondundan istifadə necə müəyyən olunur?

- ☐ İşçilərin işə çıxdığı günlərin sayına görə;
- ☒ Hər iş gününə, iş saatına düşən məhsulun həcmiə görə müəyyən olunur;
- ☐ Hər iş gününə, iş saatına düşən mənfəətin həcmiə görə;
- ☐ Hər iş gününə, iş saatına düşən məhsul satışının həcmiə görə;
- ☐ Hər iş gününə, iş saatına düşən əmək haqqına görə;

332 İş vaxtı fondundan istifadənin məhsul istehsalına təsiri hesablanır:

- ☒ Real iş günlərinin, saatlarının plan miqdarı ilə faktiki miqdarı arasındakı fərq plan üzrə bir günlük, bir saatlıq məhsulun miqdarına (həcmiə) vurmaq lazımdır
- ☐ Xəstəliyə görə işə çıxılmayan günlərin sayını bir günlük məhsul istehsalına vurmaqla;
- ☐ Əmtəlik məhsulun miqdarını real iş vaxtı fonduna bölməklə;
- ☐ Ümumi məhsulun miqdarını nominal iş vaxtı fonduna bölməklə;
- ☐ Məzuniyyətdə olan günlərin, saatların miqdarını bir günlük, saatlıq məhsul istehsalına vurmaqla;

333 Müəssisənin işçi qüvvəsilə təmin olunması necə müəyyən olunur?

- ☐ Əsas və köməkçi istehsalat işçilərinin sayı cəmi işçilərin sayı ilə müqayisə olunur;
- ☐ Bütün kateqoriya işçilərin sayı işçilərin plan sayına bölünür;
- ☐ Əsas istehsal fəhlələrinin faktiki və plan sayı müqayisə olunur;
- ☐ İnzibati idarəetmə və köməkçi istehsal heyətinin sayının cəmi işçilərin sayına nisbəti kimi təyin olunur;
- ☒ Ayrı-ayrı kateqoriyalar, peşələr və ix-tisas dərəcələri üzrə işçilərin faktiki sayı əvvəlki illərin və tələbatın müvafiq göstəriciləri ilə tutuşdurulur;

334 əmək məhsuldarlığı aşağıdakı göstərici ilə müəyyən olunur:

- ☐ fəhlələrin sayı.
- ☐ əməktutumu;
- ☒ bir işçi hesabı ilə məhsul istehsalı;
- ☐ normativ-xalis məhsul;
- ☐ satışdan pul gəliri;

335 əməkdən istifadənin keyfiyyətini xarakterizə edən göstərici hansıdır?

- ☐ iş yerlərinin heyətlə təmin olunması;
- ☒ əmək məhsuldarlığı;
- ☐ iş vaxtı itkisi.
- ☐ iş vaxtından istifadə;
- ☐ işçilərin orta illik siyahı sayı;

336 İşçilərin sayı 80-dən 120 nəfərə artmışdır ki, bu da istehsal həcmi 1500-dən 2000 ədədə

yüksəlməsinə gətirib çıxarmışdı. Məhsulun əmək tutumu:

- ☐ 26 faiz yüksəlmişdir;
- ☐ 25 faiz azalmışdır;
- ☐ dəyişilməz qalmışdır.
- ☐ 10 faiz azalmışdır;
- ☒ 20 faiz yüksəlmişdir;

337 Hesabat ilinin nəticələrinə görə satışdan əldə olunan vəsait 2800 min manat, məhsulun əmək haqqı tutumu isə – 0,24-ə bərabərdir. Satışdan əldə olunan vəsaitin 10% artması, əmək haqqı tutumunun 5% azalması təqdirdə əmək haqqı fondunun vəsaitləri:

- ☐ dəyişilməz qalır.
- ☐ 5,5 % artır;
- ☐ 4,2 % azalır;
- ☒ 4,5 % artır;
- ☐ 7,2 % aşağı düşür;

338 əməyin ödənişi fondunun həcminə hansı əsas amillər təsir göstərir?

- ☐ Məhsul vahidinə əmək haqqının dəyişməsi;
- ☒ İşçilərin sayının və bir işçiyə düşən əmək haqqı məbləğinin dəyişməsi;
- ☐ Əmək məhsuldarlığının dəyişməsi;
- ☐ Məhsul istehsalı və satışı həcmində dəyişməsi;
- ☐ İşçilərin ixtisas dərəcələrinin dəyişməsi;

339 əmək haqqı xərclərinin həcmində təsir göstərən əsas amillər hansılardır?

- ☐ İdarəetmə işçilərinin sayının plana nisbətən artıb-azalması;
- ☐ Əmtəəlik məhsul satışının həcmində dəyişməsi;
- ☐ Əmək haqqı tariflərinin dəyişdirilməsi;
- ☐ Müxtəlif səbəblərdən istehsalatda boşdayanmaların artması;
- ☒ Məhsul istehsalının həcmi və strukturunun dəyişməsi, əməyin ödənişi səviyyəsinin dəyişməsi;

340 Məhsulun əmək tutumu ilə əmək məhsuldarlığı göstəriciləri arasında funksional əlaqə varmı?

- ☐ İşçilərin sayının azalması əmək məhsuldarlığına müsbət, məhsulun əmək tutumuna mənfi təsir göstərir;
- ☒ Əmək məhsuldarlığı yüksəldikcə məhsulun əmək tutumu azalır və tərsinə;
- ☐ Əmək məhsuldarlığı artdıqca məhsulun əmək tutumu da artır;
- ☐ Məhsulun əmək tutumu azaldıqca əmək məhsuldarlığı yüksəlir;
- ☐ Məhsulun əmək tutumu ilə əmək məhsuldarlığı düz mütənasibdir;

341 Məhsulun əmək tutumuna təsir göstərən əsas amillər hansılardır?

- ☐ Məhsul istehsalının azalması faktiki əmək tutumunun azalmasına təsir göstərir;
- ☐ Bütün çeşidlər üzrə buraxılan məhsulun faktiki əmək tutumuna udel əmək tutumunun artması müsbət təsir göstərir;
- ☐ Məhsulun əmək tutumunun həcmində işçilərin sayının və işlənmiş adam-günlərin miqdarının artması müsbət təsir göstərir;
- ☐ Məhsul istehsalının artım tempi məhsulun əmək tutumunun artmasına müsbət təsir göstərir;
- ☒ Məhsulun əmək tutumunun artıb-azalmasına ayrı-ayrı məhsul çeşidləri üzrə əmək-tu-tu-munun və məhsul buraxılışı strukturunun dəyişməsi müsbət və ya mənfi təsir göstərir;

342 əmək məhsuldarlığı və orta əmək ödənişinin artım templəri arasındakı nisbət:

- ☐ Əmək ödənişinin artım tempi ilə əmək məhsuldarlığının artım tempinin nisbəti bərabər səviyyədə azalmalı və ya artmalıdır.
- ☐ Əmək ödənişinin artım tempi əmək məhsuldarlığının artım tempindən yüksək olmalıdır;
- ☐ Əmək ödənişi ilə əmək məhsuldarlığının artım templəri bərabər olmalıdır;
- ☒ Əmək məhsuldarlığın artım tempi əmək ödənişinin artım tempindən irəlidə getməlidir;
- ☐ Əmək məhsuldarlığının planlaşdırılan artım tempi reallığa çevrilmədikdə əmək ödənişi iki dəfə azaldılmalıdır;

343 əmək məhsuldarlığının plana nisbətən dəyişməsinin məhsul istehsalına təsiri necə hesablanır?

- ☐ Əmək məhsuldarlığı üzrə kənarlaşma inzibati işçilərin sayına vurulur;
- ☐ Bir işçi hesabı ilə əmək məhsuldarlığı üzrə kənarlaşma işçilərin plan üzrə sayına vurulur;
- ☐ Əmək məhsuldarlığı üzrə kənarlaşma plan üzrə əmək məhsuldarlığına bölünür;
- ☒ Əmək məhsuldarlığı üzrə kənarlaşma işçilərin faktiki sayına vurulur;
- ☐ Əmək məhsuldarlığı üzrə kənarlaşma texniki işçilərin sayına vurulur;

344 əsas istehsalat işçilərinin sayının plana nisbətən dəyişməsinin məhsul istehsalına təsiri necə hesablanır?

- ☐ İşçilərin plan sayı ilə faktiki sayı arasındakı fərq bir işçinin plan üzrə əmək məhsuldarlığına vurulur;
- ☒ Əsas istehsalat işçilərinin plan sayı ilə faktiki sayı arasındakı fərq bir işçinin plan üzrə əmək məhsuldarlığına vurulur;
- ☐ İşçilərin plan sayı ilə faktiki sayı arasındakı fərq bir işçiyə düşən mənfəət məbləğinə vurulur;
- ☐ İşçilərin plan sayı ilə faktiki sayı arasındakı fərq bir işçiyə düşən məhsul satışından əldə edilən məbləğə vurulur
- ☐ İşçilərin plan sayı ilə faktiki sayı arasındakı fərq 100-ə vurularaq işçilərin plan sayına bölünür;

345 Tədavül xərclərinin səviyyəsinə təsir edən amillərə aiddir:

- ☐ malların çeşid quruluşu, ümumi gəlirin səviyyəsi;
- ☐ malların dövr sürəti, ayrı-ayrı xərc maddələrinin səviyyəsi;
- ☒ mal dövriyyəsinin həcmnin, strukturunun, satış qiymətinin dəyişməsi.
- ☐ iqtisadi və təşkilati amillər, avtomobil nəqliyyatı tariflərinin dəyişməsi;
- ☐ mal dövriyyəsinin həcmi, ayrı-ayrı xərc maddələrinin səviyyəsi;

346 Direkt-kostinq sisteminin əsas göstəricisi

- ☒ marjinal mənfəət
- ☐ Bəzə mənfəət
- ☐ Ümumi mənfəət
- ☐ satışdan mənfəət
- ☐ Verqisiz mənfəət

347 Direkt-kostinq sistemi müəyyən etməyə imkan yaradır.

- ☐ əmək məhsuldarlığını müəyyən edir
- ☒ marjinal mənfəət müəyyən etmək
- ☐ məhsulu keyfiyyətinin artırılmasını müəyyən edir
- ☐ əsas istehsal fondların rentabelliğini müəyyən edir
- ☐ istehsalın ahəngdarlığını müəyyən edir

348 Direkt-kostinq sistemi müəyyən etməyə imkan yaradır.

- ☒ zərərsizlik nöqtəsini müəyyən edir
- ☐ komersiya xərclərinin dəyişməsinə müəyyən edir
- ☐ satışdan mənfəəti müəyyən edir.

- ☐ bitməmiş istehsalın həcmi müəyyən edir
- ☐ xammal və material xərclərin dəyişməsinə müəyyən edir

349 Direkt-kostinq sistemi müəyyən etməyə imkan yaradır.

- ☐ əmək məsrəflərinin dəyişməsinə müəyyən edir
- ☐ məhsulun rentabelliyini müəyyən edir
- ☒ məhsul burahılışının həcmi kritik nöqtəsinə müəyyən edir
- ☐ istehsalın riyimliyini müəyyən edir
- ☐ bitməmiş istehsalın həcmi müəyyən edir

350 Şərti dəyişən xərclərə aiddir

- ☐ amortizasiya, icarə haqqı,
- ☒ məhsula sərf olunan xammal, materiallar, yanacaq,
- ☐ icarə haqqı, amortizasiya
- ☐ inzibati-idarəçilik xərcləri
- ☐ bank kreditindən istifadə edilməsinə görə faizlər,

351 Məhsulun istehsalı və satışı həcmindən bilavasitə asılı olmayan xərclər.

- ☐ idarəetmə xərclər
- ☐ dolay xərclər
- ☐ birbaşa öərclər
- ☐ şərti dəyişən xərclər
- ☒ şərti sabit xərclər

352 İstehsalın həcmi dəyişilməsindən asılı olaraq dəyişən xərclər

- ☐ idarəetmə xərclər
- ☐ dolay xərclər
- ☐ birbaşa xərclər
- ☒ şərti dəyişən xərclər
- ☐ şərti sabit xərclər

353 Ümum istehsal xərcləri, ümum təsərrüfat xərcləri, zay məhsula görə itkilər, digər istehsal xərcləri, satış xərcləri aiddir.

- ☐ birbaşa xərclər
- ☒ kompleks xərclər
- ☐ idarəetmə xərclər
- ☐ xarici xərclər
- ☐ dolay xərclər

354 Məhsulun müvafiq növləri üzrə xərclərə bilavasitə daxil edilməsi mümkün olmayan və onlar üzrə təşkilatın müəyyən etdiyi xüsusi metodların köməyiylə bölüşdürülən xərclər.

- ☐ birbaşa xərclər
- ☐ daxili xərclər
- ☒ dolay xərclər
- ☐ idarəetmə xərcləri
- ☐ ümumi xərclər

355 Birbaşa xərclərə aid deyil

- ☐ Məhsul istehsalında bilavasitə iştirak edən işçilərin əməyinin ödənilməsi xərcləri

- ☐ kənardan alınan məmulatlar və yarımfabrikatlar, xidmətlər
- ☐ Texnoloji məqsədlər üçün yanacaq və enerji.
- ☒ ümumistehsal xərclər
- ☐ xammal və materiallar

356 Məhsulun konkret növlərinin maya dəyərində bilavasitə aid edilə bilən xərclərdir

- ☐ ümumistehsal xərclər
- ☐ ümumtəsərrüfat xərclər
- ☒ birbaşa xərclər
- ☐ dolay xərclər
- ☐ ümumi xərclər

357 Məhsulun ayrı-ayrı növlərinin maya dəyərində aid edilməsi əlamətinə görə xərclər bölünür.

- ☒ birbaşa və dolay xərclərə
- ☐ daxili və xarici xərclər
- ☐ idarəetmə və əməkhaqqı xərclər
- ☐ ümumtəsərrüfat və ümumistehsal xərclər
- ☐ ümumi və fərdi

358 Məhsulun tam maya dəyəri

- ☐ idarəetmə xərcləri və komersiya xərclərinin təhlili
- ☒ istehsal maya dəyəri və satış xərclərinin cəmidir.
- ☐ ümumistehsal xərclərin və reklam xərclərinin cəmidir.
- ☐ ümumtəsərrüfat xərclərin və reklam xərclərin cəmidir.
- ☐ ümumtəsərrüfat xərclərin və ümumistehsal xərclərin cəmidir.

359 Maya dəyərinin tərkibi ən yüksək xüsusi çəkiyə malik olan xərclər

- ☐ ümumtəsərrüfat xərcləri
- ☐ əmək haqqı xərclər
- ☐ idarəetmə xərcləri
- ☒ material xərcləri
- ☐ ümumistehsal xərcləri

360 tam maya dəyəri:

- ☐ əməliyyat maya dəyərinin və ümumistehsal xərclərinin cəmindən yaranır
- ☐ şərti-dəyişilən material xərcləri və əmək haqqı xərcləridir
- ☐ idarəetmə xərcləri və onların maya dəyərində xüsusi çəkisi
- ☒ məhsulun istehsal maya dəyəri və onun satış xərclərinin cəmindən ibarətdir.
- ☐ sex maya dəyəri və ümumtəsərrüfat xərclərinin cəmindən ibarətdir

361 istehsal maya dəyəri:

- ☐ əməliyyat maya dəyərinin və ümumistehsal xərclərinin cəmindən yaranır
- ☐ şərti-dəyişilən material xərcləri və əmək haqqı xərcləridir
- ☐ idarəetmə xərcləri və onların maya dəyərində xüsusi çəkisi
- ☐ məhsulun istehsal maya dəyəri və onun satış xərclərinin cəmindən ibarətdir.
- ☒ sex maya dəyəri və ümumtəsərrüfat xərclərinin cəmindən ibarətdir

362 sex maya dəyəri

- ☐ sex maya dəyəri və ümumtəsərrüfat xərclərinin cəmindən ibarətdir

- ☒ əməliyyat maya dəyərinin və ümumistehsal xərclərinin cəmindən yaranır
- ☐ idarəetmə xərcləri və onların maya dəyərində xüsusi çəkisi
- ☐ şərti-dəyişilən material xərcləri və əmək haqqı xərcləridir.
- ☐ məhsulun istehsal maya dəyəri və onun satış xərclərinin cəmindən ibarətdir.

363 əməliyyat maya dəyəri

- ☐ idarəetmə xərcləri və onların maya dəyərində xüsusi çəkisi.
- ☒ şərti-dəyişilən material xərcləri və əmək haqqı xərcləridir
- ☐ əməliyyat maya dəyərinin və ümumistehsal xərclərinin cəmindən yaranır
- ☐ sex maya dəyəri və ümumtəsərrüfat xərclərinin cəmindən ibarətdir
- ☐ məhsulun istehsal maya dəyəri və onun satış xərclərinin cəmindən ibarətdir.

364 Xərclərin dəyişən və sabit xərclərə bölünməsinin əsas əlaməti hansıdır:

- ☐ məhsulun əmək tutumu.
- ☐ xərclərin baş vermə yeri və vaxtı;
- ☐ iqtisadi elementlərin eynicinsli olması;
- ☒ istehsalın həcmnin dəyişməsindən asılılığı;
- ☐ dövrü olaraq yaranması;

365 Çoxnomenklaturalı istehsalda hər bir məmulatın maya dəyərinə aid edilən müstəqim xərclərə aiddir:

- ☐ icarə haqqı.
- ☒ material məsrəfləri;
- ☐ sınaq, təcrübə və tədqiqat işlərinə məsrəflər;
- ☐ material dəyərlərinin korlanmasından itki;
- ☐ amortizasiya ayırmaları;

366 Məhsulun maya dəyərinin təhlilinə aşağıdakı səbəbdən xüsusi diqqət verilir:

- ☐ maya dəyəri əsas vəsaitlərin formalaşmasına təsir edən əsas amildir.
- ☐ maya dəyəri istehsal resurslarının məcmu məsrəflərini əks etdirir;
- ☐ maya dəyəri qiyməti formalaşdıran amildir;
- ☒ maya dəyəri mənfəəti formalaşdıran əsas amildir;
- ☐ maya dəyəri ehtiyatların formalaşmasına təsir edən əsas amildir.

367 Dəyişən xərclərə aid edilir:

- ☐ alınmış kreditlər üzrə faizlər, renta, icarə haqqı.
- ☐ bütün heyətin əmək haqqı, material məsrəfləri, amortizasiya;
- ☒ fəhlələrin əmək haqqı (sığortaya ayırmalarla), müstəqim material məsrəfləri, məhsulun çatdırılması üzrə xərclər;
- ☐ qulluqçuların əməkhaqqı, reklam xərcləri, icarə haqqı;
- ☐ fəhlə və qulluqçuların əmək haqqı (sığortaya ödəmələrlə birlikdə), xammal, material və yanacaq xərcləri;

368 Satışdan pul gəlirində material məsrəflərinin payı nəyi göstərir?

- ☐ əmək resurslarından istifadə səviyyəsini.
- ☐ məhsulun məsrəftutumunu;
- ☐ məhsulun əməktutumunu;
- ☒ məhsulun materialtutumunu;
- ☐ material resurslarının verimini ;

369 Kommersiya və inzibati xərclər örtülür:

- ☒ ümumi mənfəət hesabına;
- ☐ satışdan mənfəət hesabına;
- ☐ satışdankənar mənfəət hesabına.
- ☐ xalis mənfəət hesabına;
- ☐ vergitutulana qədər mənfəət hesabına;

370 Material məsrəflərinin bir manatına mənfəət hesablanır?

- ☐ Satışdan mənfəəti məhsulun maya dəyərinə bölməklə;
- ☐ Material resurslarının dəyərini satılmış məhsulun dəyərinə bölməklə;
- ☐ Satışdan əldə olunan mənfəətdən material məsrəflərini çıxmaqla.
- ☐ Material məsrəflərini məhsulun maya dəyərinə bölməklə;
- ☒ Satışdan mənfəəti material məsrəflərinə bölməklə;

371 Məcmu kapitalın rentabelliyyəsinin hesablanması aşağıdakı göstəricidən istifadə olunur:

- ☐ sair əməliyyat gəlirləri;
- ☐ ümumi mənfəət;
- ☐ ümumi daxili məhsul.
- ☐ maliyyə gəliri;
- ☒ vergiyə cəlb olunan mənfəət;

372 Kommersiya və inzibati xərclər hansı vəsait hesabına örtülür?

- ☐ satışdankənar mənfəət.
- ☐ satışdan mənfəət;
- ☒ ümumi mənfəət;
- ☐ vergitutulana qədər mənfəət hesabına;
- ☐ xalis mənfəət;

373 Mənfəətin mahiyyəti nədir?

- ☐ müəssisənin ödəməqabiliyyətini əks etdirir.
- ☒ sahibkarlıq fəaliyyətinin məqsədidir;
- ☐ istehsalın səmərəliliyinin əsas göstəricisidir;
- ☐ müflisləşmə prosedurunun başlanması üçün meyardır;
- ☐ müəssisənin kredit qaytarma bacarığın əks etdirir;

374 Mənfəət və zərər haqqında hesabatda hansı maliyyə nəticələri göstəriciləri əks etdirilir?

- ☐ maliyyə fəaliyyətindən xalis pul vəsaitləri;
- ☐ marjinal mənfəət;
- ☒ hesabat dövründə xalis mənfəəti (zərəri).
- ☐ bölüşdürülməmiş mənfəət;
- ☐ investisiya fəaliyyətindən xalis pul vəsaitləri;

375 Aktivlərin rentabellik göstəricisi ilə dövriyyə aktivlərinin dövrəni əmsalı arasında asılılığın xarakteri:

- ☐ əks proporsional;
- ☐ amilli;
- ☐ inteqral;
- ☒ birbaşa proporsional;
- ☐ asılılıq yoxdur.

376 Aktivlərin rentabelliyyəsinin amilli təhlilində hansı metoddan istifadə olunur?

- ☐ orta həndəsi;
- ☐ qruplaşdırma;
- ☐ balans.
- ☒ mütləq fərq;
- ☐ inteqral;

377 Təşkilatın mənfəət və zərər haqqında hesabatının məlumatları əsasında hansı göstərici hesablanır?

- ☐ investisiyanın rentabelliği.
- ☐ aktivlərin rentabelliği;
- ☒ satışın rentabelliği;
- ☐ kapitalın rentabelliği;
- ☐ istehsalın rentabelliği;

378 Digər gəlir və xərclərin tərkibi və quruluşunun təhlili hansı məqsəd-lə aparılır?

- ☐ mühasibat balansını tərtib etmək üçün.
- ☐ ümumi gəlirlərin tərkibində digər gəlirlərin payını müəyyən etmək üçün;
- ☐ ümumi xərclərin tərkibində digər xərclərin payını müəyyən etmək üçün;
- ☐ gəlir və xərclərin dəyişmə tempini müəyyən etmək üçün;
- ☒ xalis mənfəətin artırılması amili kimi onların əhəmiyyətliliyini müəyyən etmək üçün;

379 Adi fəaliyyət üzrə xərclərin tərkibinə nə daxildir:

- ☐ satışdan pul gəliri;
- ☐ depozitlər üzrə alınmış faizlər;
- ☐ bank xidmətlərinin ödənilməsi xərcləri;
- ☐ kredit və borclar üzrə ödənilmiş faizlər.
- ☒ amortizasiya;

380 Mənfəət və zərər haqqında hesabatın üfqi təhlilinin məqsədi nədir?

- ☐ istehsalın səmərəliliyyəsinin qiymətləndirilməsi.
- ☒ göstəricilərin artım tempinin qiymətləndirilməsi;
- ☐ ötən dövrlə müqayisədə göstəricilərin strukturunun qiymətləndirilməsi;
- ☐ mənfəətə təsir edən amillərin qiymətləndirilməsi;
- ☐ müəssisənin ödəmə qabiliyyətinin qiymətləndirilməsi;

381 Mənfəət və zərər haqqında hesabatın şaquli təhlilinin məqsədi:

- ☐ istehsalın səmərəliliyyəsinin qiymətləndirilməsi
- ☒ ötən dövrlə müqayisədə göstəricilərin strukturunun qiymətləndirilməsi;
- ☐ mənfəətə təsir edən amillərin qiymətləndirilməsi;
- ☐ müəssisənin ödəmə qabiliyyətinin qiymətləndirilməsi;
- ☐ göstəricilərin artım tempinin qiymətləndirilməsi;

382 Mənfəət və zərər haqqında hesabatın təhlilində hansı üsuldən istifadə olunur?

- ☐ statistik, evristik.
- ☐ proqnoz, funksional dəyər;
- ☐ müqayisə, balans;
- ☐ iqtisadi-riyazi;
- ☒ üfqi, şaquli, trend;

383 Vergitutmaya qədər mənfəət məbləği necə hesablanır:

- ☒ əməliyyat mənfəəti ilə maliyyə gəlirləri və xərcləri arasındakı fərqin cəmi kimi;
- ☐ gəlir və xərclər arasında fərq kimi;
- ☐ məhsul satışından və sair satışın nəticəsinin cəbri məbləği kimi.
- ☐ məhsul satışından pul gəliri ilə sair maliyyə əməliyyatlarının nəticəsinin cəmi kimi;
- ☐ əsas vəsaitlərin, qeyri maddi aktivlərin və digər əmlakın satışının nəticəsinin cəbri məbləği kimi;

384 Məhsul satışından mənfəət necə hesablanır:

- ☐ xalis mənfəətlə məhsulun maya dəyəri arasında fərq kimi.
- ☐ pul gəliri ilə (netto) realizə olunmuş məhsulların maya dəyəri arasında fərq kimi;
- ☒ ümumi mənfəət ilə kommersiya və inzibati xərclər arasında fərq kimi;
- ☐ vergiyə cəlb edilmiş mənfəət məbləği ilə kapitalehtiyatların cəmi kimi;
- ☐ balans və xalis mənfəət arasında fərq kimi;

385 Satışdan pul gəlirləri və dəyişən xərclər arasında fərq kimi müəyyən edilir.

- ☐ balans mənfəət
- ☐ xüsusi kapital
- ☐ satışdan gəlir
- ☒ marjinal gəlir
- ☐ maya dəyəri

386 Inflyasiyanın tempi ölçülür.

- ☐ tələb indeksinin köməyi ilə
- ☒ qiymət indeksinin köməyi ilə
- ☐ satış indeksinin köməyi ilə
- ☐ məsul həcmnin səviyyəsinin köməyi ilə
- ☐ təklif indeksinin köməyi ilə

387 Satışdan əldə edilən mənfəət hansı amildən asılıdır:

- ☐ məhsulun konkret növləri üzrə istehsal daxili xərclərin miqdarından
- ☐ məhsulun konkret növlərinin bitməmiş istehsalın həcmindən
- ☐ məhsulun konkret növləri üzrə marketing xərclərinin səviyyəsindən
- ☐ məhsulun konkret növləri üzrə əsas istehsal fondların rentabelliindən
- ☒ məhsulun konkret növlərinin realizə edildiyi qiymətlərin səviyyəsindən

388 Satışdan əldə edilən mənfəət hansı amildən asılıdır:

- ☐ nomenklaturanın hər mövqeyi üzrə istehsal daxili xərclərin miqdarından
- ☒ nomenklaturanın hər növü üzrə məhsul vahidinin maya dəyərinin səviyyəsindən
- ☐ nomenklaturanın hər növü üzrə işçilərin sayından asılıdır
- ☐ nomenklaturanın hər mövqeyi üzrə bitməmiş istehsalın həcmindən
- ☐ nomenklaturanın hər mövqeyi üzrə idarəetmə xərclərin səviyyəsindən

389 Satışdan əldə edilən mənfəət hansı amildən asılıdır:

- ☐ nomenklaturanın hər mövqeyi üzrə əmək xərclərin miqdarından
- ☒ nomenklaturanın hər mövqeyi üzrə realizə edilən məhsulun miqdarından.
- ☐ bitməmiş istehsalın həcmindən
- ☐ əsas istehsal fondların rentabelliindən
- ☐ nomenklaturanın hər mövqeyi üzrə idarəetmə xərclərin səviyyəsindən

390 Cari mənfəət vergisi hesablanandan sonra, təxirə salınmış vergi aktivlərini və təxirə salınmış vergi öhdəliklərini nəzərə almaqla balans mənfəətinin təşkilatın sərəncamında qalan hissəsidir;

- ☐ vergiyə gədər mənfəət
- ☒ xalis mənfəət;
- ☐ ümumi mənfəət;
- ☐ satışdan alınan mənfəət;
- ☐ balans mənfəəti;

391 Təşkilatın fəaliyyətində bütün növləri üzrə toplu maliyyə nəticəsidir

- ☐ maya dəyəri
- ☐ ümumi mənfəət;
- ☐ satışdan alınan mənfəət;
- ☒ balans mənfəəti;
- ☐ xalis mənfəət;

392 Təşkilatın əsas fəaliyyətindən alınan maliyyə nəticəsidir.

- ☐ vergiyə gədər mənfəət;
- ☐ ümumi mənfəət;
- ☒ satışdan alınan mənfəət;
- ☐ balans mənfəəti;
- ☐ xalis mənfəət

393 əsas əməliyyat gəliri ilə satılmış məhsulların (iş, xidmət) maya dəyəri arasında fərq kimi hesablanır:

- ☐ satışdan alınan mənfəət;
- ☐ balans mənfəəti;
- ☐ xalis mənfəət;
- ☐ vergiyə gədər mənfəət;
- ☒ ümumi mənfəət;

394 İqtisadi mənasına görə marjinal gəlir göstəricisi-nə yaxındır.

- ☐ vergiyə gədər mənfəət;
- ☐ balans mənfəəti
- ☐ satışdan alınan mənfəət;
- ☒ ümumi mənfəət;
- ☐ xalis mənfəət;

395 Mənfəət 801-ci - Mənfəət və zərər hesabında ilin əvvəlindən başlayaraq artan yekunla dedet üzrə nəzərə alınır:

- ☐ maya dəyəri, vergilər
- ☐ idarəetmə xərcləri
- ☒ zərərlər, xərclər
- ☐ mənfəətlər, gəlirlər
- ☐ vergilər, zərərlər

396 Mənfəət 801-ci - Mənfəət və zərər hesabında ilin əvvəlindən başlayaraq artan yekunla kredit üzrə nəzərə alınır:

- ☐ maya dəyəri, vergilər

- ☐ idarəetmə xərcləri
- ☐ zərər, xərclər
- ☒ mənfəətlər, gəlirlər
- ☐ vergilər, zərər

397 Direkt-kostinq sistemində məhsul növləri üzrə xərclərin rentabelliyyə birbaşa təsir edən amillərə aid elilir:

- ☒ məhsul vahidinə dəyişən xərclərin dəyişməsi.
- ☐ əmək məhsuldarlığının dəyişməsi;
- ☐ məhsulun keyfiyyətinin dəyişməsi;
- ☐ inzibati xərclərin dəyişməsi;
- ☐ əmək məsrəflərinin dəyişməsi;

398 Direkt-kostinq sistemində məhsul növləri üzrə xərclərin rentabelliyyə birbaşa təsir edən amillərə aid elilir:

- ☐ əmək məsrəflərinin dəyişməsi.
- ☐ əmək məhsuldarlığının dəyişməsi;
- ☐ məhsulun keyfiyyətinin dəyişməsi;
- ☐ inzibati xərclərin dəyişməsi;
- ☒ satış qiymətinin dəyişməsi;

399 Direkt-kostinq sistemində məhsul növləri üzrə xərclərin rentabelliyyə birbaşa təsir edən amillərə aid elilir:

- ☐ əmək məsrəflərinin dəyişməsi.
- ☐ əmək məhsuldarlığının dəyişməsi;
- ☒ sabit xərclərin dəyişməsi;
- ☐ inzibati xərclərin dəyişməsi;
- ☐ məhsulun keyfiyyətinin dəyişməsi;

400 Direkt-kostinq sistemində məhsul növləri üzrə xərclərin rentabelliyyə birbaşa təsir edən amillərə aid elilir:

- ☐ əmək məsrəflərinin dəyişməsi.
- ☐ əmək məhsuldarlığının dəyişməsi;
- ☐ məhsulun keyfiyyətinin dəyişməsi;
- ☒ satışın həcmnin dəyişməsi;
- ☐ inzibati xərclərin dəyişməsi;

401 Direkt-kostinq sistemində məhsul növləri üzrə satışdan mənfəətə birbaşa təsir edən amillərə aid elilir:

- ☒ məhsul vahidinə dəyişən xərclərin dəyişməsi.
- ☐ əmək məhsuldarlığının dəyişməsi;
- ☐ məhsulun keyfiyyətinin dəyişməsi;
- ☐ inzibati xərclərin dəyişməsi;
- ☐ əmək məsrəflərinin dəyişməsi;

402 Direkt-kostinq sistemində məhsul növləri üzrə satışdan mənfəətə birbaşa təsir edən amillərə aid elilir:

- ☐ əmək məsrəflərinin dəyişməsi.
- ☐ əmək məhsuldarlığının dəyişməsi;

- ☐ məhsulun keyfiyyətinin dəyişməsi;
- ☐ inzibati xərclərin dəyişməsi;
- ☒ satış qiymətinin dəyişməsi;

403 Direkt-kostinq sistemində məhsul növləri üzrə satışdan mənfəətə birbaşa təsir edən amillərə aid elilir:

- ☐ əmək məsrəflərinin dəyişməsi.
- ☐ əmək məhsuldarlığının dəyişməsi;
- ☒ sabit xərclərin dəyişməsi;
- ☐ inzibati xərclərin dəyişməsi;
- ☐ məhsulun keyfiyyətinin dəyişməsi;

404 Direkt-kostinq sistemində məhsul növləri üzrə satışdan mənfəətə birbaşa təsir edən amillərə aid elilir:

- ☐ əmək məsrəflərinin dəyişməsi.
- ☐ əmək məhsuldarlığının dəyişməsi;
- ☐ məhsulun keyfiyyətinin dəyişməsi;
- ☒ satışın həcmnin dəyişməsi;
- ☐ inzibati xərclərin dəyişməsi;

405 İstehsalın həcmi artdıqda (keçmiş istehsal güclərini saxlamaqla) məhsul vahidinə məsrəflərin son həddi:

- ☐ doğru cavab yoxdur
- ☐ artır;
- ☐ azalır;
- ☐ sabit qalır;
- ☒ əvvəl azalır, sonra artır;

406 Hansı amillərin dəyişməsi məhsul satışından mənfəətə birbaşa təsir edir:

- ☐ məhsul buraxılışının həcmi, satışın həcmi, ixtisaslaşma səviyyəsi;
- ☐ debitor və kreditor borcları, əsas vəsaitlərin köhnəlməsi, istehsalın texniki-təşkilati səviyyəsi;
- ☐ istehsalın texniki-təşkilati səviyyəsi, idarə heyətinin əmək haqqı, əmək məhsuldarlığı və əmək haqqının artım templəri arasında nisbət;
- ☒ satışın həcmi, quruluşu, məhsulun maya dəyəri, orta satış qiyməti;
- ☐ satışın həcmi, debitor borcları, əməyin fondla silahlanması.

407 Satışdan mənfəətin amilli təhlili zamanı nəzərə alınmır:

- ☐ məhsul vahidinin qiyməti.
- ☐ məhsulun maya dəyəri;
- ☒ ödəniləcək faizlər;
- ☐ satılmış məhsulun fiziki həcmi;
- ☐ satılmış məhsulun nomenklaturası;

408 Mənfəətin dəyişməsinin daxili amillərinə aid edilmir:

- ☐ düzgün cavab yoxdur.
- ☒ istehsal ehtiyatlarının qiymətləri;
- ☐ keyfiyyət tələblərinin pozulması;
- ☐ xərclərin nomenklaturası;
- ☐ satışın həcmi;

409 Hansı halda istehsalın səmərəliliyi artır:

- ☒ mənfəətin, pul gəlirlərinin və avans edilmiş kapitalın artım temp-lərinin ardıcıl qaydada bir birindən üstün olması;
- ☐ pul gəlirinin artım tempi istehlak olunmuş kapitalın artım tempindən yüksək olduqda;
- ☐ pul gəlirinin artım tempi mənfəətin artım tempindən yüksək olduqda;
- ☐ mənfəətin artım tempi pul gəlirinin artım tempindən yüksək olduqda;
- ☐ satışdan pul gəlirin artım tempi maya dəyərinin artım tempini üstələdikdə;

410 Hesabat dövrünün ümumi maliyyə nəticəsi özündə əks etdirir:

- ☐ məhsul satışından mənfəət ilə əsas vəsaitlərin satışından əldə edilən məbləğin cəmi.
- ☐ əsas vəsaitlərin, qeyri maddi aktivlərin və başqa əmlakın satışının nəticələrini;
- ☒ məhsul satışının, digər satışın və satışdan kənar əməliyyatların nəticə-sinin cəbri məbləğini;
- ☐ gəlir və xərclər arasında fərqi;
- ☐ məhsul satışından pul gəliri ilə digər maliyyə fəaliyyətinin nəticələri arasında fərqi;

411 Xalis mənfəət yönəldilir:

- ☐ itkilərin örtülməsinə.
- ☐ mənfəət vergisinin ödənilməsinə;
- ☒ istehsalın inkişafına, ehtiyat fonduna;
- ☐ inzibati xərclərin örtülməsinə;
- ☐ kommersiya xərclərinin ötürülməsinə;

412 Satışdan mənfəətin formalaşmasında iştirak edən göstəricilərə aiddir:

- ☐ vergi qoymadan əvvəl mənfəət və xərclər.
- ☐ icarə haqqı, fondların dəyəri;
- ☐ satılmış məhsulun maya dəyəri, məhsulun keyfiyyəti ;
- ☒ satışdan pul gəliri, məhsulun maya dəyəri;
- ☐ digər təşkilatlarda iştirakdan pay, kapitalın həcmi;

413 Xüsusi kapitalın rentabelliğini hesablayanda hesablaşmaya hansı göstərici daxil edilir?

- ☐ ümumi daxili məhsul.
- ☒ xalis mənfəət;
- ☐ vergiyə cəlb olunan mənfəət;
- ☐ satışdan əldə edilən mənfəət;
- ☐ maliyyə gəliri;

414 Məhsul vahidinin qiyməti ilə məhsul vahidinə dəyişən xərclərin fərqinin məhsul vahidinin qiymətinə nisbəti hansı göstəricini səciyyələndirir?

- ☐ dəyişən xərclərin məcmu məsrəflərdə payını.
- ☒ məhsulun qiymətində marjinal gəlirin payını;
- ☐ satışın kritik nöqtəsini;
- ☐ marjinal gəliri;
- ☐ pul gəlirində xərclərin payını;

415 Məhsulun qiymətində marjinal gəlirin payı hesablanır:

- ☐ məhsul vahidinin qiyməti ilə sabit xərclərin fərqinin məhsul vahidinin qiymətinə nisbəti kimi
- ☐ sabit xərclərin dəyişən xərclərə nisbəti kimi;
- ☐ məhsul vahidinin qiyməti ilə sabit xərclərin fərqi kimi;
- ☐ məhsul vahidinin qiyməti ilə məhsul vahidinə dəyişən xərclərin fərqi kimi;

- ☐ məhsul vahidinin qiyməti ilə məhsul vahidinə dəyişən xərclərin fərqi-nin məhsul vahidinin qiymətinə nisbəti kimi;

416 İstehsalın sabitliyi (möhkəmliyi) ehtiyatı səviyyəsi hesablanır:

- ☐ satışdan pul gəlirin reallaşdırılan məhsulun natural ifadədə miqdarına nisbəti kimi.
- ☒ məhsul buraxılışının faktiki həcmi ilə kritik həcmi arasındakı fərqi istehsalın faktiki həcminə nisbəti kimi;
- ☐ məhsul satışının faktiki həcmnin ötən ildəki faktiki həcminə nisbəti kimi;
- ☐ məhsul buraxılışının kritik həcmnin faktiki həcminə nisbəti kimi
- ☐ satışın faktiki həcmi ilə plan həcmi arasındakı fərqi satışın plan həcminə nisbəti kimi;

417 Təşkilatın maliyyə sabitliyi ehtiyatı (təhlükəsizlik zonası) hesablanır:

- ☐ marjinal gəlirlə dəyişən xərclərin fərqi kimi.
- ☐ pul gəliri ilə dəyişən xərclər arasında fərq kimi;
- ☐ pul gəliri ilə məcmu xərcləri arasında fərq kimi;
- ☒ satışın faktiki həcmi ilə satışın böhranlı həcmi arasında fərq kimi;
- ☐ pul gəliri ilə sabit xərcləri arasında fərq kimi;

418 Aktivlərin rentabelliynə təsir edən hansı əsas amillər Du Pont modelinə daxil edilmişdir:

- ☐ xalis mənfəət, cari likvidlik əmsalı, müəssisənin aktivlərinin formalaşmasında xüsusi kapitalın payı.
- ☐ debitor borclarının dövrəni, müəssisənin aktivlərinin formalaşmasında xüsusi kapitalın rentabelliği;
- ☐ məhsul satışından pul gəliri, xüsusi kapitalın rentabelliği, xalis mənfəət;
- ☐ dövrəyə aktivlərinin dövrəni, xalis mənfəət, məhsul satışından pul gəliri
- ☒ satılmış məhsulun rentabelliği, xüsusi kapitalın dövrəni, müəssisənin aktivlərinin formalaşmasında xüsusi kapitalın payı;

419 Qısamüddətli aktivlərin rentabelliği hesablanır:

- ☐ xalis mənfəətin satışdan pul gəlirinə nisbəti kimi.
- ☒ satışdan mənfəətin qısamüddətli aktivlərə nisbəti kimi;
- ☐ xalis mənfəətin kapitalın orta məbləğinə nisbəti kimi;
- ☐ satışdan mənfəətin məcmu aktivlərin orta məbləğinə nisbəti kimi;
- ☐ satışdan mənfəətin debitor borclarının orta məbləğinə nisbəti kimi;

420 Satılmış məhsullar üzrə faktiki xərclər ilə satışın faktiki həcminə və plan maya dəyərində görə hesablanmış xərclər arasındakı fərq hansı amilin təsirini səciyyələndirir?

- ☒ məhsulun maya dəyərinin dəyişməsi.
- ☐ məhsul həcmi və quruluşunun dəyişməsi;
- ☐ satış qiymətinin dəyişməsi;
- ☐ satışın quruluşunun dəyişməsi;
- ☐ məhsulun həcmnin dəyişməsi;

421 Faktiki pul gəliri ilə satışın faktiki həcmi və plan qiymətinə görə hesablanmış pul gəliri arasındakı fərq hansı amilin təsirini səciyyələndirir?

- ☐ məhsulun maya dəyərinin dəyişməsi.
- ☐ məhsul həcmi və quruluşunun dəyişməsi;
- ☒ satış qiymətinin dəyişməsi;
- ☐ satışın quruluşunun dəyişməsi;
- ☐ məhsulun həcmnin dəyişməsi;

422 Satışın həcmi və quruluşunun dəyişməsinin birgə təsiri ilə satışın həcmnin dəyişməsinin təsiri

məbləği arasındakı fərq hansı amilin təsirini səciyyələndirir?

- ☐ məhsulun maya dəyərinin dəyişməsi.
- ☐ məhsul həcmi və quruluşunun dəyişməsi;
- ☐ satış qiymətinin dəyişməsi;
- ☒ satışın quruluşunun dəyişməsi;
- ☐ məhsulun həcmnin dəyişməsi;

423 Satış üzrə tapşırığın icra əmsalının plan üzrə mənfəət məbləğinə hasili hansı amilin mənfəətə təsirini səciyyələndirir?

- ☐ məhsulun maya dəyərinin dəyişməsi.
- ☐ məhsul həcmi və quruluşunun dəyişməsi;
- ☐ satış qiymətinin dəyişməsi;
- ☐ satışın quruluşunun dəyişməsi;
- ☒ məhsulun həcmnin dəyişməsi;

424 Mənfəətin təhlili zamanı nəzərə alınmır:

- ☐ kommersiya xərcləri.
- ☐ əmək haqqının ödənilməsi ilə bağlı xərclər;
- ☐ xidmət və təmir xərcləri;
- ☐ şirkətin nəzarət siyasəti;
- ☒ reklam xərcləri;

425 Xalis mənfəətin amilli təhlili hansını ehtiva edir?

- ☐ xərclrin səviyyəsinin qiymətləndirilməsi.
- ☐ real vergitutma səviyyəsinin müəyyən olunması;
- ☐ vergitutma sisteminin maliyyə nəticələrinə təsirinin müəyyən olunması;
- ☒ mövcud vergi dərəcəsinin dəyişilməsinin mənfəətə təsirinin müəyyən olunması;
- ☐ uçot siyasətinin qiymətləndirilməsi;

426 Vergitutulana qədər mənfəətin həcminə təsir göstərməyən amil-lər:

- ☐ gələcək dövrlərin xərcləri.
- ☐ konservasiya olunmuş istehsal güclərinin saxlanılmasına yönəlmiş xərclər;
- ☐ maliyyə nəticələri ilə bağlı vergilər;
- ☐ kommersiya xərcləri;
- ☒ qiymətli kağızların əldə olunmasına yönəldilmiş xərclər.

427 İnflyasiya şəraitində ehtiyatların LIFO metodu ilə qiymətləndirilməsi mənfəətə necə təsir edir:

- ☐ istehsalın rentabelliği azalır.
- ☐ mənfəət dəyişmir;
- ☐ mənfəət artır;
- ☒ mənfəət azalır;
- ☐ istehsalın rentabelliği artır;

428 əDV hansı mənbədən ödənilir?

- ☐ marjinal mənfəətdən.
- ☒ məhsul satışından əldə olunan gəlirdən;
- ☐ ümumi mənfəətdən;
- ☐ xalis mənfəətdən;

- ☐ vergitutulan mənfəətdən;

429 Müəssisə fəaliyyətinin maliyyə nəticəsinə aiddir:

- ☐ ümumi daxili məhsul.
☒ xalis mənfəət;
☐ kapital ehtiyatları;
☐ emissiya gəliri;
☐ əsas əməliyyat gəliri;

430 Inflyasiyaya korrektə edilmiş mənfəət:

- ☐ ötən dövrün xalis (bölüşdürülməmiş) mənfəətindən çıxılır;
☐ hesabat dövrünün xalis (bölüşdürülməmiş) mənfəətindən çıxılır;
☒ hesabat dövrünün xalis (bölüşdürülməmiş) mənfəətinə daxil edilir;
☐ ötən dövrün xalis (bölüşdürülməmiş) mənfəətinə daxil edilir;
☐ vergiyə cəlb olunan mənfəətə daxil edilir

431 Maliyyə nəticələrinin(mənfəətin) artım templərinin aktivlərin artım templərindən aşağı olması səciyyələndirir?

- ☐ dövryyə aktivlərinin dövr sürətinin yüksəlməsini.
☐ məhsula olan qiymətlərin artmasını;
☐ fəaliyyətin səmərəliliyinin yüksəlməsini;
☒ fəaliyyətin səmərəliliyinin aşağı düşməsinə;
☐ dövryyə aktivlərinin dövr sürətinin aşağı düşməsinə;

432 Xalis (bölüşdürülməmiş) mənfəət hesabına artırılır:

- ☐ səhmdarların gəlirləri.
☐ xüsusi dövryyə vəsaitləri;
☐ müəssisə işçilərinin mükafatları;
☐ ehtiyat kapitalı;
☒ nizamnamə kapitalı;

433 Pul gəlirlərinin tanınması şərtlərinə aiddir:

- ☐ məhsula (işə, xidmətə) mülkiyyət hüququ təşkilatdan alıcıya keçmişdir və bu əməliyyatla bağlı edilən və ya ediləcək xərcləri müəyyən etmək mümkündür;
☒ yuxarıda qeyd olunan bütün şərtlər.
☐ təşkilat konkret müqavilə üzrə pul gəliri almaq hüququna malikdir;
☐ pul gəliri məbləği müəyyən edilə bilər;
☐ konkret əməliyyat nəticəsində təşkilatın iqtisadi xeyrinin artacağına əminlik var;

434 Xərclərin tanınması şərtlərinə aid edilir:

- ☒ yuxarıda qeyd olunan bütün şərtlər.
☐ konkret əməliyyat nəticəsində təşkilatın iqtisadi xeyrinin azalacağına əminlik vardır;
☐ xərclərin məbləği müəyyən edilə bilər;
☐ xərclərin konkret müqaviləyə, qanunvericilik və normativ aktlara uyğunluğu;
☐ baş verdiyi hesabat dövründə xərclərin formasından, pul gəlirinin əldə edilməsi niyyətindən asılı olmayaraq xərc edildikdə;

435 Diagnostikanın fazaları

- ☐ müqayisəli və kompleks təhlili.

- ☐ faza-ların tərkib hissələrindədir
- ☐ xarici və daxili amillərin təhlili diaqnostikasıdır.
- ☒ maliyyə-iqtisadi təh-lildir, funksional və strateji diaqnostikadır
- ☐ uyğunluq və səmərəlilik auditi

436 Diaqnostikanın məsələləri

- ☐ müqayisəli və kompleks təhlili
- ☐ funksional və strateji diaqnostikadır
- ☒ xarici və daxili amillərin təhlilidir.
- ☐ maliyyə-iqtisadi təh-lildir
- ☐ marketing və menediment təhlil

437 Diaqnostikada audit metodunun növləri

- ☐ marketing və menediment audit
- ☐ idarəetmə və inteqral audit
- ☒ uyğunluq və səmərəlilik audit
- ☐ daxili və xarici audit.
- ☐ müqayisəli və kompleks audit

438 Diaqnostikanın ən mühüm vasitəsi:

- ☐ zəncirvari yerdəyişmələr metodu.
- ☐ indeks metodu
- ☐ inteqral metodu
- ☒ audit metodudur
- ☐ müqayisə metodu

439 Bunlardan hansı funksional diaqnostikaya aid deyil

- ☒ operativ təhlilin diaqnostikası;
- ☐ «idarəetmə-maliyyə» funksiyasının diaqnostikası;
- ☐ istehsal diaqnostikası, şəxsi həyatın menecmentinin diaqnostikası;
- ☐ marketing diaqnostikası; təchizat funksiyasının diaqnostikası;
- ☐ menecmentin diaqnostikası;

440 Diaqnostikanın istiqamətlərini əhatə etmir:

- ☒ nisbi diaqnostika;
- ☐ xarici (ətraf) mühitin diaqnostikası;
- ☐ funksional diaqnostika;
- ☐ iqtisadi diaqnostika;
- ☐ strategiya diaqnostikası

441 Müstəqillik əmsalı hesablanır:

- ☐ bütün vəsait mənbəyi / borc vəsaiti.
- ☐ borc vəsaiti + cəlb edilmiş vəsait/ bütün vəsait məbləği;
- ☐ borc vəsaiti / bütün vəsait məbləği;
- ☐ xüsusi vəsait / borc vəsaiti;
- ☒ xüsusi vəsait / bütün vəsait məbləği;

442 Maliyyə müstəqilliyi əmsalı necə hesablanır?

- ☐ xüsusi kapital/ borc kapitalı.

- ☒ kapital / kapital və öhdəliklərin cəmi;
- ☐ (kapital – uzunmüddətli aktivlər) / cari aktivlər;
- ☐ (kapital – uzunmüddətli aktivlər) / kapital;
- ☐ kapital / məcmu aktivlər;

443 İşlək kapitalın mahiyyəti nədir?

- ☐ cari aktivlər və aktivlərin dəyəri arasında fərkdir.
- ☒ pul vəsaitləri çıxılmaqla təşkilatın dövriyyə aktivləri və qısamüddətli öhdəlikləri arasında fərkdir;
- ☐ təşkilatın cari aktivləri və cari öhdəlikləri arasında fərkdir;
- ☐ təşkilatın cari aktivləridir;
- ☐ məcmu aktivlər və cari aktivlər arasında fərkdir;

444 Xüsusi dövriyyə vəsaitlərin manevretmə əmsalı necə hesablanır?

- ☐ xüsusi kapital / borc kapitalı.
- ☐ xüsusi kapital / aktivlər;
- ☒ dövriyyə aktivləri / xüsusi kapital;
- ☐ borc kapital / aktivlər;
- ☐ xüsusi kapital / balansın valyutası;

445 Təşkilatın dövriyyə aktivləri ilə təmin olunmasının təhlilinin əsas vəzifələri hansıdır?

- ☐ dövriyyə vəsaitlərinin dövr sürətinin qiymətləndirilməsi.
- ☐ debitor borclarının tərkibinin təhlili;
- ☒ istehsal ehtiyatlarının tələbatı uyğunluğunun qiymətləndirilməsi;
- ☐ debitor borclarının keyfiyyətinin təhlili;
- ☐ dövriyyə vəsaitləri üzrə nisbi qənaitin hesablanması;

446 Dövriyyə aktivlərindən istifadənin təhlili qarşısında hansı vəzifələr durur?

- ☐ əmtəə material dəyərlərinin qiymətləndirilməsi.
- ☐ debitor borclarının qiymətləndirilməsi;
- ☒ dövriyyə vəsaitlərinin dövr sürətinin qiymətləndirilməsi;
- ☐ pul axınlarının qiymətləndirilməsi;
- ☐ debitor borclarının tərkibinin qiymətləndirilməsi;

447 Dövriyyə aktivlərin tərkibinə daxildir:

- ☐ xammal, material, qeyri maddi aktivlər.
- ☐ xammal, material, tikililər;
- ☒ xammal, material, debitor borcları;
- ☐ xammal, material, avadanlıqlar;
- ☐ xammal, material, kreditor borcları;

448 Maliyyə sabitliyi ehtiyatının səviyyəsi (faiz ifadəsində) necə hesablanır?

- ☐ marjinal gəlirin satışdan alınan mənfəətə nisbəti kimi;
- ☐ satışdan pul gəlirinin xalis mənfəətə nisbəti kimi;
- ☐ əməliyyat leviricinin (alətinin) satışdan mənfəətə nisbəti kimi;
- ☒ maliyyə sabitliyi məbləğinin satışdan pul gəlirinə nisbəti kimi.
- ☐ daimi məsrəflərin xalis mənfəətə nisbəti kimi

449 İstehsal levirici nəyi səciyyələndirir?

- ☐ məhsul buraxılışının plan həcmi ilə faktiki həcmi arasındakı fərqi.

- ☐ məhsul satışdan faktiki pul gəlirinin plan üzrə pul gəliri məbləğinə nisbətini;
- ☐ məhsul satışından pul gəlirinin artım tempinin mənfəətin artım tempinə nisbətini;
- ☐ reallaşdırılan məhsulun faktiki həcmnin onun satışından pul gəlirinə nisbətini;
- ☒ məhsul satışından pul gəlirin artım tempinin natural ifadədə real-laşdırılan məhsulun artım tempinə nisbətini;

450 İstehsal leverici necə hesablanır?

- ☐ satışdan əldə edilən mənfəət: satışdan pul gəliri.
- ☐ satışdan əldə edilən mənfəət : bölüşdürülməmiş mənfəət;
- ☐ balans mənfəəti : satışdan əldə edilən mənfəət;
- ☒ balans mənfəətinin artımı : məhsul satışı həcmnin artımı;
- ☐ xalis mənfəətin artımı : dövriyyə aktivlərinin artımı;

451 Maliyyə levericinin effekti hansı halda alınır?

- ☐ borc kapitalın rentabelliği > satılmış məhsulun rentabelliğindən;
- ☐ borc kapitalın rentabelliği = xüsusi kapitalın rentabelliğinə;
- ☐ xüsusi kapitalın rentabelliği > aktivlərin rentabelliğindən;
- ☒ borc kapitalın rentabelliği < xüsusi kapitalın rentabelliğindən;
- ☐ aktivlərin rentabelliği > kapitalın rentabelliği.

452 əməliyyat leverici necə hesablanır?

- ☐ satışdan mənfəətin satışın kritik həcminə nisbəti kimi.
- ☒ marjinal gəlirin satışdan mənfəətə nisbəti kimi;
- ☐ marjinal gəlirin satışdan pul gəlirinə nisbəti kimi;
- ☐ satışdan mənfəətin marjinal gəlirə nisbəti kimi;
- ☐ satışdan mənfəətin pul gəlirinə nisbəti kimi;

453 Xammal və material ehtiyatlarının dövrəni əmsalı necə hesablanır?

- ☐ satışın həcmnin xammal və material ehtiyatlarının orta həcminə nisbəti kimi;
- ☒ sərf edilmiş materialların maya dəyərinin xammal və material ehtiyatlarının orta həcminə nisbəti kimi;
- ☐ xammal və material ehtiyatların orta həcmnin istifadə olunmuş materialların maya dəyərinə nisbəti kimi;
- ☐ xammal və material ehtiyatların satışın həcminə nisbəti kimi;
- ☐ sərf edilmiş materialların maya dəyərinin məhsulun həcminə nisbəti kimi.

454 Zəif realizə olunan aktivlərə aiddir:

- ☐ əsas vəsaitlər.
- ☐ ehtiyatlar+qeyri maddi aktivlər;
- ☒ ehtiyatlar + hazır məhsul;
- ☐ ehtiyatlar + debitor borcları + digər dövriyyə aktivləri;
- ☐ pul vəsaitləri + debitor borcları;

455 əmək məhsuldarlığının təhlili üçün istehsal göstəricilərindən istifadə edilir

- ☐ bütün göstəricilər uyğundu
- ☒ bir işçinin orta illik istehsalı, orta günlük istehsalı, orta saatlıq istehsalı
- ☐ işə gəbul əmsalı, işdən çıxma əmsalı, orta siyahı sayı
- ☐ əmtəlik məhsul, realizə olunan məhsul, yüklənmiş məhsul, ümumi məhsul
- ☐ iş gününün uzunluğu, işçilərin sayı, idarəetmə heyətinin sayı

456 əmək məhsuldarlığı hesablanır

- ☒ əmtəəlik məhsulun təşkilatın əsas fəaliyyətində məşğul olan işçilərin orta siyahı sayına nisbəti kimi.
- ☐ əsas fəaliyyətində məşğul olan işçilərin orta siyahı sayının realizə olunan
- ☐ əsas fəaliyyətində məşğul olan işçilərin orta siyahı sayının əmtəəlik məhsula
- ☐ realizə olunan məhsulun təşkilatın əsas fəaliyyətində məşğul olan işçilərin orta siyahı sayına nisbəti kimi.
- ☐ yüklənmiş məhsulun fəhlələrin siyahı sayına nisbəti kimi.

457 Dövriyyə aktivlərin dövriyyəsinə hesablanır

- ☐ dövriyyə vəsaitləri material məsrəflərinə nisbəti
- ☒ məhsulun həcmi dövriyyə vəsaitlərinə nisbəti
- ☐ məhsulun həcmi material məsrəflərinə nisbəti
- ☐ məhsulun həcmi əsas istehsal fondlarına nisbəti
- ☐ dövriyyə vəsaitləri məhsulun həcminə nisbəti

458 İstehsal olunmuş məhsulun həcmi işçilərin sayına nisbəti göstərir:

- ☐ ümumi məhsul
- ☐ əmək tutumu
- ☐ materialverimi
- ☒ əmək məhsuldarlığı
- ☐ iş gününü uzunluğu

459 əmək tutumunun azalmasına təsir göstərən amillər

- ☒ mütərəqqi texnika və texnologiyaların tətbiqi
- ☐ materialtutumu və materialverim
- ☐ iş gününün uzunluğu və fondverimi
- ☐ iş gününün uzunluğu və fəhlələrin sayı
- ☐ fəhlələrin sayı və fondtutumu.

460 əmək məhsuldarlığını hesablamaq üçün istifadə olunan göstəricilər

- ☐ materialtutumu və materialverim
- ☐ fəhlələrin sayı və fondtutumu
- ☐ iş gününün uzunluğu və fəhlələrin sayı
- ☐ realizə olunmuş məhsul və fondverimi
- ☒ məhsulun dəyəri və işçilərin sayı

461 Məhsulun əmək tutumu və istehsal göstəriciləri arasındakı bağlılıq

- ☐ əmək tutumu və istehsal göstəriciləri bir birinə bərabər olmalıdır
- ☐ hər iki asılılığa rast gəlmək olar
- ☒ tərs mütənasib asılılıq vardır, yəni əmək tutumu azaldıqda istehsal artır və əksinə.
- ☐ düz mütənasib asılılıq vardır, yəni əmək tutumu azaldıqda istehsal azalır və əksinə.
- ☐ asılılıq yoxdur

462 əmək ehtiyatlarında nisbi göstəriciyə aiddir

- ☒ işdən çıxma əmsalı
- ☐ işçilərin sayı
- ☐ fəhlələtin sayı
- ☐ şagirdlərin sayı
- ☐ idarəetmə heyyyəti

463 əmək ehtiyatlarında mütləq göstəriciyə aiddir

- ☐ kadırların sabitliyi əmsalı
- ☐ işçilərin orta siyahı sayı
- ☒ işçilərin sayı
- ☐ işdən çıxma əmsalı
- ☐ işə qəbul əmsalı

464 İşçi güvvəsinin hərəkəti hansı göstəricilərlə səciyələndirilir

- ☐ ümumi vəxisusi
- ☐ daxili və xarici
- ☐ üfüqi və şaquli
- ☒ mütləq və nisbi
- ☐ ümumiləş-dirici və fərdi

465 İşçilərin xarici dövriyyəsi:

- ☐ işçinin məzuniyyətə göndərilməsi.
- ☐ sənaye-istehsal heyyyətinin bir qrupdan digərinə keçməyi
- ☐ işdən azad edilməsi və təqaütə göndərilməsi
- ☒ işçilərin işə qəbulu və işdən azad edilməsi
- ☐ işçilərin işə qəbulu və məzuniyyətə göndərilməsi

466 İşçilərin daxili dövriyyəsi:

- ☐ işçilərin işə qəbulu və məzuniyyətə göndərilməsi
- ☒ sənaye-istehsal heyyyətinin bir qrupdan digərinə keçməyi
- ☐ işçilərin işə qəbulu və işdən azad edilməsi
- ☐ işçinin təqaütə göndərilməsi
- ☐ işdən azad edilməsi və təqaütə göndərilməsi

467 əmək ehtiyatları ilə təminatın və onlardan istifadə edilməsinin təhlili üçün istifadə olunan informasiya mənbələrinə daxildir

- ☐ bütün sadalanan informasiya mənbələri daxildi
- ☐ material-texniki təchizat şöbəsinin operativ məlumatları;
- ☐ «İşçilərin sayı, əmək haqqı və hərəkəti haqqında məlumatlar»
- ☒ İşçilərin sayı, əmək haqqı və hərəkəti haqqında məlumatlar
- ☐ məhsul (iş və xidmət) istehsalına sərf etdiyi xərclər haqqında məlumatlar

468 sənayədə təşkilatın şəxsi heyətin tərkibinə görə bölünür

- ☐ qeyri-sənaye işçilərinə və fəhlələr
- ☒ sənaye-istehsal və qeyri-sənaye işçilərinə
- ☐ fəhlələr və şagirdlər
- ☐ idarəetmə heyyyəti və mühəndislər
- ☐ . sənaye-istehsal və mühəndis-texniki işçilər

469 Materialların normativ ehtiyatları heablanır

- ☐ cari və sığorta ehtiyatlarının xüsusi çəkisi
- ☐ cari və sığorta ehtiyatlarının nisbəti
- ☐ cari və sığorta ehtiyatlarının fərqi
- ☒ cari və sığorta ehtiyatlarının cəmi
- ☐ cari və sığorta ehtiyatlarının hasili

470 Material ehtiyatların təminat əmsalı hesablanır.

- ☐ faktiki daxil olmuş materiallarla məhsulun həcmnin hasili
- ☐ faktiki daxil olmuş materialların məhsulun həcminə nisbəti
- ☐ tələb olunan materialları faktiki tələb olunan materiallara nisbəti
- ☒ faktiki daxil olmuş materialların tələb olunan materiallara nisbəti
- ☐ faktiki daxil olmuş materiallar tələb olunan materiallarla hasili

471 Material ehtiyatlarının ümumi göstəricilərin istifadə edilməsinin mühüm şərti

- ☐ məhsulun və material ehtiyatlarının nəticələri bir illik hesablanır.
- ☐ sürəti və məxrəci məhsulun və material ehtiyatlarının bir illik qiymətlərilə ifadə edilmiş olsun
- ☐ sürəti və məxrəci məhsulun və material ehtiyatlarının baza dövrü ilə eyni olmalıdır
- ☒ sürəti və məxrəci məhsulun və material ehtiyatlarının baza dövrü ilə müqayisəli qiymətlərilə ifadə edilmiş olsun
- ☐ məhsulun və material ehtiyatlarının orta illik dəyəri ilə hesablanmalıdır.

472 Material ehtiyatlarının xüsusi göstəricilərinə aiddir

- ☐ nisbi qənaət, material verimi
- ☒ enerjitutumu, metaltutumu
- ☐ əmək tutumu, əmək məhsuldarlığı
- ☐ fondverimi, fondtutumu
- ☐ material xərcləri, material verimi

473 Material ehtiyatların ayrı-ayrı elementlərindən istifadə edilməsini səciyyələndirir.

- ☐ daxili göstəriciləri
- ☐ nisbi göstəricilər
- ☒ xüsusi göstəricilər
- ☐ ümumi göstəricilər
- ☐ mütləq göstəricilər

474 Material xərclərinə nisbi qənaətini hesablamaq üçün göstəricilər

- ☐ satışdan alınan mənfəət, material tutumu, faktiki və baza dövründə material xərcləri
- ☐ material tutumu, material verimi, məhsulun həcmi, bir manata düşən material hərcin həcmi.
- ☒ material xərclərinin məhsulun maya dəyərində nəzərə alınmış faktiki və baza məbləği, məhsulun həcmi indeksi
- ☐ təhlil edilən və baza dövrlərində əsas istehsal fondlarının dəyəridir, məhsulun (iş və xidmətlərin) həcmnin indeksi
- ☐ maya dəyəri, material xərcləri, bir manata düşən material hərcin həcmi.

475 Material xərclərinin hər manatına düşən mənfəət hesablanır

- ☐ dövr ərzində əmək resurslarının həcmnin material xərclərinin məbləği ilə fərqi.
- ☐ satışdan alınan mənfəət məbləği ilə dövr ərzində material xərclərinin məbləğinə hasili
- ☐ dövr ərzində material xərclərin satışdan alınan mənfəət məbləğinə nisbəti
- ☒ satışdan alınan mənfəət məbləğinin dövr ərzində material xərclərinin məbləğinə nisbəti
- ☐ dövr ərzində material xərcləri ilə satışdan alınan mənfəət məbləğinə hasili

476 Material xərclərinin hər vahidinə nə qədər məhsul buraxılmasını göstərir:

- ☐ material xərcləri,
- ☐ material tutumu,
- ☐ əmək məhsuldarlığı

- ☐ əmək tutumu,
- ☒ material verimi

477 Material resurslarından səmərəli istifadəsini göstərən keyfiyyət göstəriciləri.

- ☐ material xərcləri, işçilərin sayı
- ☐ material xərcləri, məhsulun həcmi
- ☐ məhsulun dəyəri, məhsulun miqdarı
- ☒ material tutumu, material verimi
- ☐ materialın həcmi, işçilərin sayı

478 material tutumunu və material verimini hesablamaq üçün istifadə olunan göstəricilər:

- ☐ material xərcləri, işçilərin sayı
- ☒ material xərcləri, məhsulun həcmi
- ☐ məhsulun dəyəri, məhsulun miqdarı
- ☐ materialın dəyəri, material miqdarı
- ☐ materialın həcmi, işçilərin sayı

479 Məhsulun material tutumu göstəricisi müəyyən edilir.

- ☐ istehsalçı müəssisənin qiymətləri ilə məhsulun buraxılışı həcmi məhsul istehsalında istifadə olunmuş material xərcləri məbləğinin hasilı
- ☐ təhlil edilən və baza dövrlərində material ehtiyatların dəyəri məhsulun (iş və xidmətlərin) həcmi indeksinin hasilı
- ☒ istehsalçı müəssisənin qiymətləri ilə məhsulun buraxılışı həcmi məhsul istehsalında istifadə olunmuş material xərcləri məbləğinin nisbəti
- ☐ məhsul istehsalında istifadə olunmuş material xərcləri məbləğinin istehsalçı müəssisənin qiymətləri ilə məhsulun buraxılışı həcmi nisbəti.
- ☐ məhsul istehsalında istifadə olunmuş material xərcləri məbləğinin istehsalçı müəssisənin qiymətləri ilə məhsulun buraxılışı həcmi hasilı.

480 Məhsulun material tutumu göstəricisi müəyyən edilir:

- ☐ istehsalçı müəssisənin qiymətləri ilə məhsulun buraxılışı həcmi məhsul istehsalında istifadə olunmuş material xərcləri məbləğinin hasilı
- ☐ təhlil edilən və baza dövrlərində material ehtiyatların dəyəri məhsulun (iş və xidmətlərin) həcmi indeksinin hasilı
- ☐ istehsalçı müəssisənin qiymətləri ilə məhsulun buraxılışı həcmi məhsul istehsalında istifadə olunmuş material xərcləri məbləğinin nisbəti
- ☒ məhsul istehsalında istifadə olunmuş material xərcləri məbləğinin istehsalçı müəssisənin qiymətləri ilə məhsulun buraxılışı həcmi nisbəti.
- ☐ məhsul istehsalında istifadə olunmuş material xərcləri məbləğinin istehsalçı müəssisənin qiymətləri ilə məhsulun buraxılışı həcmi hasilı.

481 Material ehtiyatlarında istifadə olunan ümumi göstəricilərə aiddir.

- ☐ metaltutumu, material tutumu
- ☐ enerjetutumu, metaltutumu
- ☐ əmək tutumu, əmək məhsuldarlığı
- ☐ fondverimi, fondtutumu
- ☒ material tutumu, material verimi

482 Sənaye müəssisəsində bütün material ehtiyatları məcmusundan istifadə edilməsini səciyyələndirən.

- ☐ daxili göstəriciləri
- ☐ nisbi göstəricilər

- ☐ xüsusi göstəricilər
- ☒ ümumi göstəricilər
- ☐ mütləq göstəricilər

483 Material sərfinin səviyyəsi üzrə material tutumu göstəriciləri iki bölünə bilər

- ☐ aktiv və passiv.
- ☐ mütləq və nisbi.
- ☒ ümumi və xüsusi.
- ☐ daxili və xarici.
- ☐ kəmiyyət və keyfiyyət.

484 Material ehtiyatlarının təhlilin yerinə yetirilməsi üçün istifadə olunan informasiya mənbələrinə daxildir

- ☐ sərf edilmiş material xərcləri göstəriciləri
- ☒ xammal və materialların göndərilməsi (gətirilməsi) üçün sifarişlər və müqavilələr.
- ☐ İşçilərin sayı, əmək haqqı və hərəkəti haqqında məlumatlar
- ☐ inventarizasiya cədvəlləri və uçot və rəqəblərinə əlavələr
- ☐ material ehtiyatlarından istifadə edilməsi göstəriciləri;

485 Material ehtiyatlarından istifadənin təhlilinin qarşısında duran əsas vəzifələrindən biri:

- ☐ inventarizasiyaların vaxtında keçirilməyi
- ☒ material ehtiyatlarından istifadə edilməsinin səmərəliliyinin araşdırılması
- ☐ əsas istehsal fondlarından istifadənin səmərəliliyinin təhlili
- ☐ əmək ehtiyatlarının hərəkətinin təhlili
- ☐ xammal və materialların sərfəli qiymətə alınması

486 Məhsul satışının, sair satışın və satışdan kənar əməliyyatların nəticələrinin cəmlənməsi əks etdirir:

- ☐ inflasiyanın ümumi səviyyəsini
- ☐ Bütün aktivlərin rentabelliği
- ☐ Dövrüyyədənkənar aktivlərin rentabelliği.
- ☒ Hesabat dövrünün ümumi maliyyə nəticəsi
- ☐ Dövrüyyə aktivlərinin rentabelliği.

487 Maliyyə vəziyyətinin daxili təhlili kimlər tərəfindən aparılır?

- ☐ investorlar, mal göndərənlər
- ☐ verqilər departamenti
- ☐ maliyyə nazirliyi
- ☐ kommersiya bankları
- ☒ təşkilatların iqtisadi xidmət sahələri.

488 Rentabellik göstəricilərini hesablamaq üçün məxrəcdə hansı göstəricilərdən istifadə etmək olmaz.

- ☐ əsas fondların orta dəyəri, dövrüyyə aktivlərinin orta dəyəri,
- ☒ balans mənfəəti, xalis mənfəət, satışdan alınan mənfəət;
- ☐ satışdan alınan mədaxil (netto), satışın tam maya dəyəri,
- ☐ təşkilatın aktivlərinin (əmlakının) orta dəyəri, istehsal fondlarının orta dəyəri
- ☐ təşkilatın xüsusi kapitalının orta məbləği, nizamnamə kapitalının məbləği,

489 Rentabellik göstəricilərini hesablamaq üçün sürətdə hansı göstəricilərdən istifadə etmək olar.

- ☐ təşkilatın aktivlərinin (əmlakının) orta dəyəri, istehsal fondlarının orta dəyəri
- ☐ əsas fondların orta dəyəri, dövrüyyə aktivlərinin orta dəyəri,
- ☐ təşkilatın xüsusi kapitalının orta məbləği, nizamnamə kapitalının məbləği,
- ☒ balans mənfəəti, xalis mənfəət, satışdan alınan mənfəət;
- ☐ satışdan alınan mədaxil (netto), satışın tam maya dəyəri,

490 Rentabellik göstəricilərini xesablamaq üçün sürətdə hansı göstəricilərdən istifadə etmək olmaz.

- ☒ satışın tam maya dəyəri
- ☐ xalis mənfəət,
- ☐ gəlirlilik
- ☐ balans mənfəəti,
- ☐ satışdan alınan mənfəət;

491 Rentabellik göstəriciləri sisteminə daxil deyir

- ☐ Satışın rentabelliği.
- ☐ Aktivlərin rentabelliği.
- ☐ Xərclərin rentabelliği.
- ☒ Passivlərim rentabelliği
- ☐ Kapitalın rentabelliği.

492 Aktivlərin rentabellik qrupuna daxil deyil

- ☐ Bütün aktivlərin rentabelliği (iqtisadi rentabellik).
- ☐ Dövrüyyədənəknar aktivlərin rentabelliği.
- ☒ Xüsusi kapitalın rentabelliği
- ☐ Əsas fondların rentabelliği.
- ☐ Dövrüyyə aktivlərinin rentabelliği.

493 Mənfəətlilik yaxud gəlirlilik səviyyəsini əks etdirir

- ☐ maya dəyəri
- ☐ inflyasiyanı
- ☐ likvidlik
- ☐ zərərsizlik
- ☒ rentabellik

494 Satışın rentabelliği hesablanır

- ☐ satışdan pul gəlirləri xalis mənfəətinə nisbəti
- ☒ xalis mənfəətin satışdan pul gəlirlərinə nisbəti
- ☐ xalis mənfəətin xüsusi kapitala nisbəti;
- ☐ satışdan pul gəlirləri balans mənfəətinə nisbəti.
- ☐ balans mənfəətinin xüsusi və borc kapitalına nisbəti

495 İqtisadi artımın sabitliyi əmsalı hesablanır.

- ☐ illik ümumi məhsulun orta məbləğinin istehsalın dəyərinə nisbəti
- ☐ material xərclərin illik ümumi məhsulun nisbəti
- ☐ əsas istehsal fondlarının istehsalın dəyərinə nisbəti.
- ☐ xalis mənfəətin orta məbləği ümumi məhsulun nisbəti
- ☒ xalis mənfəətin xüsusi kapitalının orta məbləğinə nisbəti

496 İstehsalın iqtisadi səmərəliliyi əmsalı hesablanır

- ☐ əsas istehsal fondlarının istehsalın dəyərinə nisbəti.
- ☐ material xərclərin illik ümumi məhsulun nisbəti
- ☐ illik ümumi məhsulun istehsalın dəyərinin hasilidir
- ☐ maya dəyəri illik satılmış məhsulun hasilidir
- ☒ illik ümumi məhsulun istehsalın dəyərinə nisbəti

497 Xalis mənfəət məbləğinə təsir göstərən amillərə aid edilmir:

- ☐ vergi güzəştləri
- ☐ vergi məbləği
- ☒ satışın rentabelliği
- ☐ balans mənfəti
- ☐ mütləq maliyyə ödəmələri,

498 Xalis mənfəət məbləğinə təsir göstərən amillərə aid edilir:

- ☐ komersiya xərcləri, imtiyazlı və adi səhmlər dividendlərin
- ☐ ƏDV və aksizlər, satışın maya dəyəri, istehsalın həcmi
- ☒ balans mənfəti, mütləq maliyyə ödəmələri, vergi güzəştləri, vergi məbləği
- ☐ marjinal gəlir, pul axını, xüsusi kapital, qiymətli kağızlar
- ☐ tam maya dəyəri, satışın xüsusi çəkisi, depozitlər

499 Təşkilatın maliyyə sabitliyini qiymətləndirir:

- ☐ müstəqilliyi əmsalı
- ☐ istehsalın rentabelliği
- ☐ istehsal levirici
- ☐ manevirlik əmsalı
- ☒ Maliyyə levirici

500 Satışdan alınan mənfəətin dövriyyə kapitalının orta məbləğinə nisbəti bərabərdir

- ☒ Dövriyyə kapitalının rentabelliği:
- ☐ istehsalın rentabelliği
- ☐ maliyyə müstəqilliyi əmsalı
- ☐ satışın rentabelliği
- ☐ manevirlik əmsalı

501 Nizamnamə kapitalı xalis aktivlərin dəyərindən artıq olarsı göstərir:

- ☐ maliyyə fəaliyyətinin qənaətbəxş olmasını göstərir.
- ☒ maliyyə fəaliyyətinin qeyri-qənaətbəxş olmasını göstərir.
- ☐ bütü cavablar uyğundur.
- ☐ maliyyə fəaliyyətinin orta səviyədə olmasını göstərir.
- ☐ maliyyə fəaliyyətinin yuxarı səviyədə olmasını göstərir.

502 Maliyyə vəziyyətinin kompleks şəkildə təhlilinin ilkin mərhələsidir

- ☐ marjinal təhlil.
- ☐ diaqnostik təhlil.
- ☐ operativ təhlil.
- ☒ ekspress-təhlil
- ☐ strateji təhlil.

503 Ekspress-təhlil nədir?

- ☐ Maliyyə nəticələrin kompleks şəkildə verilən hesabat
- ☐ Qısa müddətdə aparılan təhlil
- ☒ Maliyyə vəziyyətinin kompleks şəkildə təhlilinin ilkin mərhələsidir
- ☐ Müəyyən dövr üçün aparılan maliyyə təhlil
- ☐ Auditor tərəfindən aparılan operativ təhlil

504 Təşkilat özünün ehtiyatlarını formalaşdıran zaman onun borc mənbələrindən maliyyə cəhətdən asılı olmadığını səciyyələndirir.

- ☐ fondverimi əmsalı
- ☐ rentabellik əmsalı
- ☒ ehtiyatlar sahəsində maliyyə müstəqilliyi əmsalı
- ☐ dövriyyədə xüsusi kapitalın olması
- ☐ ümumi maliyyə müstəqilliyi əmsalı

505 Dövriyyə aktivlərinin formalaşmasına yönəldilmiş məbləğini səciyyələndirir

- ☐ fondverimi əmsalı
- ☒ dövriyyədə xüsusi kapitalın olması
- ☐ ümumi maliyyə müstəqilliyi əmsalı
- ☐ ehtiyatlar sahəsində maliyyə müstəqilliyi əmsalı
- ☐ rentabellik əmsalı

506 Dövriyyə aktivlərindən istifadə edilməsi səmərəliliyinin səciyyələndirilməsi üçün:

- ☐ ümumi maliyyə müstəqilliyi əmsalı
- ☐ müstəqillik əmsalı, rentabellik əmsalı
- ☒ dövriyyə aktivlərinin dövrəni əmsalı; təşkilatın ehtiyatlarının dövrəni əmsalı.
- ☐ ehtiyatlar sahəsində maliyyə müstəqilliyi əmsalı
- ☐ rentabellik əmsalı, fondverimi əmsalı

507 Balans mənfəətinin artımı, məhsul satışı həcmində artımına nisbəti bərabərdir

- ☐ rentabellik əmsalı
- ☐ maliyyə leveredji
- ☐ xüsusi kapital
- ☐ müstəqillik əmsalı.
- ☒ istehsal leveredji;

508 Təşkilatın borc mənbələrindən, yəni kreditorlardan, banklardan və digər borc verənlərdən maliyyə müstəqilliyinin səviyyəsi barədə ümumi təsəvvür verir;

- ☐ fondverimi əmsalı
- ☐ ehtiyatlar sahəsində maliyyə müstəqilliyi əmsalı
- ☒ ümumi maliyyə müstəqilliyi əmsalı
- ☐ rentabellik əmsalı
- ☐ dövriyyədə xüsusi kapitalın olması

509 Balansın əsas vəsaitlər və sair dövriyyədən kənar aktivlər bölməsinə aid deyil.

- ☒ "Gələcək dövrlərin gəlirləri",
- ☐ "Uzunmüddətli icarəyə götürülmüş əsas vəsaitlər"
- ☐ Əsas vəsaitlər
- ☐ «Qeyri-maddi aktivlər»
- ☐ "Kapital qoyuluşları"

510 xüsusi vəsaitlərin mənbələrinə aiddir

- ☐ "İstehsal ehtiyatları", "Gələcək dövrün xərcləri"
- ☒ "Nizamnamə kapitalı", "Ehtiyat kapitalı", "Əlavə kapital".
- ☐ Uzunmüddətli borclar
- ☐ "Gələcək dövrlərin gəlirləri",
- ☐ "Materiallar", «Ma-te-ri-al-ların tədarükü və əldə edilməsi»

511 Göstəricilərin dinamikasında əsas meyillərin aşkar edilməsi üçün bir neçə il ərzində balans maddələrinin qiymətlərinin müqayisə edilməsindən ibarətdir.

- ☐ operativ
- ☐ şaquli
- ☒ trend
- ☐ üfuqi
- ☐ kompleks

512 balansın yekununda ayrı-ayrı maddələrin xüsusi çəkisinin müəyyən edən təhlil

- ☐ kompleks
- ☒ şaquli
- ☐ üfuqi
- ☐ operativ
- ☐ trend

513 Müəyyən dövr ərzində mühasibat balansının müxtəlif maddələrinin məbləğlərinin mütləq və nisbi dəyişilmələri müəyyən edilir:

- ☐ kompleks
- ☐ operativ
- ☐ trend
- ☐ şaquli
- ☒ üfuqi

514 Maliyyə vəziyyətinin əmsallar və amillər üzrə təhlilinin sərbəst metodları

- ☐ ststistik, funksional, staxostik təhlili
- ☒ üfuqi, şaquli, müqayisəli trend təhlili.
- ☐ marketinq, kompleks, tematik təhlili.
- ☐ operativ, perspektiv, reteospektiv təhlili.
- ☐ qruplaşma, indeks, marjinal təhlili.

515 Müəssisənin ümumi balans mənfəəti ilə mənfəətdən vergi arasında fərq bərabərdir

- ☐ ümumi balans mənfəəti
- ☐ müəssisənin cari mənfəəti.
- ☐ istehsalın rentabelliği
- ☐ ehtiyatının Likvidlik əmsalı
- ☒ müəssisənin xalis mənfəəti.

516 Yavaş realizə olan aktivlərə aiddir

- ☐ debitor borcları və digər dövriyyə aktivləri.
- ☐ gələcək dövrün xərcləri
- ☐ debitor borcları

- ☒ uzunmüddətli maliyyə qoyuluşları
- ☐ digər dövriyyə aktivləri

517 Debitor borcları və digər dövriyyə aktivləri aiddir

- ☐ artıq realizə olunmuş aktivlər
- ☐ gec realizə olunan aktivlərə
- ☒ tez realizə olunan aktivlərə
- ☐ yavaş realizə olunan aktivlərə
- ☐ hec realizə olunmayan aktivlər

518 Tez realizə olan aktivlərə aiddir

- ☐ Uzunmüddətli icarəyə götürülmüş əsas vəsaitlər
- ☒ debitor borcları və digər dövriyyə aktivləri
- ☐ Əsas vəsaitlər qeyri-maddi aktivlər
- ☐ Qeyri-maddi aktivlər.
- ☐ Xidmətedici istehsalat və təsərrüfatlar

519 Ödəmə qabiliyyətinin təhlil prosesində bu göstərici nəzərə alınmır

- ☒ Material dəyərləri ehtiyatının Likvidlik əmsalı
- ☐ Aktivlərdə dövriyyə vəsaitinin payı
- ☐ Xüsusi dövriyyə vəsaitinin həcmi
- ☐ Xüsusi dövriyyə vəsaitinin manevrlik əmsalı
- ☐ Cari aktivlərdə istehsal ehtiyatlarının payı

520 Ehtiyat və xərclərin qısamüddətli öhdəliklərə nisbəti kimi hesablanır:

- ☐ nisbi likvidlik əmsalı
- ☐ ümumi likvidlik əmsalı
- ☒ əmtəə-material dəyərləri ehtiyatların likvidlik əmsalı
- ☐ ara likvidlik əmsalı
- ☐ mütləq likvidlik əmsalı

521 əmtəə-material dəyərləri ehtiyatların likvidlik əmsalı

- ☐ qısamüddətli maliyyə qoyuluşların qısamüddətli öhdəliklərə nisbəti kimi hesablanır:
- ☐ debitor borcların qısamüddətli öhdəliklərə nisbəti kimi hesablanır:
- ☐ Pul vəsaitin və debitor borcların qısamüddətli öhdəliklərə nisbəti kimi hesablanır:
- ☒ ehtiyat və xərclərin qısamüddətli öhdəliklərə nisbəti kimi hesablanır:
- ☐ Pul vəsaitin qısamüddətli öhdəliklərə nisbəti kimi hesablanır:

522 Pul vəsaitin, qısamüddətli maliyyə qoyuluşların, debitor borcların və ehtiyat və xərclərin cəminin qısamüddətli öhdəliklərə nisbəti kimi hesablanır:

- ☐ nisbi likvidlik əmsalı
- ☒ ümumi likvidlik əmsalı
- ☐ ehtiyatının Likvidlik əmsalı
- ☐ ara likvidlik əmsalı
- ☐ mütləq likvidlik əmsalı

523 Pul vəsaitin, qısamüddətli maliyyə qoyuluşların və debitor borcların cəmini qısamüddətli öhdəliklərə nisbəti kimi hesablanır:

- ☐ ümumi likvidlik əmsalı

- ☐ ehtiyatının likvidlik əmsalı
- ☐ mütləq likvidlik əmsalı
- ☐ nisbi likvidlik əmsalı
- ☒ ara likvidlik əmsalı

524 Pul vəsaiti ilə qısamüddətli maliyyə qoyuluşların cəmini qısamüddətli öhdəliklərə nisbəti kimi hesablanır:

- ☐ təcili likvidlik əmsalı
- ☒ mütləq likvidlik əmsalı
- ☐ nisbi likvidlik əmsalı
- ☐ ara likvidlik əmsalı
- ☐ ehtiyatının Likvidlik əmsalı

525 Ehtiyat və xərclərin xüsusi dövriyyə vəsaitlərinin məbləğinə nisbəti kimi hesablanır.

- ☐ Xüsusi dövriyyə vəsaitinin həcmi
- ☐ Aktivlərdə dövriyyə vəsaitinin payı
- ☐ material dəyərləri ehtiyatının Likvidlik əmsalı
- ☐ Cari aktivlərdə istehsal ehtiyatlarının payı
- ☒ Xüsusi dövriyyə vəsaitinin manevrlik əmsalı

526 İşgüzar fəallıq göstəriciləri:

- ☐ maliyyə levirici, müstəqilliyi əmsalı
- ☒ dövriyyə kapitalının dövrəni əmsalı; xüsusi kapitalın dövrəni əmsalı.
- ☐ ümumi məhsulun likvidlik əmsalı, iqtisadi artımın sabitliyi əmsalı
- ☐ ümumi ödəmə əmsalı, təcili likvidlik əmsalı
- ☐ manevirlik əmsalı, iqtisadi artımın sabitliyi əmsalı.

527 Likvidlik göstəriciləri:

- ☐ ümumi məhsulun likvidlik əmsalı, iqtisadi artımın sabitliyi əmsalı.
- ☐ xüsusi vəsaitlə təmin olunma əmsalı, xüsusi dövriyyə vəsaitlərinin manevrlilik əmsalı
- ☒ ümumi ödəmə əmsalı, təcili likvidlik əmsalı, vəsaitlər səfərbər edilməklə likvidlik əmsalı.
- ☐ manevirlik əmsalı, maliyyə levirici, müstəqilliyi əmsalı.
- ☐ xüsusi kapitalın dövrəni əmsalı, məcmu kapitalın dövrəni əmsalı, iqtisadi artımın sabitliyi əmsalı.

528 $Y=A+B+C+D$ amillərin hasilini göstərən model adlanır

- ☐ fərq
- ☐ qarışıq
- ☐ multiplikativ
- ☒ additiv
- ☐ nisbi

529 $Y=ABCD$ amillərin hasilini göstərən model adlanır

- ☐ fərq
- ☐ qarışıq
- ☒ multiplikativ
- ☐ additiv
- ☐ nisbi

530 Müqayisə üsulunun tətbiqinin əsas şərtlərindən biri:

- ☐ müqayisə olunan göstəricilər fərqli ölçüdə olmalıdır;
- ☐ müqayisə olunan göstəricilər yalnız manat formasında olmalıdır;
- ☐ müqayisə olunan göstəricilər fərqli cinsli olmalıdır;
- ☒ müqayisə olunan göstəricilər eyni cinsli olmalıdır;
- ☐ müqayisə olunan göstəricilər nisbi formaya gətirilməlidirlər

531 müqayisə üsuluna aiddir

- ☒ trend, şaquli və üfüqi;
- ☐ illik, on günlük, rüblük;
- ☐ nisbi, mütləq, xarici;
- ☐ daxili, aylıq, rüblük;
- ☐ rüblük, daxili və xarici;

532 Evristik üsullar qrupuna daxildir

- ☐ korelasiyavə qruplaşdırma üsulu
- ☒ blaknot və beyinlərin hücumu üsulu
- ☐ korelasiya və variasiya üsulu
- ☐ zəncirvari yedəyişmə və indeks üsulu
- ☐ müqayisə və variasiya üsulu

533 əənəvi üsullar qrupuna daxildir

- ☐ korelasiyavə qruplaşdırma üsulu
- ☐ korelasiya, variasiya və blaknot üsulu
- ☒ indeks və zəncirvari yedəyişmə üsulu
- ☐ müqayisə və korelasiya üsulu
- ☐ korelasiya və variasiya üsulu

534 İqtisadi riyazi üsullarına aiddir

- ☐ müqayisə, oyun nəzəriyyəsi
- ☐ statistik, qruplaşdırma, balans
- ☐ bloknot, zəncirvari yedəyişmə
- ☒ reqresiya, korelasiya, variasiya
- ☐ bloknot, oyun, indeks

535 İqtisadi təhlil işində istifadə edilən bütün üsulları hansı qruplara bölünür:

- ☒ əənəvi, iqtisadi-riyazi, evristik.
- ☐ operativ, təsirli perspektiv
- ☐ multiplikativ, marjinal, səmərəli
- ☐ operativ, evrestik, additiv.
- ☐ zəncirvari yedəyişmə, operativ, müqayisəli

536 istifadə olunan informasiya hansı tələblərə cavab verməlidir.

- ☐ oxşarlıq, şəffaflıq, yuvarlaşdırılmış, tematik
- ☐ gerçəklik, müqayisəlilik, sistemləşdirmə
- ☐ təqribi, elmilik, nisbilik, mütənasiblik
- ☒ dəqiq, mütənasiblik, gerçəklik, müqayisəlilik, rasionallıq
- ☐ elmilik, sistemləşdirmə, müqayisəlilik, komplekslilik

537 Müəsisədə iqtisadi təhlilin informasiya mənbələrinə daxil deyil:

- ☒ menecment
- ☐ operativ məlumatlar
- ☐ statistik,
- ☐ mühasibat uçotu
- ☐ biznes-planlar

538 Sistemli təhlil metodunun nəzəri əsası nədir

- ☐ tənzimləmə
- ☐ proqramlaşma
- ☐ induksiya
- ☒ dialektika
- ☐ planlaşdırma

539 Aşağıdakılardan hansı iqtisadi təhlilin prinsiplərinə aid deyil.

- ☒ Təhlil təqribi olmalıdır.
- ☐ Təhlil operativ olmalıdır.
- ☐ Təhlil təsadüfi hallarda deyil, vaxtaşırı (sistematik) aparılmalıdır.
- ☐ Təhlil təsirli olmalıdır.
- ☐ Təhlil səmərəli olmalıdır.

540 Aşağıdakılardan hansı iqtisadi təhlilin prinsiplərinə aid deyil.

- ☒ Təhlil tematik xarakter daşmalıdır
- ☐ Təhlil sistemli yanaşma əsasında aparılmalıdır
- ☐ Təhlil kompleks olmalıdır.
- ☐ Təhlil elmi xarakter daşmalıdır.
- ☐ Təhlil obyektiv, konkret, dəqiq olmalıdır.

541 Mütləq göstəricilər hesablanma qaydasından asılı olaraq necə fərqlənir?

- ☐ intervallı, ani, sadə və mürəkkəb;
- ☐ orta xronoloji, birbaşa və dolay;
- ☐ birbaşa və dolay;
- ☒ intervallı, ani, orta xronoloji;
- ☐ sadə və mürəkkəb;

542 İfadə edilmə üsulu üzrə göstəricilər bölünür

- ☐ daxili və xarici;
- ☐ kompleks və tematik;
- ☒ mütləq və nisbi;
- ☐ kəmiyyət və keyfiyyət;
- ☐ sadə və mürəkkəb;

543 Məzmunu üzrə göstəricilər necə bölünür

- ☒ kəmiyyət və keyfiyyət;
- ☐ daxili və xarici
- ☐ kompleks və tematik
- ☐ sadə və mürəkkəb
- ☐ nisbi və mütləq

544 iqtisadi təhlildə göstəricilərin əsas şərti

- ☐ nisbi olması
- ☐ eyni olması
- ☐ mütləq olması
- ☒ müqayisəli olması
- ☐ ikidən artıq olmaması

545 Operativ təhlilin mənfəi xüsusiyyəti

- ☐ əməliyyatdan qabaq aparılır.
- ☐ bir əməliyyat üçün aparılır
- ☐ kompleks formada aparılır
- ☒ kompleks formada aparılır
- ☐ bir ilin göstəriciləri üçün aparılır

546 Satışın həcmi, maya dəyəri və mənfəət göstəriciləri arasında qarşılıqlı əlaqə təhlilin hansı növünə aiddir.

- ☐ operativ təhlil
- ☐ diaqnostik təhlil
- ☒ marjinal təhlil
- ☐ staxostik təhlil
- ☐ perspektiv təhlil

547 Maliyyə sabitliyi və ödəmə qabiliyyəti göstəriciləri təhlilin hansı növünə aiddir

- ☐ kompleks təhlili
- ☒ Maliyyə təhlili;
- ☐ strateji təhlil
- ☐ perspektiv təhlil
- ☐ statistik təhlil

548 İdarəetmə obyektlərinə görə təhlil hansı növlərə təsnifləşdirilir

- ☐ daxili, xarici, staxostik, funksional-dəyər təhlili
- ☐ kompleks, tematik, cari, funksional-dəyər təhlili
- ☒ texniki, maliyyə, sosial-iqtisadi, iqtisad-statistik, marketinq.
- ☐ marjinal, diaqnostik, operativ, operativ, qabaqcadan təhlil
- ☐ marjinal, diaqnostik, operativ.

549 Vaxt əlamətinə görə iqtisadi təhlilin növü fərqlənir

- ☒ operativ, qabaqcadan, sonradan
- ☐ aylıq, rublik, illik
- ☐ marjinal, diaqnostik, operativ.
- ☐ kompleks, tematik, cari
- ☐ perspektiv, on günlük, illik;

550 İqtisadi təhlilin predmetini təşkil edir:

- ☐ kommersiya təşkilatlarının fəaliyyətinin nəticələrini qiymətləndirilməsi;
- ☒ təsərrüfat subyektlərinin fəaliyyətində təsərrüfat prosesləri, onların səmərəliliyi və fəaliyyətin maliyyə nəticələri;
- ☐ təsərrüfat subyektlərinin fəaliyyətinin planlarının, idarəetmə qərarlarının yerinə yetirilməsi
- ☐ təsərrüfat subyektlərinin fəaliyyətinin cari və perspektiv planların elmi cəhətdən əsaslandırılması
- ☐ təsərrüfat subyektlərinin fəaliyyətinin inkişaf meylləri və nisbətlərinin istifadə edilməmiş ehtiyatların müəyyən edilməsi

551 Aşağıdakılardan biri iqtisadi təhlilin növlərinə aid deyil

- ☐ sahə əlamətləri üzrə, proqram məzmunu üzrə
- ☐ sahə əlamətləri , iqtisadi təhlilin subyektləri üzrə, vaxt əlaməti üzrə;
- ☐ idarəetmə obyektləri üzrə, proqram məzmunu üzrə.
- ☐ obyektlərin öyrənilməsi metodikası üzrə. vaxt əlaməti üzrə;
- ☒ kəmiyyət və keyfiyyət metodikası üzrə

552 Qeyri-kommersiya təşkilatlarına aiddir.

- ☐ istehsal kooperativləri, firmalar
- ☒ ictimai təşkilatlar, xeyriyyəçilik fondları
- ☐ təsərrüfat cəmiyyətləri, unitar müəssisələr
- ☐ düzgün cavab yoxdur
- ☐ açıq səhmdar cəmiyyəti, qapalı səhmdar cəmiyyəti

553 Kommersiya təşkilatlarına aiddir

- ☒ öz fəaliyyətinin əsas məqsədi kimi mənfəətin alınmasını qarşıya qoyur
- ☐ xeyriyyəçilik fondları bələdiyyə fondları
- ☐ qeyri-hökumət təşkilatı, ictimai təşkilatlar
- ☐ öz fəaliyyətinin əsas məqsədi kimi mənfəətin alınmasını qarşıya qoymur
- ☐ büdcə təşkilatları və büdcədən kənar dövlət fondları

554 İqtisadi təhlilin obyektlərinə aiddir

- ☐ unitar müəssisələr və firmalar
- ☐ firmalar və kooperativlər
- ☐ təsərrüfat birlikləri və qeyri-kommersiya təşkilatları
- ☒ kommersiya və qeyri-kommersiya təşkilatları
- ☐ bələdiyyələr və texniki şöbələr

555 İdarəetmənin funksiyalarına aiddir:

- ☐ statistika, təhlil, tənzimləmə.
- ☒ planlaşdırma, uçot, təhlil, tənzimləmə.
- ☐ tədqiqat, maliyyələşdirmə, təhlil
- ☐ statistika, marketinq, planlaşdırma
- ☐ uçot, təhlil, statistika, marketinq

556 Mikro iqtisadi təhlildə istifadə olunan informasiyanın təxminən 70%-i aiddir:

- ☐ plan şöbəindən
- ☐ internetdən
- ☐ statistika
- ☒ mühasibat ucotu
- ☐ marketinq şöbəindən

557 İqtisadi təhlil nədir?

- ☐ Kommersiya təşkilatının fəaliyyətinin inkişaf meyilləri və nisbətlərinin istifadə edilməmiş ehtiyatların müəyyən edilməsi
- ☐ Kommersiya təşkilatının fəaliyyətinin planlarının, idarəetmə qərarlarının yerinə yetirilməsi
- ☒ Kommersiya təşkilatının fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi məqsədilə, elmi cəhətdən əsaslanmış tədqiqatdır.
- ☐ Kommersiya təşkilatının fəaliyyətinin biznes – planların elmi əsaslandırılması

- ☐ Kommersiya təşkilatının fəaliyyətinin cari və perspektiv planların elmi cəhətdən əsaslandırılması

558 İqtisadi təhlilin aparılmasının məqsədi nədir?

- ☐ təsərrüfat faktlarının sənədləşdirilməsi.
☐ biznes planların əsaslandırılması və tərtib olunması;
☐ təşkilatın fəaliyyətini xarakterizə edən göstəricilərin hesablanması;
☐ idarəetmə qərarının qəbulu üçün informasiyaların hazırlanması;
☒ təşkilatın fəaliyyətinin qiymətləndirilməsi və təkliflərin hazırlanması;

559 Kompleks iqtisadi təhlilin informasiya mənbələrinə daxildir:

- ☒ təhlil üçün zəruri olan bütün informasiyalar
☐ operativ hesabat;
☐ statistik informasiyalar;
☐ plan və mühasibat hesabatı məlumatları;
☐ normativ aktlar və təlimatlar;

560 Obyektin əhatə səviyyəsinə görə təhlil bölünür:

- ☐ təsərrüfatdaxili və təsərrüfatarası
☐ kompleks və müqayisəli;
☐ sahələri və sahələrarası;
☒ tam və seçmə;
☐ amilli və diaqnostik;

561 Hansı göstəricilər maliyyə təhlilinin obyektləridir?

- ☒ maliyyə sabitliyi və ödəmə qabiliyyəti;
☐ məsrəflər, məhsulun həcmi və mənfəət;
☐ istehsalın təşkilati-texniki səviyyəsi;
☐ istehsal resursları;
☐ istehsal məsrəfləri və maya dəyəri.

562 Təşkilatın fəaliyyətinin kompleks təsərrüfatdaxili təhlilinin məqsədi nədir?

- ☐ maliyyə hesabatlarının tərtib olunması
☐ məhsul buraxılış istehsalı üzrə əsaslandırılmış planların işlənilib hazırlanması;
☐ məhsul buraxılışının optimallaşdırılmasının təsərrüfatdaxili ehtiyatların müəyyən edilməsi;
☒ təşkilatın fəaliyyətinin son nəticələri haqqında tam və həqiqi informasiya-ların formalaşdırılması;
☐ məhsul istehsalı üzrə xərc smetasının işlənilib hazırlanması;

563 Aparılma dövrünə görə iqtisadi təhlilin növlərinin təsnifləşdirilməsinin

- ☐ cari, perspektiv, operativ
☒ illik, rüblük, aylıq, günlük, növbəlik, birdəfəlik
☐ daxili və xarici
☐ iqtisadi-texniki, maliyyə-iqtisadi, idarəetmə, marketinq təhlili
☐ təsərrüfatdaxili və təsərrüfatlararası

564 Maliyyə təhlilinin obyektləri olan göstəricilər hansılardır:

- ☐ istehsal məsrəfləri və maya dəyəri.
☐ istehsalın təşkilati-texniki səviyyəsi;
☐ istehsal resursları;
☒ maliyyə sabitliyi və ödəmə qabiliyyəti;

- ☐ məsrəflər, məhsulun həcmi və mənfəət;

565 Operativ təhlilin obyektlərinə daxildir:

- ☐ müəssisənin əmək göstəricilərini əks etdirən hesabatlar.
☐ məhsul istehsalı və satışı;
☐ müəssisənin biznes planları;
☐ müəssisənin maliyyə hesabatları;
☒ müəssisənin fəaliyyətinin nəticələri;

566 İqtisadi təhlilin obyektlərinə daxildir:

- ☐ istehsal olunmuş məhsulun miqdarı.
☐ əmtəəlik məhsulların istehsalı və satışı;
☒ təsərrüfat fəaliyyətinin nəticələri;
☐ müəssisənin maliyyə sabitliyi;
☐ istehsalın idarə edilməsi prosesi;

567 Operativ təhlil aparılır:

- ☒ təsərrüfat əməliyyatları başa çatdıqdan sonra
☐ tərəfdaşlar qarşısında xarici öhdəliklərin icrası zamanı;
☐ təsərrüfat əməliyyatlarının başa çatdırılması prosesində;
☐ təsərrüfat əməliyyatlarının başa çatdırılmasına qədər;
☐ təsərrüfat əməliyyatlarının gedişində kənarlaşmalar aşkar edildikdə;

568 Subyektinə görə təhlil bölünür:

- ☐ qabaqcadan və retrospektiv
☐ tam və seçmə;
☒ daxili və xarici;
☐ kompleks və tematik;
☐ təsərrüfatdaxili və təsərrüfatlararası;

569 Öyrənilən obyektlərin əhatə olunmasına görə təhlilin növləri:

- ☐ təsərrüfatdaxili və təsərrüfatarası
☐ kompleks və müqayisəli;
☐ sahələri və sahələrarası;
☒ tam və seçmə;
☐ amilli və diaqnostik;

570 Vaxt əlamətinə görə iqtisadi təhlilin növlərinin təsnifləşdirilməsi:

- ☒ cari, perspektiv, operativ
☐ illik, rüblük, aylıq, günlük, növbəlik, birdəfəlik
☐ daxili və xarici
☐ iqtisadi-texniki, maliyyə-iqtisadi, idarəetmə, marketinq təhlili;
☐ təsərrüfatdaxili və təsərrüfatlararası

571 İqtisadi təhlilin növlərinin təsnifləşdirilməsinin əsasını təşkil edir:

- ☐ tədqiqatın metod və metodikası
☐ təhlilin prinsiplərinin təsnifləşdirilməsi;
☐ təhlilin fəzifələrinin təsnifləşdirilməsi;
☒ idarəetmə funksiyaların təsnifləşdirilməsi;

- ☐ təhlilin üsul və metodlarının təsnifləşdirilməsi;

572 İqtisadi təhlilin aparılmasının mühüm şərti:

- ☐ göstəricilərin səmərəliliyi
☒ göstəricilərin müqayisəliliyi;
☐ göstəricilərin qarşılıqlı asılılığı;
☐ göstəricilərin proporsionallığı;
☐ göstəricilərin keyfiyyətə müxtəlifliyi;

573 İqtisadi təhlilin metodoloji əsasını təşkil edir:

- ☐ statistika.
☐ mühasibat uçotu;
☐ iqtisadi nəzəriyyə;
☒ fəlsəfənin dərkətmə nəzəriyyəsi;
☐ müəssisənin iqtisadiyyatı;

574 İqtisadi təhlilin nəzəri əsasını təşkil edir:

- ☐ statistika.
☐ mühasibat uçotu;
☒ iqtisadi nəzəriyyə;
☐ fəlsəfənin dərkətmə nəzəriyyəsi;
☐ müəssisənin iqtisadiyyatı;

575 İqtisadi təhlilin məqsədi:

- ☐ təsərrüfat faktlarının sənədləşdirilməsi.
☐ təşkilatın fəaliyyətini xarakterizə edən göstəricilərin hesablanması;
☐ idarəetmə qərarının qəbulu üçün informasiyaların hazırlanması;
☒ təsərrüfat subyektlərinin fəaliyyətinin qiymətləndirilməsi;
☐ biznes planların hazırlanması;

576 İqtisadi təhlilin predmetini təşkil edir:

- ☐ təsərrüfat fəaliyyəti faktlarının qiymətləndirilməsi, dinamikası və proqnozlaşdırılması.
☐ təsərrüfat subyektlərinin fəaliyyətinin qiymətləndirilməsi, diaqnostikası və proqnozlaşdırılması
☐ təsərrüfat subyektlərinin fəaliyyətinin qiymətləndirilməsi;
☐ təsərrüfat subyektlərinin fəaliyyəti (təsərrüfat prosesləri, onların səmərəliliyi, fəaliyyətin maliyyə nəticələri);
☒ təsərrüfat prosesləri və hadisələrin səbəb-nəticə əlaqələri;

577 İqtisadi təhlil özündə əks etdirir:

- ☐ iqtisadi hal və hadisələrin müqayisə edilməsi və əsaslandırılması.
☐ iqtisadi hal və proseslərin ümumiləşdirilməsi və kompleks öyrənilməsi;
☒ iqtisadi hal və proseslərin uzlaşdırılması və qruplaşdırılması;
☐ iqtisadi hal və proseslərin qiymətləndirilməsi və proqnozlaşdırılması;

578 Aparılma metodikasına görə iqtisadi təhlilin hansı növləri vardır?

- ☐ cari təhlil, perspektiv təhlil, operativ təhlil.
☒ amilli təhlil, diaqnostik təhlil, marjinal təhlil;
☐ daxili təhlil, xarici təhlil, tematik təhlil;
☐ cari təhlil, maliyyə təhlili, marketing təhlili;

- ☐ təsərrüfatdaxili təhlil, təsərrüfatlararası təhlil;

579 Determinləşdirilmiş təhlildə nəticə və amillər arasında əlaqə necə səciyyələnir?

- ☐ korrelyasiya.
☐ qarışıq;
☐ stoxastik;
☐ xətti;
☒ funksional;

580 Hansı göstərici idarəetmə təhlilinin obyektini hesab olunur?

- ☐ müəssisənin likvidliyi.
☐ müəssisənin ödəməqabiliyyəti;
☒ məhsul istehsalı, məhsulun maya dəyəri;
☐ müəssisənin maliyyə vəziyyəti;
☐ müəssisənin maliyyə sabitliyi;

581 Hansı göstərici keyfiyyət göstəricisi hesab olunur?

- ☐ dövrəyə aktivlərinin həcmi
☐ maşınların ortaillik dəyəri;
☒ fondverimi;
☐ heyətin sayı;
☐ məhsulun həcmi;

582 İstehsalın səmərəliliyinin artırılması üzrə istifadə olunmamış imkanlar adlandırılır:

- ☐ təsərrüfat fəaliyyətinin nəticələri.
☐ təşkilatın fəaliyyətində əmələ gələn “dar yerlər”;
☒ ehtiyatlar;
☐ amillər;
☐ səmərəliliyin göstəriciləri;

583 Hansı göstəricilər nisbi göstəricilərə aiddir:

- ☐ dövrəyə aktivlərinin həcmi
☒ fondverimi
☐ heyətin sayı;
☐ məhsulun həcmi;
☐ maşınların ortaillik dəyəri;

584 Determinləşdirilmiş amilli təhlilin məqsədi nədir?

- ☐ bir nəticə göstəricisinin digərinə təsirini müəyyən etmək.
☐ nəticənin məcmu amillərə təsirini müəyyən etmək;
☐ məcmu amillərin nəticəyə təsirini müəyyən etmək;
☒ hər bir amilin nəticəyə təsirini müəyyən etmək;
☐ nəticənin hər bir amilə təsirini müəyyən etmək;

585 İqtisadi təhlil və mühasibat uçotu arasında qarşılıqlı əlaqə nədən ibarətdir?

- ☐ mühasibat uçotu və iqtisadi təhlildə eyni metod və üsullardan istifadə olunur.
☒ mühasibat uçotu və hesabatı iqtisadi təhlilin əsas informasiya mənbəyidir;
☐ mühasibat uçotu və iqtisadi təhlilin məqsəd və vəzifələri eynidir;
☐ idarəetmənin ən vacib funksiyaları hesab olunur;

- ☐ biznes-planlarının tərtib edilməsində mühasibat uçotu məlumatlardan istifadə olunur;

586 İnizibati idarəetmə sistemində proqnozlaşdırmanın təşkili nə ilə xarakterizə olunur?

- ☐ strateji planlaşdırmaya üstünlük verilməsi ilə.
☒ dövlətin tənzimləyici rolu ilə yuxarıdan aşağıdan proqnozlaşdırma ilə
☐ dövlətin tənzimləyici rolu ilə aşağıdan yuxarıya proqnozlaşdırma ilə;
☐ sosial və bazar proqnozların prioriteti ilə;
☐ planlaşdırmanın fasiləsizliyi və çevikliyi ilə;

587 Hansı göstərici statistik göstərici hesab olunur?

- ☐ mənfəətin həcmi
☐ mal dövriyyəsinin strukturu;
☐ manatda ifadə olunmuş göstəricilər;
☐ [əmək məhsuldarlığı;
☒ qiymət indeksi;

588 Vaxt əlamətinə görə iqtisadi təhlilin hansı növləri vardır?

- ☐ təsərrüfatdaxili təhlil, təsərrüfatlararası təhlil;
☐ daxili təhlil, xarici təhlil;
☒ cari təhlil, perspektiv təhlil;
☐ cari təhlil, idarəetmə təhlili, marketinq təhlili;
☐ illik, rüblük, aylıq, maliyyə;

589 Korrelyasiya təhlilinin məqsədi nədir?

- ☐ göstəricinin dəyişmə dinamikasının müəyyən edilməsi
☐ trendin müəyyən edilməsi;
☐ göstəricinin artım tempinin hesablanması;
☒ amillər və nəticə göstəriciləri arasında əlaqənin sıxlığının qiymətləndirilməsi;
☐ qurulmuş trendin düzgünlüyünün qiymətləndirilməsi;

590 İstehsalın intensivləşdirilməsi prosesində istehlak resursları necə dəyişir?

- ☐ resursların istehlakı tempi nəticə tempindən yüksəkdir.
☐ nəticənin yaxşılaşması şəraitində azalır;
☐ nəticələrin dəyişməz qalması şəraitində azalır;
☐ nəticələrin dəyişməz qalması şəraitində artır;
☒ resursların istehlak tempi nəticənin tempindən aşağıdır;

591 Məhsul buraxılışı, məsrəflər və mənfəətin qiymətləndirilməsi üçün təhlilin hansı növündən istifadə olunur?

- ☒ marjinal təhlil;
☐ qabaqcadan təhlil;
☐ operativ təhlil;
☐ ekspres-təhlil
☐ proqnoz təhlil;

592 İqtisadi təhlil nəyi səciyyələndirir?

- ☒ iqtisadi hal və proseslərin elementlərə bölünməsinə.
☐ iqtisadi hal və hadisələrin proqnozlaşdırılmasını
☐ iqtisadi hal və proseslərin qruplaşdırılmasını;

- ☐ iqtisadi hal və poseslərin qiymətləndirilməsini;
- ☐ iqtisadi hal və proseslərin kompleks öyrənilməsini;

593 Auditin iqtisadi təhlil ilə qarşılıqlı əlaqəsi necə özünü göstərir?

- ☐ auditorun vacib funksiyalarından biri yoxlanılan müəssisəyə məsləhət xidmətlərinin göstərilməsidir.
- ☐ daha yüksək effektin əldə edilməsi üçün analitik prosedurlarının keçiril-məsində auditor kompüter proqram vasitələrindən istifadə edilə bilər;
- ☒ müəssisənin maliyyə vəziyyəti və maliyyə nəticələrinin təhlilini əhatə edən analitik prosedurlar audit sübutlarının əsaslandırılması üçün istifadə olunan müstəqil audit prosedurlarıdır
- ☐ iqtisadi təhlil auditin vasitəsilə tam proqram üzrə həyata keçirilə bilər;
- ☐ audit prosesində hər bir auditor müəssisənin maliyyə təhlilinin metodika-sını bilməli və onun əsasında nəticə çıxartmağı bacarmalıdır;

594 İqtisadi təhlilin mühasibat uçotu ilə qarşılıqlı əlaqəsi necə özünü göstərir?

- ☐ həm mühasibat uçotu və həm də iqtisadi təhlildə eyni dərəcədə iqtisadi tədqiqatların metod və üsullarından istifadə olunur.
- ☐ həm mühasibat uçotu və həm də iqtisadi təhlil idarəetmənin ən vacib funksiyaları hesab olunur;
- ☐ həm mühasibat uçotu və həm də iqtisadi təhlilin qarşısında eyni məqsəd və vəzifələr durur;
- ☒ uçot və mühasibat (maliyyə) hesabatının məlumatları iqtisadi təhlilin əsas informasiya mənbəyidir;
- ☐ müəssisənin biznes-planlarının tərtib edilməsində mühasibat uçotunun tərkibində olan bütün məlumatlardan istifadə olunur;

595 İqtisadi təhlil aiddir:

- ☐ fundamental elminə.
- ☒ xüsusi iqtisadi forma və təşkili xüsusiyyətləri olan iqtisad elminə;
- ☐ konkret-iqtisad elminə;
- ☐ analitik-informasiya elminə;
- ☐ iqtisadi-tarixi elminə

596 Determinləşdirilmiş amilli təhlilin mahiyyəti:

- ☐ ümumiləşdirici göstəriciyə müsbət amillərin təsirinin müəyyən edilməsi və bu təsirin kəmiyyətcə ölçülməsi.
- ☐ fərdi amillərin nəticə göstəricisinə olan amillərin təsirinin tədqiqi metodikası;
- ☐ nəticə göstəricisi ilə natamam, ehtimal dərəcəsilə əlaqədə olan amillərin təsirinin tədqiqi metodikası;
- ☒ nəticə göstəricisi ilə funksional əlaqədə olan amillərin təsirinin tədqiqi metodikası;
- ☐ nəticə göstəricisinə kənar (xarici) amillərin təsirinin müəyyən edilməsi və bu təsirin kəmiyyətcə ölçülməsi;

597 İdarəetmə təhlilinin obyektlərini hansı göstəricilər təşkil edir?

- ☐ müəssisənin likvidliyi.
- ☐ müəssisənin ödəməqabiliyyəti;
- ☐ müəssisənin maliyyə vəziyyəti;
- ☒ məhsul istehsalı, məhsulun maya dəyəri;
- ☐ müəssisənin maliyyə sabitliyi;

598 Kompleks iqtisadi təhlil xarakterizə olunur:

- ☐ xüsusi üsulların tətbiqi ilə
- ☒ təhlilin sistemliliyi ilə;
- ☐ təhlilin vahid məqsədi və hərtərəfliliyi ilə;
- ☐ vahid məqsədi ilə;
- ☐ hesablama göstəricilərinin müəyyən əlamətlərə görə seçilməsi ilə;

599 İstehsal həcmının optimallaşdırılması, məsrəflərin aşağı salınması və mənfəətin artırılması üzrə istifadə olunmamış imkanlar adlandırılır:

- ☐ təsərrüfat fəaliyyətinin nəticələri.
- ☐ müəssisə fəalittətində və onun struktur bölmələrində əmələ gələn “dar yerlər”;
- ☒ ehtiyatlar;
- ☐ amillər;
- ☐ səmərəliliyin göstəriciləri;

600 İstehsal funksiyası dedikdə başa düşülür:

- ☐ əmək məhsuldarlığının yüksəldilməsi
- ☐ əmək məhsuldarlığı və əməyin fondla silahlanması arasında asılılıq;
- ☐ əmək məhsuldarlığının aşağı düşməsi;
- ☒ nəticə və istehlak olunan resurslar arasında asılılıq;
- ☐ istehsal proseslərinin intensivləşdirilməsi;

601 Mütləq göstəricilərə aiddir:

- ☒ işçilərin sayı
- ☐ fondtutumu;
- ☐ fondverimi;
- ☐ material tutumu;
- ☐ rentabellik;

602 Nisbi göstəricilərə aiddir:

- ☐ dövriyyə aktivlərinin həcmi
- ☐ maşınların ortaillik dəyəri;
- ☐ heyətin sayı;
- ☒ fondverimi
- ☐ məhsulun həcmi;

603 Keyfiyyət göstəricisi hansıdır?

- ☐ dövriyyə aktivlərinin həcmi
- ☐ maşınların ortaillik dəyəri;
- ☐ heyətin sayı;
- ☒ fondverimi;
- ☐ məhsulun həcmi;

604 Stoxastik təhlildə nəticə və amillər arasında əlaqə necədir?

- ☐ aktiv
- ☐ multiplikativ;
- ☐ qeyrimüəyyən;
- ☐ funksional;
- ☒ korrelyasiya;

605 Regressiv təhlilin vəzifələrinə daxildir:

- ☐ göstəricilərin dəyişməsi dinamikasının müəyyən edilməsi.
- ☐ qurulmuş trendin etibarlılığının qiymətləndirilməsi;
- ☒ nəticə göstəricisi ilə amillər arasında asılılığın konkret növünün müəyyən edilməsi;
- ☐ təsadüfi tərkib elementinin müəyyən edilməsi;

- ☐ mövsümi xarakter daşıyan tərkib elementlərinin müəyyən edilməsi;

606 Determinləşdirilmiş amilli təhlilin məqsədi aşağıdakıları müəyyən etmək-dir:

- ☐ bir nəticə göstəricisinin digərinə təsirini.
☐ nəticənin məcmu amillərə təsirini;
☐ məcmu amillərin nəticəyə təsirini;
☒ hər bir amilin nəticəyə təsinin;
☐ nəticənin hər bir amilə təsirini;

607 Determinləşdirilmiş amilli təhlildə amillərlə nəticə arasında aşağıdakı əlaqə mövcuddur:

- ☐ korrelyasiya.
☐ qarışıq;
☒ funksional;
☐ xətti;
☐ stoxastik;

608 Maliyyə təhlilinin obyektlərini hansı göstəricilər təşkil edir?

- ☒ müəssisənin maliyyə nəticələri və maliyyə vəziyyəti
☐ məsrəflər, məhsulun həcmi, mənfəət
☐ istehsalın texniki-təşkilati səviyyəsi
☐ istehsal resursları
☐ istehsal məsrəfləri, məhsulun maya dəyəri.

609 İqtisadi təhlilin əsas istiqamətləri:

- ☒ fəaliyyətin qiymətləndirməsi, diaqnostikası, proqnozlaşdırılması.
☐ qruplaşdırma;
☐ qiymətləndirmə;
☐ müqayisə;
☐ diaqnostik;

610 Marketing təhlil tətbiq edilir:

- ☐ istehsal resurslarından istifadə səviyyəsini qiymətləndirmək üçün.
☒ daxili və xarici bazarın öyrənilməsi üçün;
☐ müqavilə öhdəliklərinin icrasını qiymətləndirmək üçün;
☐ Maliyyə vəziyyətini qiymətləndirmək üçün;
☐ istehsalın texniki istiqamətini öyrənmək üçün;

611 Audit təhlili aşağıdakı məsələlərin qiymətləndirilməsi və proqnozlaşdırılmasını xarakterizə edir:

- ☒ qabaqcadan və retrospektiv
☐ istehsal proqramının yerinə yetirilməsi;
☐ mövcud təsərrüfatdaxili ehtiyatlardan istifadə olunması;
☐ müqavilə öhdəliklərinin yerinə yetirilməsi;
☐ müəssisənin fəaliyyətinin maliyyə nəticələri;

612 Kompleks iqtisadi təhlildən istifadə edənlər:

- ☐ kommersiya bankının kreditləşdirilmə şöbəsinin mütəxəssisi;
☐ jurnalistlər;
☐ malgöndərənlər
☒ müəssisənin rəhbəri;

- ☐ vergi müfəttişi;

613 Cari təhlilin aparılmasında məqsəd nədir?

- ☐ biznes planların icrasının mümkünlüyünü qiymətləndirmək;
☐ strateji idarəetmə məsələlərini həll etmək;
☐ biznesdə müəssisənin iş təcrübəsini ümumiləşdirmək
☐ müəssisənin işində nöqsanları aşkar etmək;
☒ müəssisənin işini kompleks qiymətləndirmək;

614 Şaquli təhlil zamanı qiymətləndirilir:

- ☐ göstəricilər üzrə nisbi kənarlaşma.
☐ göstəricilərin dəyişməsinin dinamikası;
☐ göstəricilər arasında qarşılıqlı əlaqə;
☒ göstəricilərin strukturu;
☐ maliyyə nəticələri;

615 Mühasibat hesabatlarının trend təhlilinin mahiyyəti nədir?

- ☐ ayrı-ayrı amillərin nəticə göstəricisinə təsirinin qiymətləndirilməsidir.
☐ müəssisənin əsas göstəricilərinin rəqib müəssisənin göstəriciləri ilə müqayisəsi-dir
☐ maliyyə göstəricilərinin strukturunun müəyyən edilməsidir;
☒ hesabatın hər bir maddəsinin bir neçə ötən dövrlərlə müqayisəsidir;
☐ hesabatın hər bir maddəsinin ötən dövr ilə müqayisəsidir;

616 Funksional dəyər təhlilinin mahiyyəti nədir?

- ☐ məhsulun rentabelliyini qiymətləndirmək
☐ məhsulun maya dəyəri ilə satışın həcmi arasında uyğunluğu qiymətləndirmək;
☐ məhsulun fond tutumu və fondların dəyərini uyğunluğunu qiymətləndirmək;
☐ məhsulun material tutumu və material məsrəflərinin uyğunluğunu qiymətləndirmək;
☒ məhsulun funksiyası və dəyəri arasında optimallığı təmin etmək;

617 Hesabatın üfiqi təhlili nəyi səciyyələndirir?

- ☐ zaman kəsiyində göstəricilər arasında qarşılıqlı əlaqəni
☒ zaman kəsiyində göstəricilər üzrə mütləq və nisbi kənarlaşmaları;
☐ zaman kəsiyində göstəricilərin strukturunun dəyişməsinə;
☐ zaman kəsiyində göstəricilərin nisbi artım templərini;
☐ zaman kəsiyində istifadə olunmamış ehtiyatları;

618 İqtisadi təhlilin ən çox bağlı olduğu elm:

- ☐ qiymətin əmələ gəlməsi;
☐ iqtisadi nəzəriyyə;
☐ marketinq;
☒ audit;
☐ menecment.

619 Şaquli müqayisəli təhlil vasitəsilə öyrənilir:

- ☐ göstəricilər arasında qarşılıqlı əlaqə və qarşılıqlı asılılıq;
☒ göstəricilərin strukturu və xüsusi çəkilişi;
☐ göstəricilər üzrə nisbi kənarlaşmaları
☐ göstəricilərin dəyişməsinin dinamikası;

- ☐ yaxşı nəticələri;

620 Müqayisəli üfüqi təhlildən istifadə olunur:

- ☐ göstəricilər arasında qarşılıqlı əlaqəni öyrənmək üçün
☒ göstəricilər üzrə mütləq və nisbi kənarlaşmaları müəyyən etmək üçün;
☐ göstəricilərin strukturu və xüsusi çəkisini müəyyən etmək üçün;
☐ göstəricilərin nisbi artım templərini müəyyən etmək üçün;
☐ səmərəliliyin artırılmasını istifadə olunmamış ehtiyatlarını müəyyən etmək üçün;

621 Mühasibat (maliyyə) hesabatlarının müqayisəli təhlili:

- ☐ ayrı-ayrı amillərin nəticə göstəricisinə təsirinin təhlilidir
☒ müəssisənin əsas göstəricilərinin rəqib müəssisənin göstəriciləri ilə müqayisəsidir
☐ hesabatın hər maddəsinin ötən dövr ilə müqayisəsidir
☐ maliyyə göstəricilərinin strukturunun, yəni balansın yekununda hər bir maddənin xüsusi çəkisinin müəyyən edilməsidir
☐ hesabatın hər bir maddəsinin bir neçə ötən dövrlərlə müqayisəsi və göstəricinin dinamikasının əsas tendensiyasının müəyyənəndirilməsidir

622 Mühasibat (maliyyə) hesabatlarının trend təhlili:

- ☐ ayrı-ayrı amillərin nəticə göstəricisinə təsirinin təhlilidir
☐ hesabatın hər maddəsinin ötən dövr ilə müqayisəsidir
☐ maliyyə göstəricilərinin strukturunun müəyyən edilməsidir
☒ hesabatın hər bir maddəsinin bir neçə ötən dövrlərlə müqayisəsi və onun dəyişilmə meylinin müəyyənəndirilməsidir;
☐ müəssisənin əsas göstəricilərinin rəqib müəssisənin göstəriciləri ilə müqayisəsidir

623 Marketing təhlilinin məqsədi:

- ☐ istehsalın texniki istiqamətinin öyrənilməsi;
☒ ətraf mühitinin öyrənilməsi;
☐ maliyyə vəziyyətinin öyrənilməsi;
☐ müqavilə öhdəliklərinin icrasının öyrənilməsi;
☐ istehsal resurslarından istifadə səviyyəsinin öyrənilməsi;

624 Funksional dəyər təhlilinin mahiyyəti aşağıdakı məsələlərin tədqiq edilməsi ilə xarakterizə olunur:

- ☐ məhsulun rentabelliği
☐ məhsulun maya dəyəri;
☒ məhsulun funksiyası;
☐ məhsulun material tutumu;
☐ məhsulun fond tutumu;

625 Perspektiv təhlildən istifadə olunur?

- ☒ proqnoz idarəetmə üçün;
☐ retrospektiv idarəetmə üçün;
☐ operativ idarəetmə üçün
☐ taktiki idarəetmə üçün;
☐ situasiyalı idarəetmə üçün;

626 Marjinal təhlil aşağıdakı göstəricilər arasında qarşılıqlı əlaqəni öyrənir:

- ☐ müəssisənin ödəmə qabiliyyəti, kreditödəmə qabiliyyəti və maliyyə sabitliyi
- ☐ mənfəət, zərər və məhsulun rentabelliği;
- ☐ sabit, dəyişən və dolayı məsrəflər;
- ☐ istehsal, məhsulun yüklənməsi və satışı;
- ☒ satışın həcmi, maya dəyəri və mənfəət

627 Cari təhlil imkan verir:

- ☐ biznes planların icrasını qabaqcadan qiymətləndirmək;
- ☐ hesabat dövründə müəssisənin işini kompleks qiymətləndirmək;
- ☐ müəssisənin işində nöqsanları aşkar etmək və onları aradan qaldırmaq;
- ☒ biznesdə müəssisənin iş təcrübəsini ümumiləşdirmək
- ☐ strateji idarəetmə məsələlərini həll etmək;

628 İqtisadi təhlilin informasiya mənbələrinə daxildir:

- ☐ gündəlik plan tapşırıqları və statistik məlumatlar;
- ☒ plan-normativ, uçot və qeyri uçot məlumatları.
- ☐ biznes-planların və operativ uçotun məlumatları;
- ☐ statistik və operativ məlumatlar;
- ☐ operativ uçot və təqvim-operativ məlumatlar;

629 Məhsulun istismarı yaxud istehlakı zamanı ətraf mühitə zərərli təsirlərin səviyyəsini səciyyələndirir.

- ☐ Təhlükəsizlik göstəriciləri
- ☐ Mötəbərlik göstəriciləri
- ☐ Unifikasiya göstəriciləri.
- ☐ Patent-hüquq göstəriciləri.
- ☒ Ekologiya göstəriciləri.

630 Məhsulun keyfiyyətinin təhlili və qiymətləndirilməsi üçün göstəricilərə aiddir

- ☐ müqayisəli göstəricilər, daxili göstəricilər
- ☒ Patent-hüquq göstəriciləri, texnoloji göstəricilər
- ☐ plan göstəricilər, ekoloji göstəricilər
- ☐ Unifikasiya göstəriciləri, müqayisəli göstəricilər.
- ☐ faktiki göstəricilər, nisbi göstəricilər.

631 Məhsulun keyfiyyətinin təhlili və qiymətləndirilməsi üçün göstəricilərə aid deyil

- ☐ Unifikasiya göstəriciləri
- ☐ Təyinat göstəriciləri
- ☐ Mötəbərlik göstəriciləri
- ☐ Texnoloji göstəricilər
- ☒ müqayisəli göstəricilər

632 Bazarın marketing tədqiqatları əsasında məmulata tələblər ifadə edilir.

- ☐ daşınma xərcləri, nomenkalatura, biznes-plana uyğunluq.
- ☐ məhsulun rəngi, gomrük rüsumları, daşınma xərcləri, nomenkalatura.
- ☐ qiymət siyasəti, standartlara uyğunluğu, biznes-plana uyğunluq
- ☒ məhsulun texniki səviyyəsi; beynəlxalq standartlar, keyfiyyət səviyyəsi
- ☐ məhsulun texniki səviyyəsi, gomrük rüsumları, məhsulun rəngi. forması

633 Rəqabət qabiliyyətinin təhlili məhsulun həyat silsiləsində aparılma qaydası.

- ☐ aylıq, dövrün sonunda
- ☒ fasiləsiz və sistemativ
- ☐ hər gün, dövrün sonunda
- ☐ hər həftə, dövrün əvvəlində
- ☐ ildə birdəfə, operativ

634 Bir neçə dövr ərzində məhsulun realizə edilməsinin dinamikasının və strukturunun öyrənilməsi.

- ☐ müqayisəli təhlil
- ☐ strateji təhlil
- ☒ trendlərin təhlili
- ☐ daxili təhlil
- ☐ operativ təhlil

635 Bazarın vəziyyətini nəzərə almaqla təşkilatın cari imkanlarının fəal öyrənilməsi prosesidir.

- ☒ operativ təhlil
- ☐ müqayisəli təhlil
- ☐ xarici təhlil
- ☐ strateji təhlil
- ☐ daxili təhlil

636 Təşkilatın uzunmüddətli perspektivə bazarda mövqeyinin tədqiqatı və proqnozlaşdırılmasıdır.

- ☐ xarici təhlil
- ☒ strateji təhlil
- ☐ müqayisəli təhlil
- ☐ operativ təhlil
- ☐ daxili təhlil

637 Təşkilatın bazara uyğun olaraq, məhsulların qiymətlərinin müəyyən edilməsi və tənzimlənməsi prosesidir.

- ☐ plan çərçivəsi
- ☐ çeşid siyasəti,
- ☐ trendlərin təhlili
- ☒ qiymət siyasəti
- ☐ müqayisə təhlil

638 Bazarın tutumunun dinamikasına təsir edən amillər

- ☐ istehsal fondların texniki vəziyyəti.cari bazarın öyrənilməsi
- ☒ tələbin genişlənməsi, rəqabət qabiliyyəti, inflyasiya, qiymət siyasəti.
- ☐ çeşid, məhsulun keyfiyyəti, istehsal fondların texniki vəziyyəti.
- ☐ qiymət siyasəti, tələb, təklif, qeyri-xətti proqramlaşdırma
- ☐ tələbin genişlənməsi, rəqabət qabiliyyəti, material təminatı

639 Çoxölçülü (matrisa) metodlarına aiddir.

- ☒ SWOT-təhlil, "Mak-Kinsi" matrisası
- ☐ SWOT-təhlil, "Mak-Kinsi" matrisası
- ☐ Qruplaşdırma, blaknot
- ☐ Delfi" metodu, fəlakətlər nəzəriyyəsi

- ☐ Müqayisə metodu, balans

640 SWOT-təhlil, Mak-Kinsi və BKQ matrisası marketing təhlilini hansı metodlar qrupuna aiddir.

- ☐ İqtisadi təhlilin ənənəvi metodlarına aiddir.
☐ Evristik metodlarına aiddir.
☐ Ekspert qiymətləndirmə metoduna aiddir.
☒ Çoxölçülü metodlarına aiddir.
☐ İqtisadi-riyazi metodlarına aiddir.

641 Ekspert qiymətləndirmə metoduna aiddir

- ☐ SWOT-təhlil statistik metodları
☐ SWOT-təhlil, "Mak-Kinsi" matrisası
☐ qruplaşdırma, blaknot
☒ Delfi" metodu, fəlakətlər nəzəriyyəsi.
☐ müqayisə metodu, balans

642 Nəticə göstəricisi bir neçə arqumentin funksiyası kimi təqdim edilən metod

- ☐ . detallaşdırma metodu
☐ müqayisə metodu
☐ indeks metodu
☒ inteqral metodu
☐ zəncirvari yerdəyişmələr metodu

643 Aşağıdakılardan biri marketing təhlilinin vəzifələrinə aid deyil

- ☒ təşkilatın zəruri işçi qüvvəsilə təminatının qiymətləndirilməsi;
☐ qiymət siyasətini və çeşid portfelinin formalaşmasını təhlil etmək;
☐ cari bazar tələbini müəyyən etmək, tələbin elastikliyi təhlil etmək;
☐ ümumiyyətlə bazarın tutumunu və konkret təşkilatın bazar payını qiymətləndirmək;
☐ məhsulun rəqabət qabiliyyətini təhlil etmək və qiymətləndirmək.

644 Marketing təhlilinin məqsədinə aiddir:

- ☐ əmək ehtiyatlarının öyrənilməsi
☐ maliyyə nəticələrinin öyrənilməsi
☐ material təchizatını öyrənməsi
☒ daxili və xarici bazarın öyrənilməsi
☐ avadanlığın texniki vəziyyətinin öyrənilməsi

645 Yaranmış bazar vəziyyətinin öyrənilməsini və qiymətləndirilməsini əhatə edir.

- ☐ menejment
☐ audit
☐ statistika
☐ muhasibat ucotu
☒ marketing

646 Hansı hallarda orta kəmiyyət üsulundan istifadə olunur:

- ☐ təşkilatın inkişafı proqnozunun tərtib edilməsi üçün;
☒ hər hansı bir əlamət üzrə ümumiləşdirilmiş kəmiyyət xarakteristikasının verilməsi üçün.
☐ təşkilatın fəaliyyətinin ən vacib göstəriciləri üzrə meylin qiymətləndirilməsi üçün;
☐ təşkilatın fəaliyyətini səciyyələndirən göstəricilərinin qiymətləndirilməsi üçün;

- ☐ statistik məlumatların əldə edilməsi üçün;

647 Təşkilatın maliyyə hesabatı elementi aşağıdakıdır :

- ☐ əmlak üçün vergi
☐ əsas vəsaitlərin dəyəri
☐ məhsulun həcmi
☐ işçilərin orta siyahı sayı
☒ kapital

648 İqtisadi təhlilin ənənəvi üsullar qrupuna aşağıdakılar daxildir :

- ☒ indeks üsulu
☐ diskontlaşma üsulu
☐ korrelyasion - reqression təhlil
☐ xətti proqramlaşdırma üsulu
☐ diferensial hesablama üsulu

649 İqtisadi təhlilin evristik metodlarına aiddir:

- ☐ riyazi-iqtisadi metodlar
☐ zəncirvari yerdəyişmə, nisbi fərqlər üsulları;
☐ integral, indeks, beyin hücumu üsulları;
☒ beyinlərin hücumu, kollektiv bloknot, intuitiv, ekspert metodları;
☐ balans üsulu, ekspert üsulu;

650 İqtisadi təhlildə orta kəmiyyətlər üsulundan istifadə olunur:

- ☒ hansı əlamət üzrə ümumiləşdirilmiş kəmiyyət xarakteristikasının verilməsi
☐ müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin göstəricilərinin səviyyəsini təyin edilməsi üçün;
☐ müəssisənin inkişafı proqnozunun tərtib edilməsi üçün;
☐ statistik məlumatların əldə edilməsi üçün
☐ müəssisə fəaliyyətinin ən vacib göstəriciləri üzrə ortaillik məlumatlarının əldə edilməsi üçün;

651 İqtisadi təhlilin informasiya mənbələri aşağıdakı qrupa bölünür:

- ☐ uçot və uçotdan kənar məlumatlar, marketinq informasiyası.
☐ rəsmi mənbələr, operativ və cari məlumatlar;
☒ plan-normativ informasiya, uçot və uçotdan kənar mənbələr;
☐ plan, plandan kənar və uçot məlumatları;
☐ normativ məlumatlar, operativ və statistik uçot və hesabatda olan məlumatlar;

652 İqtisadi təhlildə istifadə olunan ilkin informasiya qarşısında qoyulan tələblər:

- ☐ gerçəklik, şəffaflıq, təsirlilik, operativlik.
☐ gerçəklik, müqayisəlilik, sistemləşdirmə;
☐ münasiblik, elmilik, hökumət mövqeyindən yanaşma, səmərəlilik;
☒ münasiblik, gerçəklik, müqayisəlilik, səmərəlilik;
☐ elmilik, sistemləşdirmə, müqayisəlilik, komplekslilik

653 Müəsisədə iqtisadi təhlil aşağıdakı informasiya məlumatları əsasında aparılır:

- ☒ mühasibat uçotu, statistik, operativ məlumatlar, biznes-planlar.
☐ biznes-planlarən və operativ uçotun məlumatları;
☐ gündəlik plan tapşırıqları və statistik məlumatlar;
☐ operativ uçot və təqvim-operativ məlumatlar;

- ☐ statistik və operativ məlumatlar;

654 Göstəricilərin cəbri məbləğini əks etdirən model adlanır:

- ☐ aktiv;
☒ additiv;
☐ təkrarlanan.
☐ qarışıq;
☐ mütləq;

655 Amillərin hasilini əks etdirən modellər necə adlanır?

- ☒ multiplikativ;
☐ təkrarlanan.
☐ qarışıq;
☐ mütləq;
☐ multimedii;

656 Zəncirvari yerdəyişmə üsulunun üstünlüyü nə ilə xarakterizə olunur?

- ☐ müəyyən olunmamış qalığın mövcudluğu;
☒ universallığı;
☐ səmərəlilik.
☐ hesablama prosedurlarının həcmnin azalması;
☐ yerdəyişmənin ardıcılığının müəyyən edilməsinə zəruriyyət yoxdur;

657 Fərq üsulunun üstünlüyü nə ilə xarakterizə olunur?

- ☐ müəyyən olunmamış qalığın mövcudluğu;
☒ hesablama prosedurlarının həcmnin azalması;
☐ səmərəlilik.
☐ universallığı;
☐ yerdəyişmənin ardıcılığının müəyyən edilməsinə zəruriyyət yoxdur;

658 İndeks üsulunun üstünlükləri hansıdır?

- ☒ kəmiyyət və keyfiyyət amillərinin təsiri faiz nisbətində göstərilir;
☐ hesablama prosedurlarının həcmi azalır.
☐ müəyyən olunmamış qalıq mövcuddur;
☐ müəyyən olunmamış qalıq yoxdur;
☐ yerdəyişmənin ardıcılığının müəyyən edilməsinə zərurət yoxdur;

659 Maliyyə hesabatı təhlilinin standart üsulu aşağıdakıdır :

- ☐ korrelyasion
☐ nisbi fərqlər
☐ qrafik
☐ zəncirvari əvəz etmə
☒ vertikal

660 Hansı əlamətinə görə zəncirvari yerdəyişmə üsulundan geniş istifadə olunur?

- ☐ yerdəyişmənin ardıcılığının nəzərə alınmaması;
☐ aparılmış hesablamaların keyfiyyəti.
☒ universallığı;
☐ hesablama prosedurlarının həcmnin azalması;

- ☐ müəyyən olunmamış qalığın mövcudluğu;

661 Trend təhlili zamanı qiymətləndirilir:

- ☐ göstəricilərin xüsusi çəkisi;
☐ analitik göstəricilər sistemi;
☐ göstəricilərin qarşılıqlı əlaqələri;
☐ göstəriciyə təsir edən amillər;
☒ göstəricilərin nisbi artım templəri;

662 Hansı hallarda şərti kəmiyyətin hesablanması üsulundan istifadə olunur?

- ☒ nəticə göstəricisinə iki amil təsir göstərdikdə;
☐ nəticə göstəricisinə ikidən artıq amil təsir göstərdikdə;
☐ göstəricilər arasında birbaşa asılılıq olmadıqda;
☐ maliyyə uçot məlumatları;
☐ göstəricilər arasında birbaşa asılılıq olduqda;

663 Məhsul satışından mənfəət necə hesablanır:

- ☐ vergiyə cəlb edilmiş mənfəət məbləği ilə;
☒ Ümumi pul gəliri (ƏDV və aksizi çıxılmaqla) ilə realizə olunmuş məhsulun maya dəyəri arasında fərq kimi;
☐ xalis mənfəətlə məhsulun maya dəyəri arasında fərq kimi.
☐ balans və xalis mənfəət arasında fərq kimi;
☐ pul gəliri ilə (ƏDV və aksiz daxil olmaqla) realizə olunmuş məhsulların maya dəyəri arasında fərq kimi;

664 Təşkilatın fəaliyyətinin maliyyə nəticələrinin qiymətləndirilməsinin ümumi-ləşdirilmiş göstəriləri

- ☐ əməliyyat
☐ maya dəyəri;
☒ mənfəət;
☐ rentabellik;
☐ satışdan kənar mənfəət.

665 Maliyyə nəticələrinin strukturunun təhlilində aşağıdakı metoddan istifadə olunur:

- ☒ göstəricilərin şaquli təhlili;
☐ göstəricilərin müqayisəli təhlili;
☐ göstəricilərin trend təhlili;
☐ göstəricilərin amilli təhlili.
☐ göstəricilərin üfqi təhlili;

666 Hesabat dövrünün ümumi maliyyə nəticəsi hesablanır:

- ☐ gəlir və xərclər arasında fərq kimi;
☒ məhsul satışının, sair satışın və satışdan kənar əməliyyatların nəticələrinin cəbri məbləği kimi;
☐ əsas vəsaitlərin, qeyri maddi aktivlərin və digər əmlakın satışının nəticəsinin cəbri məbləği kimi;
☐ məhsul satışından pul gəliri ilə sair maliyyə əməliyyatlarının nəticəsi-nin cəmi kimi;
☐ məhsul satışından və sair satışın nəticəsinin cəbri məbləği kimi.

667 Məhsul (iş, xidmət) satışından mənfəət hesablanır:

- ☐ pul gəliri və kommersiya xərclərin arasınpul gəliri və kommersiya xərclərin arasında fərq kimi.
☒ pul gəliri – netto ilə satılmış məhsulların maya dəyəri, inzibati xərclər və kommersiya xərcləri arasında fərq kimi ;

- ☐ sair satışın nəticələri ilə məhsulların maya dəyəri arasında fərq kimi;
- ☐ pul gəliri ilə inzibati xərcləri arasında fərq kimi;
- ☐ ümumi pul gəliri ilə ƏDV və aksiz məbləği arasında fərq kimi;

668 Məhsul satışından mənfəət məbləğinə birbaşa təsir edən əsas amillərə aid edilir

- ☐ əmək məhsuldarlığının və qiymətin dəyişməsi
- ☐ fond veriminin dəyişməsi
- ☒ satış həcmının dəyişməsi, satışın strukturunun dəyişməsi;
- ☐ istehsalın texniki-təşkilatı səviyyəsinin dəyişməsi, məhsulun həcmının dəyişməsi;
- ☐ material tutumunun dəyişməsi, məhsul vahidinin maya dəyərinin dəyişməsi

669 Satışın həcmının dəyişməsinin satışdan mənfəətin məbləğinə təsiri hesablanır:

- ☐ satışın faktiki həcminə, strukturuna və plan üzrə satış qiymətinə, plan maya dəyərinə görə hesablanmış mənfəət məbləği ilə plan mənfəət məbləği arasında fərq kimi;
- ☒ satış üzrə tapşırığın yerinə yetirilməsi əmsalının plan üzrə mənfəət məbləğinə hasili kimi;
- ☐ faktiki və plan mənfəət məbləği arasında fərq kimi.
- ☐ satışın həcmi üzrə kənarlaşmanın faktiki satış qiymətinə hasili kimi;
- ☐ satışın həcmi üzrə kənarlaşmanın plan üzrə satış qiymətinə hasili kimi;

670 Müəssisənin xüsusi kapitalın cəmi 1500 min manat, borc vəsaiti 1500 min manat, kredit və borclara görə faiz dərəcəsi 26%, satışdan pul gəliri 6000 min manat və reallaşdırılan məhsulun maya dəyəri 4000 min manat, mənfəətdən vergi dərəcəsi 20% olan halda xalis mənfəətə görə xüsusi kapitalın rentabelliğini müəyyən edin?

- ☐ 66,75 %.
- ☒ 85,86 %;
- ☐ 78,14 %;
- ☐ 69,76 %;
- ☐ 70,70 %;

671 Hesabat ilində satışdan pul gəliri 6000 min manat, satılmış məhsulun maya dəyəri 4000 min manat, mənfəətdən vergi dərəcəsi 20% olmuşdur. Bu halda xalis mənfəəti müəyyən edin?

- ☐ 1880 min manat.
- ☐ 1680 min manat;
- ☐ 1345 min manat;
- ☒ 1485 min manat;
- ☐ 1600 min manat;

672 A və B şirkətləri üzrə aşağıdakı göstəricilər məlumdur: Sabit xərclər – 1000 və 1250 manat; Məhsul vahidinə marjinal gəlirin səviyyəsi 0,5 və 0,55 manat; İstehsal səviyyəsi; 1-ci variant – 3000 və 3000 ədəd; 2-ci variant – 3600 və 3600 ədəd. Hansı şirkətdə istehsal levirici (aləti) daha yuxarıdır?

- ☒ «B» müəssisəsində;
- ☐ «A» müəssisəsində;
- ☐ cavab yoxdur.
- ☐ heç birində;
- ☐ hər ikisində bərabərdir;

673 Təşkilatın hesabat məlumatlarına əsasən satışdan əldə olunan vəsait 2300 min manat təşkil etmişdir. İstehsal, idarəetmə və satış xərcləri 1800 min manat təşkil etmişdir, o cümlədən satılan məhsulun maya dəyəri – 1700 min manat olmuşdur. Satışın rentabelliğini müəyyən edin?

- ☐ 35,29%;

- ☒ 21,74%;
- ☐ 32,40%.
- ☐ 20,85%;
- ☐ 26,08%;

674 Hesabat ilində satışdan pul gəliri 6000 min manat, borc borc kapitalı 1500 min manat, kredit və borclara görə faiz dərəcəsinin payı 0,26, reallaşdırılan məhsulun maya dəyəri 4000 min manat olmuşdur. Bu halda satışdan mənfəət məbləğini müəyyən edin?

- ☒ 1972,6 min manat;
- ☐ 1198,6 min manat;
- ☐ 1381,5 min manat.
- ☐ 1610,0 min manat;
- ☐ 1295,8 min manat;

675 Müəssisənin hesabat məlumatlarına görə balans mənfəəti 707 min manat, əsas kapitalın orta illik məbləği 1220,5 min manat, dövriyyə kapitalın orta illik məbləği 871,5 min manatdır. Məcmu aktivlərin rentabellik səviyyəsini müəyyən edin?

- ☒ 0,338 .
- ☐ 0,3830;
- ☐ 0,3132;
- ☐ 0,2929;
- ☐ 0,3213;

676 Müəssisənin biznesa planında balans mənfəəti 524 min manat, əsas kapitalın orta illik məbləği 1137 min manat, dövriyyə kapitalın orta illik məbləği 800 min manatdır. Məcmu aktivlərin rentabelliği əmsalını müəyyən edin?

- ☐ 0,2525.
- ☐ 0,2705;
- ☐ 0,3347;
- ☐ 0,3155 ;
- ☒ 0,2705;

677 Xalis mənfəətin dəyişməsi tempi – 15%, ümumi gəlirin dəyişmə tempi – 12%. Maliyyə levericinin səviyyəsini müəyyən edin:

- ☐ 2,22 %.
- ☐ 1,25 %;
- ☐ 3,61 %;
- ☒ 0,84 %;
- ☐ 1,85 %;

678 Ümumi gəlirin dəyişmə tempi – 20%, natural ifadədə satışın həcmində dəyişmə tempi – 5% olmuşdur. İstehsal levirici (aləti) effektini müəyyən edin:

- ☐ 7.
- ☐ 15;
- ☒ 4;
- ☐ 10;
- ☐ 12;

679 Hesab dövründə satışdan pul gəliri 3000 min manat, sabit xərclər – 500 min manat, dəyişən xərclər – 1800 min manat, məhsul vahidinin qiyməti 1 min manat olmuşdur. Satışın zərərsizlik

səviyyəsini hesablayın.

- ☐ 2010 min manat.
- ☐ 1750 min manat;
- ☒ 1250 min manat;
- ☐ 700 min manat;
- ☐ 1350 min manat;

680 Maliyyə leviricinin (alətinin) effekti müəyyən edir?

- ☐ maliyyə əmsallarını.
- ☒ borc kapitalının cəlb olunmasının səmərəliliyi;
- ☐ dövriyyə aktivlərinin qısamüddətli passivlərə nisbətini;
- ☐ maliyyə nəticəsinin strukturunu;
- ☐ əsas kapitalın dövriyyə kapitalına nisbətini;

681 əməliyyat leviricinin (alətinin) effekti necə müəyyən olunur?

- ☐ satışdan mənfəətin məhsulun maya dəyərində nisbəti kimi.
- ☐ daimi xərclərin məhsul vahidinə marjinal gəlirə nisbəti kimi;
- ☐ sabit və dəyişkən xərclərin nisbəti kimi;
- ☒ marjinal gəlirin mənfəətə nisbəti kimi
- ☐ dəyişən məsrəflərin satışdan mənfəətə nisbəti kimi;

682 İstehsal levirici (aləti) nədir?

- ☐ istehsal məsrəflərində müstəqim məsrəflərin payı.
- ☐ məhsulun tam və istehsal maya dəyəri arasındakı fərkdir;
- ☐ satışdan mənfəətin xərclərə nisbətidir;
- ☐ borc kapitalının xüsusi kapitalla nisbətidir;
- ☒ məhsulun istehsal buraxılış həcmi və strukturunu dəyişməklə mənfəətə təsir etmək imkanındır;

683 Satışdan pul gəliri 3000 min manatdan 3700 min manata, satışdan əldə olunan mənfəət isə 1000 min manatdan 1200 min manata qədər artdıqda satışın rentabelliği

- ☐ azalmışdır;
- ☒ artmışdır;
- ☐ düzgün cavab yoxdur.
- ☐ rentabelli olmur;
- ☐ dəyişməmişdir;

684 Hesabat ilinin yekununa görə satışdan pul gəliri 6000 min manat, satışın rentabelliği 22%-ə bərabərdir. Satışdan əldə olunan mənfəəti müəyyən edin?

- ☐ düzgün cavab yoxdur.
- ☐ 4680 min manat;
- ☐ 3210 min manat
- ☒ 2230 min manat
- ☐ 1320 min manat;

685 Məhsul satışından mənfəətə təsir edən əsas amillər hansılardır:

- ☐ satışın həcmi, debitor borcları, əməyin fondla silahlanması.
- ☐ debitor və kreditor borcları, əsas vəsaitlərin köhnəlməsi, istehsalın texniki-təşkilati səviyyəsi;
- ☐ məhsul buraxılışı və satışının həcmi, maşın və avadanlıqların dəyəri, istehsalın texniki-təşkilati səviyyəsi, ixtisaslaşma səviyyəsi;

- ☒ satışın həcmi, quruluşu, məhsul vahidinin maya dəyəri, orta satış qiyməti;
- ☐ müssisənin öhdəlikləri, işçilərin ixtisas səviyyəsi, əmək məhsuldarlığı, məhsulun keyfiyyəti;

686 Maliyyə alətinin səmərəsi aşağıdakı halda xüsusi kapitalın rentabel-liyinin yüksəlməsini təmin edir:

- ☒ borc vəsaitlərinin qiyməti kapital qoyuluşunun rentabelliindən aşağı olduqda;
- ☐ borc vəsaitlərinin qiyməti kapital qoyuluşunun rentabelliindən yüksək olduqda;
- ☐ borc vəsaitlərinin qiyməti məhsulun rentabelliindən aşağı olduqda.
- ☐ borc vəsaitlərinin qiyməti məhsulun rentabelliindən yuxarı olduqda;
- ☐ borc vəsaitlərinin qiyməti kapital qoyuluşunun rentabelliyinə bərabər olduqda;

687 Satışdan pul gəliri ilə satılmış malların (iş, xidmət) maya dəyəri arasında fərq səciyyələndirir:

- ☐ xalis mənfəəti;
- ☐ satışdanakənar mənfəəti.
- ☐ satışdan mənfəəti;
- ☒ ümumi mənfəəti;
- ☐ vergitutulana qədər mənfəəti;

688 Aktivlərin rentabelliği səciyyələndirir:

- ☐ bazar sabitliyini.
- ☐ kapitalın strukturunu;
- ☐ cari likvidliyi;
- ☒ təşkilatın əmlakına kapital qoyuluşunun gəlirliyini ;
- ☐ işgüzar fəallığı;

689 Təşkilatın mənfəəti səciyyələndirir:

- ☐ kapitalın rentabelliğini.
- ☒ maliyyə nəticələrini;
- ☐ işgüzar aktivliyi;
- ☐ maliyyə vəziyyətini;
- ☐ məcmu aktivlərin dövretməsinə;

690 Mənfəətin bölüşdürülməsinin hansı istiqaməti şirkətin xüsusi kapitalını azaldır?

- ☐ bunlardan heç biri.
- ☒ dividendlərin ödənilməsi;
- ☐ əldə olunmuş mənfəətin istehlak fonduna yönəldilməsi;
- ☐ ehtiyat fondunun yaradılması;
- ☐ sosial sferalar fondunun artırılması.

691 İnflyasiya şəraitində:

- ☐ nominal və real gəlirlərin artımı olmur;
- ☐ nominal gəlir real gəlirə bərabərdir;
- ☐ nominal gəlir real gəlirdən daha azdır;
- ☒ nominal gəlir real gəlirdən daha çoxdur;
- ☐ həm nominal və həm də real gəlirlər azalır.

692 İnvestisiyanın rentabelliği hesablanır:

- ☐ xüsusi kapital / hesabat dövrünün mənfəəti.
- ☐ balans mənfəəti / xalis aktivlər;

- ☒ xalis mənfəət / (xüsusi kapital + uzunmüddətli öhdəliklər);
- ☐ hesabat dövrünün mənfəəti / xüsusi kapital;
- ☐ xalis mənfəət / (əsas vəsait + dövrüyyə aktivləri);

693 İstehsal leverici müəyyən edilir:

- ☐ məhsul satışından mənfəət : satışdan pul gəliri.
- ☒ balans mənfəətinin artımı : məhsul satışı həcmnin artımə;
- ☐ balans mənfəti : satışdan əldə edilən mənfəət;
- ☐ satışdan əldə edilən mənfəət : bölüşdürülməmiş mənfəət;
- ☐ xalis mənfəətin artımı : dövrüyyə aktivlərinin artımı;

694 Maliyyə leverici (aləti) əmsalı əks etdirir:

- ☐ qısamüddətli öhdəliklərin hər manatına aktivlərin dövrüyyəsi məbləğini.
- ☐ borc kapitalın hər manatında düşən xüsusi vəsaiti məbləğini;
- ☐ borc kapitalın hər manatında düşən xüsusi vəsaiti məbləğini;
- ☒ xüsusi kapitalın hər manatına düşən borc vəsaiti məbləğini;
- ☐ vəsaitlərin ümumi məbləğində borc vəsaitlərinin payını;

695 Maliyyə leverici əsasında qiymətləndirilir:

- ☐ balansın likvidliyi.
- ☐ məhsul istehsalı və satış üzrə xərclərin strukturu;
- ☒ təşkilatın maliyyə sabitliyi;
- ☐ təşkilatın xərclərinin rentabelliği;
- ☐ təşkilatın ödəmə qabiliyyəti;

696 Hesabat ilinin yekunlarına görə satışdan pul gəliri 2000 min manat, satışdan mənfəət 500 min manat, materialtutumu 0,45-dir. Bu halda material məsrəflərinin hər manatına düşən mənfəət məbləğini müəyyən edin?

- ☐ 0.55
- ☒ 0,56 man;
- ☐ 0,43 man;
- ☐ 0,28 man ;
- ☐ 0,45 man;

697 Xalis mənfəətdən istifadənin təhlili aşağıdakı informasiya əsasında aparılır:

- ☐ uçot siyasəti və izahlı qeydlər üzrə.
- ☐ pul vəsaitlərinin hərəkəti haqqında hesabat üzrə;
- ☒ kapitaldakı dəyişikliklər haqqında hesabat üzrə;
- ☐ mənfəət və zərər haqqında hesabat üzrə;
- ☐ mühasibat balansı üzrə;

698 Ümumi mənfəət hesablanır:

- ☐ satışdan mənfəət ilə digər satışın nəticələrinin cəmi kimi.
- ☐ satışdan mənfəət ilə vergi məbləği arasında fərq kimi;
- ☐ ümumi pul gəliri ilə ƏDV və aksizlərin fərqi kimi;
- ☒ əsas əməliyyat gəliri ilə satılmış məhsulların (iş, xidmətin) maya də-yəri arasında fərq kimi;
- ☐ satışdan mənfəət ilə inzibati və kommersiya xərcləri arasında fərq kimi;

699 Ayır-ayrı növ məhsul satışından mənfəətə təsir edən amillərə aiddir:

- ☐ məhsulun əmək tutumu, əsas fondların dəyəri.
- ☐ işçilərin sayı, əmək məhsuldarlığı, məhsulun material tutumu;
- ☒ satılmış məhsulun miqdarı, satış qiyməti və maya dəyəri;
- ☐ əmək məhsuldarlığı, məhsulun keyfiyyəti, fondtutumu;
- ☐ məhsulun çeşidi, əmək məhsuldarlığı, məhsulun maya dəyəri;

700 Orta satış qiymətinin dəyişməsinin məhsul (iş, xidmət) satışından mənfəəti məbləğinə təsiri hesablanır:

- ☐ satışın faktiki həcminə və qiymətinə, plan maya dəyərinə görə hesablanmış mənfəət məbləği və plan mənfəət məbləği arasında fərq kimi;
- ☐ məhsulun satış qiyməti üzrə kənarlaşmanın plan üzrə məhsul satışının həcminə hasili kimi;
- ☐ satışın plan həcminə və maya dəyərinə, faktiki qiymətinə görə hesablanmış mənfəət məbləği və plan mənfəət məbləği arasında fərq kimi;
- ☐ faktiki mənfəət məbləği və satışın faktiki həcminə, plan qiyməti və maya dəyərinə görə hesablanmış mənfəət məbləği arasında fərq kimi .
- ☒ faktiki pul gəliri və satışın faktiki həcmi, plan qiymətinə görə hesablanmış pul gəliri arasında fərq kimi ;